


QARACAOĞLAN

ŞEİRLƏR



“ŞƏRQ-QƏRB”
BAKİ-2006

*Bu kitab "Qaracaoğlan. Aramızda qarlı dağlar dayanıb"
(Bakı, Yayıçı, 1991) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edənlər və
ön sözün müəllifləri:


İsmayııl Öməroğlu
Qara Namazov

894.3611 -dc21
AZE
Qaracaoğlan. Şeirlər. Bakı, "Şərq-Qərb", 2006, 256 səh.

Həyatı və yaradıcılığı efsanələrə, dastanlara qarışmış qüdrətli sənətkar Qaracaoğlan türkman-oğuz dilində yaratmış görkəmli söz ustasıdır. Dil baxımdan da, dünyagörüşü baxımdan da saf olan Qaracaoğlan poeziyasının mayası tobiət və məhəbbət lirikasıdır. Bu poeziyanın qəhrəmanına elat gözəlinin dodağındaki bir təbəssüm, dağların zirvəsinə qonan bir əlçim bulud, sevimli yarın dilindən qopan bir kəlmə söz bes edir ki, qanad taxıb üçsun...

Deda Qorqud nəfəsi şairin sözləri rənglidir; o sözlərə ağacın yaşıllığı, göyün maviliyi, qızılığın qızılığığı, qarın ağlığı, "kömür gözün" qaralığı hopubdur. Qaracaoğlan gerçəkden də təbiətin gözəlliyi qarşısında "sərxiş"dur.

Ədəbiyyatda ölməzler arasında bir neheng olaraq yer alan Qaracaoğlanın sənətkarlığı böyük bir aləmdir. Orijinal bədii təyinər silsiləsi, təkrarların yaratdığı ritm, gözlənilməz müqayisələrə klassik ədəbiyyatın həsəd aparacağı kecidlər, dahiyanə məcazlar... səsindən cümləsinəcən, qafiyəsindən vəzninəcən oğuzcanın təqdim olunan kitabda toplanmış bu sehirlə poeziyasına daxilən xasdır.



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
"Azərbaycan dilində latin qrafikası
ile kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN10 9952-34-029-X
ISBN13 978-9952-34-029-7

© "ŞƏRQ-QƏRB", 2006

ÖN SÖZ

Öz sağlığında neğmələri diller əzberi olan, haqqında çoxlu rəvayətlər, das-tanlar söylənən, dünyani gəze-gəzə həm öz süzgəcindən, həm de söz süz-gocindən keçirən ulu sənətkarlardan biri də Qaracaoğlandır. O görə-görə dərk etmiş, dərk etdiklərini sözün, musiqinin dili ilə böyük həssaslıqla xalqa çatdır-mışdır. Sözün əsl mənasında Qaracaoğlan sərhədsiz bir söz dünyası yaratmışdır. İndiñin özündə Azərbaycanda, Orta Asiyada, Türkiyədə, İranda və Avropanın türkər yaşıyan ölkələrində Qaracaoğlan neğmələri oxunur:

Ala gözlü, nazlı dilbər,
Qoyma manı el yerinə.
Gümüşdən kəmerin ollam,
Dola manı bel yerinə.

Ele bizim aşiq məclislerində və bəzi müğənnilərimizin ifasında oxunan çoxlu Qaracaoğlan neğmələti də var ki, onlar sadəcə olaraq "xalq mahnısı" və "el havası" adı ilə tanınır. Məsələn:

Yar gərək yarın qeydində
Qala yalvara-yalvara.
Yüz naz ilə qol boynuna
Sala yalvara-yalvara.

Çoxları bilmir ki, diller əzberi olan bu mahnının sözleri də, bəstəsi də Qaracaoğlanındır.

Mədet, Allahı seversən,
Gel indi, dilbər, gel indi.
Həsrətindən ciyərciyim
Dəlindi, dilbər, dəlindi,

...Coşdu Qaracaoğlan, coşdu,
Eşq deryası boydan aşdı,
Bir gül idin, çığın keçdi,
Sol indi, dilbər, sol indi.

İki bəndini nümunə göstərdiyimiz bu neğmənin olduqca maraqlı bir tarix-çəsi var. Sultan İbrahimin hakimiyyəti dövründə (1640-1649) otuz yaşlı polyak Albert Bobovski adlı bir nəfər tatarlara əsir düşür və sonralar İstanbul sarayına

satılır. Altman, ingilis, italyan və fransız dillerini gözəl bilən, geniş dünyagö-rüşlü bu adam qısa müddətdə türk dilini də menimseyir, türk ədəbiyyatı və musicisini dərinden öyrənir. O, türk dilini şeir yazacaq bir səviyyədə öyrən-diyyindən və özünün də musiqi bəstələmək qabiliyyəti olduğundan bu sahələrdə bacarığını sınamışdı. Əli adını qəbul edən və Üfqı ləqəbi ilə şeirlər yazar bu adam Əndərun məktəbində 18 il dərs demiş, sonralar sarayda tərcüməçi kimi çalışmışdır. Əli Üfqı bu illər ərzində dörd yüzden çox xalq mahnısını (Türkünü) nota köçürülmüş və son derecə dəyərli olan "Məcmuayı-sazü-söz" külliyyatını yaratmışdır. Indi də Londonda saxlanan bu məcmuədəki neğmələrdən ikisi Qaracaoğlanındır. Yuxarıda nümunə gotirilən türkü də oradandır. Notla bize gəlib çatmış ikinci şeirdən bir bəndi də çatdırınraq:

Şaftalı istərem, mahrum, göndərme,
İki ləblərindən, bir gərdənindən.
Könül haqq evident, saqın, söndürme,
İki ləblərindən, bir yanağından.

* * *

Araşdırıcıların fikrinco, Qaracaoğlan 1606-cı ildə Mut elində, Çuxurovada anadan olmuşdur. Əslə o vaxtın tanınmış Sayıoğlu nəslindəndir. Kiçik yaşlarından yayı Anadolu yollalarında, qış kəndlərə olmuş, bütün ömrü xalqla bağlı keçmişdir. Qaracaoğlan Anadolunun savadlı adamlarından yazib-oxumağı öyrənmiş, xeyli bilik qazanmışdır. Bununla belə, o daha çox gəzərgi həyat keçirmiş, Balkan ölkələrini, Şərqi vilayətlərini, Azərbaycanı, İramı gozmış, şeirlərində də bu yerlərdən bəhs etmişdir. Konya, Qaraman, İçel, Hələb, Ankara, Aydin, Adana, Diyarbakır, İstanbul, Bursa, Sivas, Ərzurum və b. yerlərin adamlarını şeirlərində tez-tez xatırlamışdır. Ömrü seyahətlərdə keçəsə də, daha çox Şərqi Anadoluya və Çuxurovaya bağlı olmuşdur. Bu yerlərin qızlarını, gəlinlerini, dağlarını, bulaqlarını, yaylalarını, gözəl çəmənlerin dürlü-dürlü güllərini, çiçəklərini, tərəkəmə elatının adət-ənənəsini, məisətini, saza-sözə bağlılığını türkülerində həssaslıqla incelemiştir. Bu romantik həyatdan lirik-epik dastanlar, rəvayətlər yaranmış, Anadolu obalarına yayılmışdır. Qaracaoğlan ellər, ölkələr gezsə də, ömrünün axırlarında Çuxurovaya qayıtmış, təxminən, 1679-cu ildə vəfat etmiş, indi Qaracaoğlan təpəsi adlanan yerdə basdırılmışdır. Deyilənə görə, qonşu təpədə isə onun sevgilisi Qaracaqız dəfn olunmuşdur.

Türkiyə Daxili İslər Nazirliyinin emrili Çuxurovaya Qaracaoğlanın adı verilmişdir. Adverme zamanı orada Qaracaoğlanın şərəfinə bir neçə gün davam edən geniş təntənəli mərasim keçirilmişdir. Sənətsevərlər həmişə Qaracaoğlan mezarını ziyarətə gəlir, oranı müqəddəs yer hesab edirlər.

* * *

Qaracaoğlan xalqın təfəkküründə silinməz iz qoyub getmişdir. Onun nəğməleri, lirik şeirləri xalqın yaddaşına həkk olunmuş və bugünümüze gelib çıxmışdır.

Qaracaoğlan şeri XVII yüzilin türk həyatının güzgüsüdür. Bu güzgüdə xalqın hayatı, meşəti, adətleri ilə yanaşı, türk gözəllərinin sevgisi, zərif duyğuları böyük məhəbbət və zövqle təsvir və tərənnüm olunmuşdur. Çünkü Qaracaoğlanın özü zərif və gözəl zövqə malik idi.

Qaracaoğlan gözəllik aşığıdır. Onun sevgisi, məhəbbəti də, insana münasibəti də dünyəvidir. O, rastlaşdığı gözəli vəsf edəndə onun zahiri gözəlliyini mənəvi duyğuları ilə birlikdə canlandırır, ruhundakı titrəyişi təlli saza damışdır. Ona görə Qaracaoğlanın məhəbbət şeirlərinde bəhs etdiyi gözəl konkret türk obalarından olsa da, türk gözəllərinin hər birini səciyyələndirən cəhətlərle yanaşı, bu kömür-gözlü, bəstəboylu gözəl Qaracaoğlan üçün təsviregelməz ilahi bir varlıqdır.

Qaracaoğlanın şeridünyası – xalqın dünyasıdır. Onun oxuduğu nəğmələrin uzunömürlü olmasının bir sittir də bu şeirlərin xalqla sıx bağlılığı və etnoqrafik baxımdan zənginliyidir. Xalq hayatı ilə yanaşı, Qaracaoğlan xalq dilinin inceliklərinə də derindən bələd olmuşdur. Ona görə də Qaracaoğlan şeirlərinde fikir daha oynaq, dil daha şirin, qafiyələr daha tutumludur. Xalq dilindən geniş istifadə yolu ilə şair maraqlı bənzətmələr, məcazlar, peyzajlar yaratmışdır. Bu bədii ifadələrin çoxu indi də el arasında zərbi-mesəl, öyüd-nəsihət kimi yaşayır:

"Yaxasız köynekler bize
Fələk biçər, demədimimi?"

"Bu yalan dünyadır, gedənlər gəlməz".

"Gedənlər də bu torpağa bələndi".

"Sevib-sevib ayrılanlar
yanıb-yanıb kül olmazmı?"

"Saxla məni bucağında,
Can verəyim qucağında,
Odun ollam ocağında,
Yax oduna, kül et məni".

Qaracaoğlan şeirləri türk dünyasının xalq həyatının canlı romantikasıdır.

* * *

Qaracaoğlan ırsının toplanmasına və öyrənilməsinə Türkiyədə XX yüziliyin əvvelində başlanmışdır. 1922-ci ilde Əli Rza Yalçın Qaracaoğlan türkülerinin yaylaq tərəkəmələri arasında geniş yayıldığını görüb, toplamağa girişmiş

və bu nümunələri Konyada çıxan "Babaklı" qəzetində nəşr etdirmişdir. Əli Rzadan sonra Qaracaoğlanın şeirlərinin toplanması ilə Sadətin Nüzhət (Erkin) məşğul olmuş, 1927-ci ildə Konyada "Qaracaoğlan" adı ilə ilk irihaclı kitabı çap etdirmiştir. 1933-cü ildə İshaq Rüfət Qaracaoğlanın seçilmiş şeirlərini çap edib, sonunda geniş sözlük vermişdir.

Zehni Ardiçin Adanada 1936-ci ildə çap etdirdiyi "Qaracaoğlan şeirləri" əvvəlkilərdən fərqli olaraq ilk dəfə yazıya alınmışdır.

İşter yuxanda xatırlatdığımız kitablar, iştərsə folklor toplayıcılarının yazıya alıb qəzet və məcmuələrdə çap etdirdikləri materiallar haqqında müxtəlif rəyler yazılmış, fikirlər söylenmiş və bunlar Qaracaoğlanın geniş tədqiq olunub öyrənilməsinə ilkin zəmin yaratmışdır.

1950-ci illərin əvvəllerindən başlayaraq Cahid Özelli Qaracaoğlanın şeirlərini toplayıb nəşr etdirmiş, 1970-ci ildə "Bütün şeirləri"ni buraxmışdır... Hemin kitab sonralar dəfələrlə tekrar nəşr olunmuşdur. Cox deyərli nəşrinin ön sözündə Qaracaoğlanı dünyaya tanıdırın böyük araşdırıcı Sadətin Nüzhəti yada salan Cahid Özelli də bu yolda böyük əmək sərf etmişdir.

Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Onu da qeyd edək ki, şairin Gedəbəydən olması, Göyçədə yaşaması haqqında rəvayətlər da mövcuddur. Onun nəğməleri tez-tez oxunur, məclislərdə adı tez-tez çekilir. Təsadüfi deyil ki, XIV-XVI yüzilliklərdə yaşamış Kərəm, Sən Aşıq, Koroğlu, Qərib və Qurbanının təsiri Qaracaoğlanda duyulduğu kimi, XVII yüzilin və sonrakı yüzilliklərin aşiq şərində, o cümlədən də Aşıq Ali, Aşıq Musa, Aşıq Ələsgər, Aşıq Şəmsir və başqa sənətkarların yaradıcılığında Qaracaoğlanın nefesi aydın hiss olunur. Hətta bu sənətkarların əsərlərində tədqiqata böyük ehtiyac duyulan çox uyğun bəndlərə və misralara da rast gelinir. Məsələn, Kərəm şeri ilə Qaracaoğlan şeri arasında bir-iki xarakterik oxşarlıqla diqqət yetirək:

Kərəm:

Qəribin boynuna kefən biçilmez,
Əcəl camı çox acıdır içilməz,
Üç dərdim var, bir-birindən seçilmez,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

Qaracaoğlan:

Qaracaoğlan der, qondum köçülməz,
Acıdır əcəl şərbəti, içilməz,
Üç dərdim var, bir-birindən seçilmez,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

Kəram:

Hey ağalar, neçə olur
Hələ yordan ayrılanın?
Axır düşər qurbət elə
Yolu yordan ayrılanın.

Qaracaoglan:

Ey ağalar, böyləmi olur,
Hələ yordan ayrılanın?
Ener, ümməna töküler
Seli yordan ayrılanın.

Kəromla bağlı rəvayətlərdə onu əvvəlki dövrlərlə əlaqələndirən faktlar söylənirse (məsələn, onun Harun ər-Rəşidin oğlu olması), Qaracaoglan haqqında da belə dəlillər ortaya çıxır. Aşıq Ömer (XVII yüzil) bir beytində deyir:

Öysüz aşiq deyişləri əsəldir,
Qaracaoglan işa köhnə məsəldir.

Hətta dastanlarımızda da Qaracaoglan surətinə rast gəlirik. Folklorşunas R.Rüstəmzadənin 1974-cü ildə Tovuz rayonunun Alakol kəndində Məsim Məsimliyevdən yazıya aldığı "Mahmud və Nigar" dastanında Qaracaoglan bağban kimi iştirak edir. Xatırladaq ki, Rza Mollovun (Bolqarıstan) yazıya aldığı Qaracaoglan haqqında "Xan Mahmud" əfsanəsindəki adla "Mahmud və Nigar" dastanındaki adların eyniliyi də, dastandakı şeirlərin bir qisminin Qaracaoglanın məxsusluğu da maraqlı faktdır. Şairin Qaracaqızla bağlı rəvayəti isə M. Aslanın qeyd etdiyi kimi, Sarı Aşıqla Yaxşı rəvayətinin demək olar eynidir. Qaracaoglan həyat taleyi ilə Sarı Aşıqa na qədər benzəyir, şeirlərinin ruhuna görə Kerəmə, Qəribə ve Koroğluya daha çox oxşayır.

Xatırladaq ki, ağız ədəbiyyatı, xalq şerî nümunələri təzkirəcilerin diqqətini çox nadir hallarda cəlb etmiş, cünglərdə onların adını tesadüfi hallarda xatırlamışlar. Tozkırələrdə adı çəkilən və əsərlərindən nümunə verilən sənətkarlardan biri də Qaracaoglandır. Azərbaycanda mövcud olan bəzi cünglərdə də şairin əsərlərindən nümunələrə rast gelir. Türk aşiq məktəbinin araşdırıcısı Ə.Kərimov AMEA Əlyazmaları İstututunda saxlanan cünglərdən Qaracaoglanın bir neçə şerini əldə etmişdir. Bunlardan birincisi, yəni 1636-cı (hicri 1046) ildə qələmə alınan şeir çox bəsidi, həm də Qaracaoglan ruhuna uyğun deyil. Lakin XIX yüzildə yazıya alınmış "Biri-birinə", "Sən handa, men handa", "Demədimmi?" qoşmaları həqiqətən Qaracaoglanındır. 1721-ci ildə Təbrizli İlyasın azərbaycanca cüngdən köçürüyü "Nəğmələr dəftəri"ndə Qaracaoglanın da şeirlərinə təsadüf olunur. Artıq öten əsrin 20-ci illərindən başlayaraq

S.Mümtazın, H.Əlizadənin, topladığı el şairləri və aşıqlarının şeirləri içərisində Qaracaoglanın da qoşma və gəraylılarına rast gəlirik. S.Mümtazın 1927-1928-ci illerde nəşr etdiyi ikicildlik "El şairləri" kitabında "Gələyir" və "Demədimmi?" şeirləri çap olunmuş, H.Əlizadənin tərtib etdiyi "Aşıqlar" (1936) kitabında Qaracaoglanın aşıqlar tərefindən daha çox ifa olunan şeirləri verilmişdir. Ə.Axundov "Telli saz ustadları" kitabına da Qaracaoglanın bir neçə şerini daxil etmişdir. Bütün bunlar Qaracaoglan yaradıcılığının tədqiqinə geniş imkan yaratmışdır.

XX yüzilliyin 70-ci illərindən başlayaraq Azərbaycanda Qaracaoglan ırsının öyrənilməsinə maraqlı daha da artmışdır. M.Aslan, R.Zəka Xəndən, K.Vəliyev və başqları qozet və jurnal səhifələrində Qaracaoglan haqqında məqalələr yazıb, şeirlərindən nümunələr vermişlər. Azərbaycan radiosunun "Bulaq" verilişində defələrlə Qaracaoglanın şeirləri səslənmişdir. 1984-cü ildə IV Aşıqlar qurultayının çağırılması münasibətilə məşhur aşıqların kitabçaları çap edilmişdi ki, onlardan biri də Qaracaoglandır. 1983-cü ildə Moskvada çap olunan "Türk aşiq poeziyası" kitabında (tərtibçisi və ön sözün müəllifi X.Koroğlu) Yunus Əmrə, Qayıgsız Abdal, Pir Sultan Abdal, Aşıq Ömer, Dərdli, Əmrərah, Ruhsəti və Aşıq Veysəl ilə yanaşı, Qaracaoglanın da şeirlərindən nümunələr verilmişdir.

1985-ci ildə "Elm" nəşriyyatında filologiya elmləri namizədi Xalidə Quliyeva-Qafqazlinin Qaracaoglanın həyat və yaradıcılığına həsr edilmiş monografiyası nəşr olunmuşdur.

* * *

Qaracaoglanın şeirləri çox gec qələmə alınib toplandığına və daha çox şifahi şəkilde yayıldığına görə onların çoxlu variantları əmələ gelmişdir. Cahid Özتelli de məcmuəsində şairin şeirlərinin bəzi variantlarını vermişdir. Bu, hər şeydən əvvəl, ondan irəli gelmişdir ki, variantlar arasında fərq çoxdur. Və hər birində bir keyfiyyət o birindən üstündür. Çünkü sinəsində Qaracaoglan şerini və nəğməsini yaşadan adamların yaddaşı və şeir savadları müxtəlif olduğundan, eserlər müxtəlif təhriflərlə gəlib bize çatmışdır. Hətta bəzi şeirlərdə adı qafiyələr belə pozulmuşdur. Həm də qafiyə təşkil edən bəzi sözlərin başqa dialekt sözü, sinonimlə əvəzlenməsi halları da müşahidə edilir. Bunlar sənətkarlıq baxımından bəzi şeirlərə naqışlıq gətirse də, əksər hallarda şerin və qafiyənin teləbini uyğun olaraq asanlıqla barpa olunur.

Folklorun toplanması və nəşri təcnibəsinə əsaslanaraq bu sahədəki mütərəqqi təcrübədən faydalanaşmaq gərəkdir. Toplama və işləmə prinsipləri baxımından ağızdan-ağıza keçən şeir və xalq mahnıları üzərində müəyyən "bərpə" və "işləmə" tələb olunur. Bu cəhətdən Azərbaycan folklorşunaslığında xeyli təcrübə toplanmışdır. Görkəmli bestəkar və sənətkarımız Ü.Hacıbəyov, F.Əmirəv, Bülbül, Niyazi, S.Rüstəmov və başqları xalq mahnılarının yenidən işlənməsində və bərpasında az iş görməmişlər. Azərbaycanın naqıl və

dastanları, görkemli saz-söz sənətkarlarından Qurbani, Xestə Qasım, Abbas Tufərqańlı, Aşıq Ali, Aşıq Ələsgər və başqalarının əsərləri döne-döne nəşr olunmuş, cüllənmiş, mümkün qədər öz ilkin variantına yaxınlaşdırılmışdır. Bununla belə folklorda deqiqləşdirme işi daim aparılmalıdır. Zaman etibarilə bizdən o qədər də uzaqda deyil, yaxın dövrədə yaşamış Aşıq Ələsgərin ən məşhur şeirlərində belə təhriflər nəzəre çarpır.

Məsələn: Aşıq Ələsgərin dillər əzberi olan "Sarıköynək" şerini belə oxunur:

Mələksən, çıxmışan cənnət bağından,
Anam sənə qurban, ay Sarıköynök!

Burada "anam" sözünün işlədilməsi nəinki məna, həm də məntiqi uyarsızlıq əmələ gətirir. Şair cənnət bağından çıxan mələyə (gözələ) bütün dünyamı, ələmi belə qurban verməyə hazırlır. Ananın isə bu məsələyə heç bir dəxli yoxdur və şerin bu cür oxunuşu sənətkar və xalq ruhuna da ziddir. Heç bir aşiq ananı qurban verməz. Əslində isə misra belədir: "Heç kəs olmaz sonə tay, Sarıköynök".

Qaracaoğlan ustad sənətkardır. Əvveldə qeyd etdiyimiz kimi, onun şeirlərində məna, fikir və qafiyə sistemi güclüdür. Lakin yaddaşdan-yaddaşa, nəsildən-nəslə ötürüldükçə bəzi şeirlər öz saflığını saxlayıb, beziləri isə xeyli dəyişikliyə və təhrifə uğrayıb. Məsələn, bir şerin son misralarına diqqət yetirək:

"Uçdu əllərimdən ilk bahar getdi".
"Bizim elden bir turmurcuq gül getdi".
"Çıxdı əldən incə belli yar getdi".

Təbii ki, ikinci bənd sonluğunda qafiyə təhrif olunub. Ona görə də həmin misra ehtimal olunduğu: "Bizim elden bağça getdi, bar getdi" kimi verilir. Yaxud:

"Sevdiyime benzər gül bulammadım".
"Özüm kimi axan sellər görmədim,"
"Derdimi deyəcək dil bulammadım,"
"Məni qaldıracaaq el bulammadım".

Burada da ikinci bənd sonluğunda "sellər görmədim" əvəzinə "sel bulammadım" olmalıdır...

Kitabda Cahid Öztellinin tərtibindəki şeir düzümü saxlanmış, çoxvariantlı şeirlərin və bəndlərin beziləri ixtisar edilmişdir. Kitabın "Başımızda eskilməyən ağrı var" bölümündə Qaracaoğlanın adına çıxılan əsərləri, "Vaxtin keçər demədimmi?" bölümündə isə şairin Azərbaycanda yayılmış və işıq üzü görmüş şeirləri verilmişdir.



OLMAYINCA

Bir adam bir eli dolandırammaz,
Əldə yaxşı dövlət, var olmayınca.
Pərvanə şəminin oduna yanmaz,
Başda sevda, qəlbədə nar olmayınca.

Mərdlər ömür sürer mərd ölkəsində,
Fərəhli nə var ki, bayquş səsində?!
Qürbət diyarının hər guşəsində
Əyləşilməz kəsb-i-kar olmayınca.

Qaracaoğlan der ki, sözün bilməsi,
Tədbirle görülər dünyanın işi.
Nə yapar, neyləyər ələmdə kişi
Fələk Mustafaya yar olmayınca?!

YOL KƏNARINDA

Burda bir gözələ meylimi saldım,
Alıb oynamalı çöl kənarında.
Geyinmiş, qurşanmış dürülü libası,
İncə kəmər bağlı bel kənarında.

Çəkibdir gözüne sürməni necə,
Getdi çəkdiyimiz eməklər heçə.
Bəlkə gözəllərin karvanı keçə,
Əylənilib gözlərim yol kənarında.

Sürmə sandım kirpiyini, qaşını,
Dəlik-dəlik etdim sinəm başını,
Uzadıb boynunu, gezər yaxşını,
Bir tək sona gördüm göl kənarında.

Qaracaoğlan der ki, sallanıb gəzmə,
Görən aşiqlərin bağrını ezmə.
Bal dodaq üstündə qızıldan düzmə,
İnidən diş gördüm dil kənarında.

NƏ FAYDA

Sallanıb gedən qız, bir gəl yanımı,
Elə sallanışın bənzər xanımıma.
Nə dərdin var gəlsin mənim canımı,
Axır məni öldürməsən, nə fayda.

Döşünə vurmusan bəyaz bir xalı,
Gör, eşq dəlisinin necədir həli?
Süfrələr açıqdır, badələr dolu,
Öz əlinə doldurmasan, nə fayda.

Məni görüb, yön çevirib dönərsən,
Bülbül kimi güldən-güle qonarsan.
Sən də məndən daha betər yanarsan,
Atəşini buldurmasan, nə fayda.

Sallana-sallana, qız, gəl bostana,
Bir təlin vermərəm Ərəbistana.
Gül camalın görüb yazsam dastana,
Bir yol qaşın qaldırmasan, nə fayda.

Qaracaoğlan der ki, geyinib qurşan,
Bir xeyir görməyib sevdana düşən.
Sinəndəki nardan ver mənə nişan,
Mənə sırrın bildirməsən, nə fayda.

BAĞRI DAŞMOLA?

Yenə dumanlıdı dağların başı,
Mənim gözəlimin eli qışmola?
Körpə ikən sevdasına düşdürüm
O da mənim kimi gözü yaşmola?

Naçar qaldırm bu gözəli öymədən,
Açamadırm ağ köksünü düymədən.
Əmsəm dodağını kimse duymadan,
Dursam qulluğunda mənə işmola?

Bu yerlərdə mənim gülüm tək gəzər,
Töküb ağ gerdənə zülfünü düzər,
Çıxar ucalarda sallanıb gəzer,
Ceyran gözəlüm gözəllərə başmola?

Qaracaoğlan der ki, bu belə olmaz,
Dərdiyim çiçəklər saralıb solmaz,
On iki aydır ki, salama gelməz,
Yoxsa imansızın bağlı daşmola?

AĞLAMA

Əsdi səhər yeli, töküldü sellər,
Gedərgiyəm, qara gözəlüm, ağlama.
Ağlamağın vaxtı keçdi, nə çatə,
Kəmənd atıb yollarımı bağlama.

Yolunu yolumdan ayırdı qəni,
Gəlin, qurbət elə göndərin məni.
Nə qədər ki sağam, unutmam səni,
Yarım getdi deye yamb ağlama.

Səni derəm, səni, qaşı kamanım,
Büküldü qamətim, keçdi zamanım.

Gedərgiyəm, ala gözlü ceyranım,
Hicrana bürünüb ürek dağlama.

Qaracaoğlan, göz yaşları siliner,
Bir ah çəksəm, uca dağlar dəlinər,
Könlüm evi bölük-bölük bölünər,
Yaş axıdib sən arxamca çağlama.

LEYLA, LEYLA

Dinləyəlim dağ başında fəğanı,
Görəlim nə demiş o Leyla, Leyla!
Gedek yar yanına, verək salamı,
Dildə əzbərimiz bu Leyla, Leyla!

Fələk çaxmağını eylədi çəngəl,
Sevda yolumuza açdı min əngəl.
Sevgilim, ölürsəm, üstümə sən gəl,
Gözün yaşı ilə yu, Leyla, Leyla!

Fələk çaxmağını üstümə çaxdı,
Bulunmaz dərdimə biganə baxdı,
Könlümün şəhrini odlara yaxdı,
Yandım ateşinə – su, Leyla, Leyla!

Qaracaoğlan der ki, sən de haman ol,
Xubların yolunda qurtar, tamam ol.
Mən öləndə cənazəmə imam ol,
Yol qara zülfünü – hu, Leyla, Leyla!

“GƏL” – DEDİ MƏNƏ

Səhərdən uğradım dostun yanına,
“Xoş gəldin” sözünü el dedi mənə.
Bəyaz sinəsindən bir cüt nar verdi,
“Sevginin dadını bil”, – dedi mənə.

Mənim yarım mənə yalan söyləməz,
Heç bir zaman qeybətimi eyləməz,
İlqar verib yarı yolda əyleməz,
“Elləri uyut da, gəl”, – dedi mənə.

Məstanə de, dəli könül, məstanə,
Aşıq olan gül göndərər dostuna.
Telli məhrəbasın atdı üstümə:
“Tərlisən, sevdiyim, sil”, – dedi mənə.

Qaracaoğlan sırrın kimə danişar?
Siyah zülfün ay üzünə qarışar,
Ayrılanlar əlbət bir gün qovuşar,
“Ağlama, sevdiyim, gül”, – dedi mənə.

GÜL GƏRƏK MƏNƏ

Sevdiyim, arzumu sənə deməkçin
Bülbül söylədiyi dil gərək mənə.
Bağım külə döndü hey yana-yana,
Onu söndürməyə sel gərək mənə.

Yanıb-yaxılmışam mən atəşlərə,
Varıb taxılmışam iti neştərə,
Dəlindi ciyerim, yixildim yerə,
Məni qaldıracaq əl gərək mənə.

Halımı anlasan, haldaş olaram,
Anasız,babasız qardaş olaram,
Qürbet diyarlarda yoldaş olaram,
Yarın zülfü dəyən yel gərək mənə.

Qaracaoğlan, xoşdur Bayburt elləri,
Əsib-əsib cizə gəlir yelleri,
Bürmələnmiş yar üzünүn telleri,
O tələ yaraşan gül gərək mənə.

DEDİ MƏNƏ

Sabahdan rast gəldim mən bir gözələ,
Yeri get, vəfasız, qul, – dedi mənə,
Celladın olaram, qiyaram cana,
Bunu birdəfəlik bil, – dedi mənə.

Xirdaca daş ilən qüllə yapılmaz,
Qaranlıq gecədə yara baxılmaz,
Var get, oğlan, var get, əlim toxunmaz,
İstərsən bu gündən ölü, – dedi mənə.

Dağ çayları kimi çağlayıb axma,
Çevrilib-çevrilib önnüne baxma,
Qəm çəkib, özünü odlara yaxma,
Yetər ağladığın, gül, – dedi mənə.

Qaracaoğlan deyər, çağlar çağında,
Arzumanım qaldı köksün ağında.
Gün axşam olanda sahil bağında
Gəlib muradını al, – dedi mənə.

BULAĞA

Ağca qızlar köç eylədi yurdundan,
Qoç ığidlər dəli oldu dərdindən.
Səhər-səhər o bələnin ardından
Gördüm, altı gözəl endi bulağa.

Üçü orta boylu, qenirsiz gözəl,
Üçü uzun boylu, gözlərin süzər.
Dedim, ağ ceyranlar göldə nə gəzər?
Sular sonasıydı, qondu bulağa.

Əcəb dərməlidir Xədcənin gülü,
Canlara dərmandır Ayşənin beli,

Qalanları bir-birindən öyməli,
Onlar bəzək, şərəf-şəndi bulağa.

Qaracaoğlan yenə coşdu, çağladı,
Eşqin odu ürəyimi dağladı.
Qızlar getdi, – deyə bulaq ağladı,
Mənim də ürəyim yandı bulağa.

SARMAĞA

Qız deyir ki, mən bir əmlık quzuyam,
Anamın, babamın iki gözüyəm,
Bu dağlarda Mahmud bəyin qızıyam,
İgid istər qucaqlayıb sarmağa.

Oğlan deyir: –Öyünmə, qız, öyünmə,
O sözlərin girmiş mənim beynime.
Şümsəd qollarını dola boynuma,
İgid istər məramına varmağa.

Qız deyir ki, mən bir gözü qarayam,
İgidin başına gələn bəlayam.
Tuncdan ucaldılmış uca sarayam,
Sərraf istər zinətimi görməyə.

Qaracaoğlan der ki, gəldim elinə,
Mail oldum camalına, telinə.
Başlıq sözün baban alsa dilinə,
Mən hazırlam ürəyimi verməyə.

ZİYADƏ

Dörd kitabdan başlayıram əlisə,
Bir isim yazılmış quldan ziyadə.
Əbrişim saçından əyməli zülüs,
Sürmələr qarışmış teldən ziyadə.

Əydinmə qaşını, baxmam gözünə,
Mənim kimi alov düşsün köysünə.
Yeməsem, içməsem baxsam üzünə,
Şəkərdən, qaymaqdan, baldan ziyadə.

Qaşların gözlərlə eyleyir cəngi,
Söyləşir gözəllər, qoç igid dəngi.
Elə çiçəklərdən hörüb çələngi,
Lalədən qırmızı, güldən ziyadə.

Aşıq də aşıqi zor ilə yixmaz,
Ölsə də, aşıqın heç sırrı çıxmaz,
Mənim könlüm olar-olmaza baxmaz,
Axıtdım göz yaşım seldən ziyadə.

Qaracaoglan der ki, yurdun təzələ,
Könül bir şahindir, qonmaz xəzələ.
Çirkin mənə qurban, mən də gözələ,
Can sevər gözəli, ləldən ziyadə.

SƏNDƏN ZİYADƏ

Huri-məlekmişən, göydənmə endin?
Mən mələk görmədim səndən ziyadə.
Əski sevgilimdən ayrı düşsəm də,
Yenicə sevdiyim ondan ziyade.

Qara bağrim əzdim, dedim dinərsən,
Cəvahirsən, ləl-gövhərə dönərsən.
Baxdıqca gözümə çox görünərsən,
Bu gün gözəlliin dündən ziyadə.

Dedim: – Getmə dayan, səni bularam,
Dedi: – Gel yanına, qadan alaram.
Dedim: – Xallarına serraf olaram,
Sayaram xalını minden ziyadə.

Qaracaoglan, başqasını arama,
Yar gəlmədi, məlhəm ola yarama.
Bir canım var, fəda olsun yarıma,
Daha nə istərsən, bundan ziyadə?

HURI İSƏN DƏ

Küsdürdüm gözəli, güldürəmmədim...
– Küsmə, gözəllərin şahı isən də.
Endirərəm, gözəl, səni havadan,
O uca göylerin mahi isən də.

Qız deyir ki, bu sözünü tutmazam,
Mən sənin meylinə meyil qatmazam.
Zülfümdən bir tel də qoxulatmazam,
Allahın sevimli qulu isən də.

– Ala bulud kimi göydən axaram,
Sulu leysan kimi yere yağaram,
Bu cavan ömrümü oda yaxaram,
Qız, səni boşaram, ahu isən də.

Qız deyir ki, bu sözündən küsərəm,
Zülfüm teli ilə səni asaram,
Donanın qalası¹ mənim hasarım,
Aşammazsan, dağın yeli isən də.

Öğlan deyir, qız, qalanı sökərəm,
Daşın, torpağını suya tökerəm,
Yüksekədən üstüne körpü çəkərəm,
Keçərəm, Donanın² seli isən də.

Ta ezelən bağlanıbsan qəlembə,
Sən zərifsən, dayanmazsan bələma.

¹ Anadoluda Tuna tarixi mahalında qala

² Həmin mahalda çay

Sirimi verməzəm elə, aləmə,
Demərəm, demərəm Əli isən də.

Qaracaoğlan, dəyanətin çox imiş,
Könlün havalanan iti ox imiş,
Sənin ki sehirin, sırrın yox imiş,
Gel sarmaşaq, gözəl, huri isən də.

GULLƏR İCİNDƏ

Burda bir gözəlin sallanışını
Səlviyə bənzətdim dallar içində.
Irmaq kənarında, dərya üzündə
Ququya bənzətdim göllər içində.

Sən gəzen yollara çıñqıl tökməzler,
Şirin sözün dastanını sökməzler,
Gözəl sevib, – deyə dara çəkməzler,
Mən də söylənərəm dillər içində.

Mənim yarım yerisindən bəllidir,
Ağ əlleri dəstə-dəstə güllüdür,
Dəstədən ayrılan siyah tellidir,
Gezər məlül-məlül ellər içində.

Dəli könül atəş tuta, allana,
Ciyərciyim eşq odundan xallana.
Ellər atlas geyə, çıxıb sallana,
Mən isə qalayım çullar içində.

Qaracaoğlan der, işim zarmola?
Eşq kəməndi boynumuza darmola?
Əcəb, yarım kimi gözəl varmola?
Haqqın yaratdığı güller içində.

KƏRƏM EYLƏ

Ala gözlərini sevdiyim dilbər,
Gel bizim elləri gəz, kərəm eyle.
Neçə qulların var, gəzər qələmlə,
Al meni dəftərə yaz, kərəm eyle.

İraqdır yolların, dolandım gəldim,
Dadlıdır dillərin, əyləndim qaldım,
Babalın boynuma, əger mən oldum,
Məzarım köksünə qaz, kərəm cyle.

Qaracaoğlan der ki, bir mahni söyle,
Əzəldən qalmışdır bu qanun böylə.
Edicək eyilik vaxt ikən eyle,
Ömür keçər yaman, qız, kərəm eyle.

YAŞ İLƏ

Qara gözlüm, mən bu yerdən gedərsəm,
Xiffət çəkmə o göz ilə, qaş ilə.
Aralıqda qəm xəbəri eşitsəm,
Dəlinər bu sinəm qara daş ilə.

Ey ağalar, mən bir xəta işlədim,
Qəmi qoydum, zarafata başladım,
Alma bilib al yanağı dişlədim,
İncitmişəm bu dodaqla, diş ilə.

Dərəmmədəm ləblərindən barımı,
Kim ağlatmış mənim nazlı yarımı?
Görəmmədəm öz bağçamda narımı,
Qəm doldurmuş gözlərimi yaş ilə.

Qaracaoğlan, bu sevdadan doymaram,
Ağ gərdənli qara xallar saymaram,
Can dadlıdır, dadlı canı qiymaram,
Məger ağı yedirərlər aş ilə.

GÖZÜMƏ

Qismət olub mən bu əldən gedərsəm,
Uca dağlar bel görünər gözümə.
Dostum çıxmış evlərindən bəriyə,
Hörükleri tel görünər gözümə.

Sənə derəm, sənə, ey qoca düldül,
Çekildi seyrandan yaylaya bülbül.
O qızın bağçası bənövşə, sünbül,
Qız, qoynunda gül görünər gözümə.

Qismət olub mən oraya vararsam,
Nərgiz verib gülü-reyhan alarsam,
Rastlaşıban pünhan yerdə bularsam,
Al yanaqlar bal görünər gözümə.

Qaracaoğlan der, halim sorulmaz,
Bəhanəsiz dost elinə varılmaz.
Min il yaşasam da, çarə bulunmaz,
Ruh çıxarsa, sal¹ görünər gözümə.

ÜSTÜNƏ

Səherdən uğradım bir adil xana,
Dostum sultan olmuş elin üstünə,
Carnalını gördüm, oldum divanə,
Salamina durdum yolun üstünə.

Bilmirəm, rast geldim hayanda, neçə?
Gördüm çəmənlilikdə təptəzə qonçə.
Ucadır boyları, belləri ince,
Sarılaydım ince belin üstünə.

Qulun varmı, söyle Qaracaoğlan qədər,
Hüsnünün zəkatı borcunu ödər.
Qız, baxışın məni divanə edər,
Bürüncək geymisən alın üstünə.

BƏNÖVŞƏ

Qadir Mövləm səni öymüş yaratmış,
Çiçəklər içinde itər bənövşə.
Bitərsən gullərin xarı içinde,
Tikanı üzünə batar, bənövşə.

Yaz gələndə həvəslənib bitərsən,
Güz gəlince başın alıb gedərsən.
Yavru, neyçün boyunun əyri tutarsan,
Sənin dərdin məndən betər, bənövşə.

Sənin məskənidir qayalar səngi,
Qoxusu əldi, gözəldi rəngi.
Aradım dünyayı, bulunmaz təngi,
Gözəlin dəstинə yetər bənövşə.

Baxmazmisan Qaracaoğlan halına?
Qərib bülbül qonmuş gülün alına,
Qədrin bilməyenlər alır elinə,
Onun üçün əyri bitər bənövşə.

AL DEYƏ-DEYƏ

Ala gözlüm, yıldın mənim evimi,
Əylən bu diyarda, qal deye-deyə.
Viran etdin çəmənimi, bağımı,
Qonçə gullərimi al deye-deyə.

¹ Sal – tabut

İnsan oğlu qurtulmayır qəzadan,
Yaralılar necə dözür sizdən?
Ağca ceyran can qurtarıb tazidən
Üz tutub yol gedir çöl deyə-deyə.

Səhər zamanında uğradım sənə,
Görünçə, gül üzlüm, qaldım müntənə.
Qəfildən doldurub bir qədəh mənə,
İçirdin ağını bal deyə-deyə.

Qaracaoğlan der, neylim, nə edim?
Bir diləyim var, bu yurdum tərk edim.
Yığıl, get deyirsən, haraya gedim?
Sən götirdin məni gəl deyə-deyə.

PƏRİYƏ

Qadir Mövləm, budur səndən dileyim,
Apar məni göy sünbülli qoruya¹
Alırsansa, ikimizi birdən al!
Qoyma məni nazlı yordan geriyə.

İkimiz de oxuyardıq, yazardıq,
Tənhalanıb çıçırlarda azardıq,
Bir zamanlar mələl-məhzun gəzərdik,
Qorxardıq ki, birdən əngəl törəyə.

Ərəb atı olan həvəslə minər,
Atəşli olanlar bulağa enər.
Sevdaya düşənlər çıraqa döner,
Az qalar həsrətdən canı əriyə.

Fanisən sən, Qaracaoğlan, fanisən,
Bilmirəm hurisən, yoxsa pərisən,
Əlvən bağçanızda dolan, yeri sən,
Fələk qiymaz səntək gözəl pəriyə.

QÜRBƏTƏ SALDI

Yarda insaf yoxdur, məndə də dərman,
Heyif ki, işlərim Allaha qaldı.
Qaşları qətlimə yazıbdı fərمان,
Qanlı kirpikləri qəlbimə daldı.

Gözləri könlümə zəhərlər qatır,
Zülfəri süngündür, canına batır.
Şahid məzarmda xəyalım yatar,
Sevda qılıncını boynuma çaldı.

Aman, Qaracaoğlan, dərdlərə daldım,
Eşqin çöllərində dolaşib qaldım,
Bu çəkilmez dərdi başıma aldım,
Bu azğın dərd məni qurbətə saldı.

QALDI

Sərin-sərin esən səhər yelləri
Sevdiyim dağların dalında qaldı.
Bir yanı laledir, bir yanı sünbüllü,
Könlüm mürüvvətsiz gəlində qaldı.

Gəlib oturalım ədəbli, adlı,
Ürəkdə məhəbbət şipşirin, dadlı,
Sürməli tellerdən altun savatlı,
Kəmər qurşaq qızın belində qaldı.

Gəl, sevdiyim, sığnalım sübhana,
Tülek tərlən derlər ovun qapana.
Məzə olsun al yanaqdən öpənə,
Ahu-zarım dadlı dilində qaldı.

Gəl indi hey, Qaracaoğlan, gəl indi,
Qara bağrmı dəlik-dəlik dəlindi,
Ciyər paralandı, iki bölündü,
Bir böülüyü qızın əlinde qaldı.

¹ Qoruga

NƏ İŞİM?

Tərk edirəm səni, ay qaşı kaman,
Vəfası olmayan yarla nə işim?
Yoxdursa köksündə bir azca iman,
Məni Məcnun sayan yarla nə işim?

Fələk məndən betər etsin halını,
Mən ölürsəm, yad kəsdirər yanını,
Qərib bülbüл gülə verər canını,
Canımı od salan yarla nə işim?

Axar gözüm yaşı, bir dəm silinməz,
Bu ağır dərdimə melhəm bulunmaz,
Yanında bircə yol qədrim bilinməz,
Qədir anlamayan yarla nə işim?

Qaracaoğlan der ki, sevirəm candan,
Əsirgəməzdim can, cananım, səndən,
Deyirlər sevgilim yan keçir məndən,
Gedim, daha bu diyarla nə işim?

FƏLƏK MƏNİ NAZLI YARDAN AYIRDI

Altun qəfəslərdə yandı küreymim,
Dost əliyle yaralandı ürəyim,
Uzaq düşdüm, baş tutmadı diləyim,
Fələk məni nazlı yerdən ayırdı.

Dostumun yaylası səfah yerdi,
Bir şirin dil ilə ilqarın verdi,
And içib mən səndən ayrılmam dedi,
Fələk məni nazlı yerdən ayırdı.

Qumaş olam, arşın-arşın yırtılam,
Kölə olam, bazarlarda satılam,
Vədəm yetmədi ki, öləm qurtulam,
Fələk məni nazlı yerdən ayırdı.

Der Qaracaoğlan, yanam, alışam,
Axıb gedəm, göy sulara qarışam,
Başına gələni gerək danışam,
Fələk məni nazlı yerdən ayırdı.

OLMALI

İgidin yaxşısı nədən bilinər?
Üzü gülən, özü yaman olmalı.
Qəm-qüssə başına yağıdı zaman
Könlünün qəmini alan olmalı.

Söz deyərəm igid oğlu igidə,
İgid olan müntəzirdi öyüdə,
Mən igid istərəm firqə dağında,
İgidin başında dumdan olmalı.

İgid olan igid qurd kimi baxar,
Düşməni görünce ayağa qalxar,
Qapıb mizrağını mcydana çıxar,
İgidin dalında duran olmalı.

İgid olmaz, kimin qırıqsa zatı,
Məsləki əyriler, düzəlməz qatı,
Daim hazır olar silahı, atı,
İgid qalxsa, namərd viran olmalı.

Qaracaoğlan, özgə dərdi çekilməz,
Quru düzənlərdə buğda əkilməz,
Namərdlə yol getsən, başa çıxılmaz,
İgid dost yolunda yanın olmalı.

AĞLAMASINMI?

Əvvəl bahar-yaz ayları çatıldı,
Paralandı bulud göye atıldı,
Qaynar çeşmələrin gözü tutuldu,
Dalgalanıb göllər ağlamasınmı?

Yaz gələndə aşib-daşan yurd olur,
Hər bərədə bir alıcı qurd olur,
Ter qönçələr kimlərə dərd olur,
Vaxtı keçən güller ağlamasınmı?

Qaracaoglan der, bahar yetişdi,
Meyvəsin dərməmiş, çıçayım düşdü.
Yükləndi barxanam, karvanım köcdü,
Tozu qalxan yollar ağlamasınmı?

KİMİ

Atəşim yanmamış tüstüm ucalar
Buludun göylərde axlığı kimi.
Yarnın bağçasında bülbüller ötər,
Ayın on dördündə doğduğu kimi.

O yar bizə yeni namə yollamış,
Arif olan sözlerindən anlamış,
Alı yanaqlar damla-damla tərləmiş,
Şehin çiçek üstə yağıdı kimi.

Qaracaoglan cydır, başların tacı,
Ayrılıq şərbəti zəhərdən acı,
Qırırm-qırırm olmuş zülfünün ucu,
Ter bənövşə əyri baxlığı kimi.

GÖLDİ

Xəstə düşüb otaqlarda yatıram,
Yaylağa köçəcək zaman da gəldi.
Alişdi bir ucdan yandı evləri,
Bürüyüb dağları duman da gəldi.

Yaz gələndə ərəb atlar yarışar,
Bayram gələr, küsülüller barişar.
Dedilər, sevdiyin yadla görüşər,
Divanə könlümə güman da gəldi.

Arılar da pətək tutar sırınən,
Könlümün qəmi də doldu nurunan,
Gizli-gizli görüşərdim yarınan,
Əcel vaxt verəməz, aman da gəldi.

Felək mənə xəncərini tuşladı,
Göz-göz oldu, yaralarım işlədi.
Xocam gəldi, yasinlərdən başladı,
Xoşbəxtlikdən sağkən imam da gəldi.

Qaracaoglan, qəmdən qəlb oyum-oyum,
Çəkildi barxanam, qazıldız quyum,
Qəbir hazır oldu, asdilar suyum,
Çırpına-çırpına sonam da gəldi.

ZİYADƏ

Ala gözlerini sevdiyim dilber,
Mən gözəl görmədim səndən ziyadə.
Bilməm, hurimisən göylərdən enən?
Bu gün gözəlliyyin dündən ziyadə.

Doğan aylar kimi doğar, görünər,
Qırmızılar geyib çıxar, sallanar,

Ah etdikcə qara bağım yarılarsı,
Səni sevən yoxdur məndən ziyanadə.

Qaracaoğlan der ki, bu sözüm haqdır,
Alemi seyr etdim, bənzərin yoxdur.
Sinəmə vurdüğün bir qanlı oxdur,
Daha cövrün varmı bundan ziyanadə?

QOŞMA

Sabahdan uğradım mən bir gözələ,
Ala gözlərinə sūrmələr çəkmis.
Daramış zülfünü, tökmüş bir yana,
Salı vermiş ince belin üstünə.

Bir xoş, bir xoş durur əda naz kimi,
Arxasında saçı tel-tel saz kimi,
Xas bağça içində top nərgiz kimi,
Qaralarımı geydin alın üstünə?

Alma-alma yanaqları al kimi,
Boynu uzar, gedər sərvə dal kimi,
Səhərdə açılan qönçə gül kimi,
Sandım qan damlamış qarın üstünə.

Çıxa-çıxa çıxdım yoluna vardım,
Verdiyi çevrəni qoluma sardım,
Uğrunda ölümü gözüme aldım,
Divanına durdum yolun üstünə.

Çekti verdim gücү gücүn içine,
Al qərənfil taxmış sünbül saçına,
Ömrümü qoymuşam ferman bacına¹,
Yarım sultan olmuş elin üstünə.

VARSAĞI

Yürü behey, Bulqar dağı,
Sendən uca dağ olmamı?
Sən yaylanın gözəlisən,
Yanaqların ağ almamı?

Bulqar dağı iki catal,
Arasında güller bitir.
Bir igidə bir yar yetər,
İki sevən del(i) olmamı?

Bulqar dağı pare-parə,
Kim al geyər, kimi qarə.
Salam eylən nazlı yarə,
Ayrılanlar bir olmamı?

Hanı xanlar, hanı xanlar?
Qəfəsde bəslənən canlar,
Sevib-sevib ayrılanlar
Yanıb-yanıb kül olmamı?

Qaracaoğlan, səni gördüm,
Duşunu¹ xeyirə yordum.
Bu gün gözəllərə sordum,
Gözəllərə qul olmamı?

NƏDƏNDİR?

Nədəndir de, kömür gözlüm, nədəndir,
Bu mənim gecələr uyumadığım?!
Çətin dərler ayrılığın dərdini,
Ayriqliq dərdinə doyamadığım.

¹ Bac - xərac

¹ Duş - yuxu

Dostun bağçasına yad əller dolmuş,
Gülünü toplarkən fidanın qırmış,
Burda bir kötüün qoynuna girmiş
O, mənim sevməyə qiyamadığım.

Kömür gözlüm, səni sevdim, saqndım,
Endim xas bağçaya, güllər soğundum,
Bilmeyirəm nə yerlərdə toxundum,
Bir belli xəbərin alamadığım.

Qaracaoğlan der ki, yandım da öldüm,
Hər dəliliyi mən kendimə buldum.
Dolamb ki qəvil yerinə gəldim,
Qəvil yerlərində bulamadığım.

VAR

İzin ver, hey ağam, mən də gedəyim,
Ah çəkib də arxam sıra ağlar var.
Baxaram, baxaram, yarım görünməz,
Aramızda yixılaşı dağlar var.

Coşqun sular kimi axıb durulma,
Quru xəzəl kimi əsib sovrulma,
Nerde gözəl görsən, ona çevriləmə,
Bizim eldə cana qıyar bəylər var.

Qarşidan qarşıya yanar bir işıq,
Bunu söyləyenin dilləri aşiq.
Bir bugda bənizli, zülfü dolaşıq,
Getmə, – deyə məni yolda əylər var.

Qaracaoğlan der ki, kəndim öyəyim,
Qaşlar alıb qara bağrim dəleyim,
Gözəl sevmə, derlər, necə sevmeyim?
Qaşlar arasında ciftə bənlər var.

NEDƏYİM?

Birəm-birəm dəvşirirler odunu,
Biləm dedim, biləmedim adını.
Ərzurum yanaqlı kürtlər qadını
Bir qız mənə əmi dedi, nedəyim?

Bizim əller Urum olur, uc olur,
Sızıldışır, boz qurdları ac olur,
Bir igidə əmi demək güc olur,
Bir qız mənə əmi dedi, nedəyim?

Qaracaoğlan der ki, nedib, nedərəm?
Axan sularınan böylə gedərəm,
Saqqal, səni naqtəbinan yolaram,
Bir qız mənə əmi dedi, nedəyim?

NƏ BİLİR?

Nuhun gəmisinə böhtən edənlər
Yelkən açıb yel qədrini nə bilir?
O Süleyman quş dilini bilirdi,
Hər Süleyman dil qədrini nə bilir?

Ərəb atlarında olur firğalar,
Kimi sərəxoş yürür, kimi yırgalar
Kübrəliyə enib qonan qarğalar
Xas bağçada gül qədrini nə bilir?

Dünya mənim deyə zənginlik satan,
Halal əkməyinə haramlılar qatan,
Sonradan-sonraya bəyliyə yetən,
Zalim olar, el qədrini nə bilir?

Qaracaoğlan der də belim büküldü,
Ağzımın içinde dişim töküldü.
Nuh Nəbinin həddəsində çəkildi,
Saz çalmayan tel qədrini nə bilir?

EDƏRLƏR

Ala gözlü, bənli¹ dilbər,
Usul söylə, söz edərlər.
Könül suyum axıtdılar,
Gözlərimi buz edərlər.

Durnalar qatarla yürür,
Yayları, ümmani bürür,
Cümələ dalımı² soldurur,
İlk yazımı küz³ edərlər.

Qaracaoglan der, sinadım,
İçdim meyi, eşqi qandım,
Hər gözəli yardım sandım,
Bir yaramı yüz edərlər.

TÜRKÜLƏR

Ala gözlü, nazlı dilbər,
Qoyma məni el yerinə.
Altın kəmərin olayım,
Dola məni bel yerinə.

Heçinə, könlüüm, heçinə,
İgidə ölüm keçinə.
Al məni zülfün ucuna,
Sallanayım tel yerinə.

Gel, qız, qarşında dursana,
Bir mənim halım sorsana,
Zülfündən bir tel versənə,
Qoxlayayım gül yerinə.

¹ Bənli – xallı

² Dal – budaq

³ Küz, güz – payız

Qaracaoglan der, nolayım?
Qolun boynuma dolayım.
Nazlı yar, kölen olayım?
Qəbul eylə qul yerinə.

* * *

– Suya gedən allı gəlin,
Neçin boylə salınsan?
Gəlin, bir su ver içəyim,
Gəlin, kimin gelinisən?

– Su deyildir sənin dərdin,
Görmək işə yetər, gördün.
Oğlan, burda çoxca durdun,
Ağam gələr, döyülsən.

– Döyülsəm, döyüleyim,
Söyülsəm, söyüleyim.
Gəlin, sənə qul olayım,
Ölərem, qanlım olarsan.

– Yaylalara keçmədinmi?
Soyuq sular içmədinmi?
Gözəl görüb seçmədinmi?
Məni görüb dəlirirsən.

– Dürlü yayları aşınca,
Soyuq suları içincə,
Qocalıb vaxtın keçincə
Daşlar alır, döyüñürsən.

– Evlərinin önü solğan,
Ağamı görərsən, qorxan.
Telli pəşəmlisən, oğlan,
Nə dedim ki, darılırsan?

— Qaracaoglan sənə vurğun,
Döşlərin almadan dolğun,
Sevindirdin məni, bir gün
İnşallah cənnət görərsən.

* * *

Göy üzündə tütən olsam,
Yer üzündə bitən olsam,
Al bənəklili¹ kətan olsam,
Yar boynuna sarsa məni.

Yar qolunda burma olsam,
Yedikləri xurma olsam,
Alçım-alçım sürmə olsam,
Yar qaşına sursə məni.

Qaracaoglan, uşaq olsam,
Yar belinə quşaq olsam,
Bir atlasdan döşək olsam,
Yar altına sərsə məni...

GƏLDİ

Ala gözlerini sevdiyim dilber,
Səni görməyəli görəsim geldi.
Altun kemər sıxmış incə belini,
Usul boyalarını sarasım geldi.

Kiçiciksən, gözəl, etmə bu nazi,
Ciyərimə basdırın atəsi, közü.
Başına düzgün gülü, nərgizi,
Üzümü üzünə sürəsim geldi.

Aladır gözlərin, siyahdır qaşın,
Aradım cahant, bulunmaz eşin.

Yaylanın qarından bəyazdır dösün,
Yıxılıb üstünə ölesim geldi.

Qaracaoglan der ki, bilirəm səni,
Eylədim yolunda qurban bu canı.
Qoynunda bəslənən narı, heyvanı,
Çözüb düymələrin dərəsim geldi.

GÖZƏL, NƏ GÖZƏL OLMUŞSAN?

Gözəl, ne gözəl olmuşsan?
Görülməyi, görülməyi...
Siyah zülfün halqalanmış,
Hörülməyi, hörülməyi...

Məndilim¹ yudum arıtdım,
Gülün dalında qurutdum.
Adın nə idi, unutdum,
Sorulmayı, sorulmayı...

Seyirtdim ardından yetdim,
Öyildim üzündən öpdüm.
Adın bilirdim, unutdum,
Çağırmayı, çağırmayı...

Mənim yarım mənə küsmüş,
Zülfünü gerdən tökmüş,
Məhəbbəti məndən kesmiş,
Seviləyi, seviləyi...

Çağır, Qaracaoglan, çağır,
Daş düşdürü yerdə ağır.
İgid sevdiyindən soğur,
Sarılmayı, sarılmayı...

¹ Benekli – bezəkli, xallı

¹ Məndil – desmal

ÖLÜM, ARDIM A DÜŞÜB DƏ YORULMA

Ölüm, ardıma düşüb də yorulma,
Var get, ölüm, bir zaman da yenə gəl!
Aqibət alarsan, qoymazsan məni,
Var get ölüm, bir zaman da yenə gəl!

Boylə bir vaxtlar yeyib-içerkən,
Yeyib-içib yaylalarda gəzərkən,
Yenə mi gəldin mən səndən qaçarkən?
Var get, ölüm, bir zaman da yenə gəl!

Çixıb boz qurdularla ulaşmadım,
Yalan dünya, sənə çıxışmadım,
Eşimlə, dostumla buluşmadım,
Var get, ölüm, bir zaman da yenə gəl!

Qaracaoğlan der ki, dərdim pək betər,
Bağçada bülbüllər şaqıyb öter.
Anamı, atamı dün aldın, yetər,
Var get, ölüm, bir zaman da yenə gəl!

GƏLMƏDİ

Axşam oldu, gəldim vədə yerinə,
Yol gözləmək səbrim kəsdi, gəlmədi.
Görən qəflət basdı, yuxuya daldı?
Yoxsa yarım məndən küsdü, gəlmədi?

Mənim yarım vədəsindən döñəndi,
İlqar verdi, uşaq könlüm inandı,
Ay da doğdu, tən ortada dayandı,
Səherin yelləri əsdi, gəlmədi.

Unutdumu əhdidi, görün neynədi?
Başqa bir diyara səfər eylədi.

Məcbur oda yandım, sinəm göynədi,
Nə idi qərəzi, qəsdi, gəlmədi?

Qaracaoğlan der ki, dövranım döndü,
Könlüm zirvədəydi, dərəyə endi,
Səher yeli kəsdi bərəni, bəndi,
Sonam bize bir yolüstü gəlmədi?

MƏNİ MƏCNUN EYLƏDİ

Yaz günləri güllü çəmən üstündə
Səkən dilber məni Məcnun eylədi.
Cənnət quşu təki başa örpeyi
Çəkən dilber məni Məcnun eylədi.

Əsen külək tellərini əyməsin,
Rəqib ali o tellərə dəyməsin,
Ağ köksün üstünə gümüş düyməsin
Tikən dilber məni Məcnun eylədi.

Nəsib ola, üzəm eşqin gölünnü,
Qismət ola, dərəm qönçə gülünü,
Ay kimi üzünə siyah telini
Tökən dilber məni Məcnun eylədi.

Qaracaoğlan oda yanar kül kimi,
Saç üzündə sıralanıb tül kimi,
Bahar çağrı bağda açan gül kimi
Qoxan dilber məni Məcnun eylədi.

İNCİYƏRMİ

Aləmdə gözəllər padişah olsa,
Ona xidmet edən qul inciyərmə?
Sular axıb daşdan-daşa toxunar,
Dağ-daşı adlayan sel inciyərmə?

Belə gözəl olan sultan sayılar,
Körpə gültek sevdiyinə sarılar.
Al-qırmızı, dürlü libas geyinər,
Yaşılın üstündən al inciyərmi?

Zay eləyib bu ağlımı alınca,
Məhəbbətde iki başlı olunca,
Həsrət keçib, vədə tamam olunca
Sənlib yatmağa qol inciyərmi?

Qaracaoğlan, dolan dünya üzünü,
Hərcayı dilberin çekmə nazını,
Sevməli gözəlin örtə üzünü,
Saçından ayrılan tel inciyərmi?

ÖLDÜRMƏ MƏNİ

Ala gözlərini sevdiyim dilbər,
Car çekib alemə bildirmə məni.
Açıb ağ gerdəni durma qarşında,
Əcəlimdən əvvəl öldürmə məni.

Dilbər, ağ qolların dola boynuma,
Ölüm əndişəsi gəlməz eynime.
Bir gecəlik qonaq edib qoynuna,
Sabah oldu, – deyə qaldırma məni.

Qaracaoğlan, tutma məni el kimi,
Axitdim gözümüzdən yaşı sel kimi,
Bağçamda açılan qonçə gül kimi
Düzüb ağ sineye soldurma məni.

QUŞ EYLƏ MƏNİ

Qadır Mövlam¹, sendən ziynət ummaram,
Qaldırıb dağlara quş eylə məni.
Çox mal verməsən də murad alaram,
Bir göy Qırata sən tuş eylə məni.

Su axmayan yerdən suyun yürüsün,
Başında min igid birdən yerisin.
Hər kəsə sevdiyi yarı verilsin,
Qələm qaşla yar-yoldaş eylə məni.

Qapımızda boz sürülər sağılsın,
Tatarlarım² dəstə-dəstə dağılsın,
Hər tərəfdən gəmilərin yiğilsin,
Hükum çəkənlərə baş eylə məni.

Qaracaoğlan der ki, darda qalmayım,
Azdırıb yolumu qarda qalmayım,
İtirib namusu, arda qalmayım,
Sazınan, sözünən xoş eylə məni.

MƏNİ

Ala gözlərini sevdiyim dilbər,
Car çekib alemə bildirmə məni.
Açıb ağ gerdənin durma qarşında
Əcəlimdən əvvəl öldürmə məni.

Qoy dolanıb dursun qolun boynunda,
Heç ölüm qoxusu yoxdur eynimde.
Bir gecəlik mehman olsam qoynunda,
Sabah oldu, deyə qaldırma məni.

Mävля – Tanrı, ağa
Tatarlar – atlılar, süvarilər

Dolandım dağları bu yerə düşdüm,
Yar, sənin dərdindən odlara düşdüm,
Çarəsi bulunmaz dərdlərə düşdüm,
Yetər, alov-alov yandırma məni.

Qaracaoglan, çox ağladım, gülmədim,
Aradım, dərdimə dərman bulmadım.
Bunca gündür bir minnətə gəlmədim,
Kərəm eylə, məhzun göndərmə məni.

DEYİŞMƏ

– Əcəm ellərindən musafir gəldim,
Yol bilmirəm, sonam, hardan gəleyim?
Bir gözəlin sorağına düşmüşəm,
Dilbər, kərəm eylə, qonaq al məni.

Sar məni.

– Var get oğlan, var get imkan dar ikən,
Hər baxdıqca gözlerin qorxar ikən,
Məhelləmdə beş-on ovçu var ikən,
Var get oğlan, burda qonaq əylənməz.

– Qaracaoglan der ki, necə edim mən?
Qaldır gərdanını, səcdə cdim mən,
Sonam, səni qoyub necə gedim mən?
Dilbər, kərəm eylə, qonaq al məni.

Sar məni.

– Oğlan, sən yanımda yatmaqmı istərsən?
Zülal dodaqlarım dadmaqmı istərsən?
Axşam yatıb, sabah qaçmaqmı istərsən?
Var get, oğlan, burda qonaq əylənməz.

DÖNDƏRDİ MƏNİ

Sehər vaxtı bir gözələ rast gəldim,
Qəmletmədi, gözəl dindirdi məni.
Mən gözəldən böylə vəfa ummazdım,
Uca zirvelərə mindirdi məni.

Şahin kimi yüksəklərdə uçarkən,
Kəklik kimi daşdan-daşa səkərkən,
Abi-kövsər bulağından içerkən,
Quru çeşmələrə endirdi məni.

Mən bir quş idim ki, gəldim ötməyə,
Yarın bağçasını məskən etməyə,
Göz qaldırdım bir yol baxıb ötməyə,
Ağ gerdəndə xallar yandırıdı məni.

Üç gözəl də aşib gəldi bu dağı,
Daramış zülfünү, vermiş siğaltı,
Ağ gerdəndə altı zəmzəm bulağı,
Ağzımı dayadım, söndürdü məni.

Qaracaoglan der ki, qoyun getməyə,
Sovulmuş bağlara seyran etməyə.
Uz çevirdim enib geri getməyə
Sarıldı boynuma, döndərdi məni.

AL MƏNİ

Sabahdan rast gəldim mən bir geline,
Bilməm, tanıdımı görən yar məni?
Düşdüm atəşinə, tutuşdum oda,
Qara qaşım, nə haldayam, gör məni.

Oturub sevgilim zülfünü darar,
Könül Məcnun olmuş, Leylisin arar,

Qorxuram yarımı namərd aparar,
Eşidərsəm, həlak edər ar məni.

Ala gözlüm, sənin nəslini bilməm,
Her gəlib-gedənə könlümü verməm.
Mərd oğlu mən mərdəm, sözündən dönməm,
Söz vermişəm, bil yolunda var məni.

Qaracaoğlan der, ulular ulusu,
Başına vurulmuş çələng hörgüsü,
Sənə deyim, budur sözün doğrusu,
Aşıqinəm, al qoynuna, sar məni.

SOLANDAN SONRA

Axşam olur, mən yerimdə yatammam,
Köhne derdi yenisine qatammam,
Silkinib də qəm yükünü atammam
Ara yerdə ölüm olandan sonra.

Bir salam almadım sən tek gözəldən,
Yatammıram dərdin məni üzəndən,
Gözəlliin soyxa qalsın əzəldən,
Mən ölüb, ellərə qalandan sonra.

Qaracaoğlan söylər sözün doğrusu,
Başına qoymusən çələng hörgüsü,
Ala gözlüm, olarsan qəm yavrusu
Ağlaya-aglaya solandan sonra.

SONRA

Neyləyirəm bu dünyanın varını,
Aqibəti ölüm olandan sonra.
İstəmirəm bağçasını, bağıını,
Menim qönçə gülüm solandan sonra.

Bir açayıdım düymələri o döşdən,
Bir öpəydim o dodaqdan, o qaşdan,
Gözəlliin soyxa qalsın o başdan
Ürəyi çən, duman alandan sonra.

Yalanmış dünyanın vəfası, yalan,
Fələkdir muradım elimdən alan.
Sultan olsam belə, neynirəm qalam,
Sağalmaz dərdlərə salandan sonra.

Qaracaoğlan, bu nə haldır, bilmərəm,
Gelmışəm dünyaya, bir də gelmərəm.
El yiğilib gəlsə, yarı vermərəm
Yarın könlü məndə olandan sonra.

YUYUNMUŞ, DARANMIŞ

Yuyunmuş, daranmış Aynagöz¹ göldə,
İşildayır yarın siyah telleri.
Geyinib-kecinib, nə xub sallanır,
Kəmərə bax, sıxıb incə belləri.

Aşağıdan bəri Tidiq dərəsi²,
Sağalmayıb bu sinəmin yarası,
Türkmən qızı açdı biznən arasın,
Yaşılbaşa dolub Sacur gölləri.

İti qəmzələri kar elər cana,
Mənim yarım benzər huri-qılmana,
Bu Antep elində sərv-i-zamana,
Orda əsər badi-səba yelləri.

Suboğay kəndindən bir xəbər verin,
İgidə arxalan, bərk olar yerin,

¹ Güney əllerində kiçik bir göl

² Çuxurovada kiçik bir dərədir.

Araban elindən bir çiçək dərin,
Çox olur onların qönçə gülləri.

Gel mənim qarşısından sallan bir zaman,
Bizi Məcnun edib bir qaşı kaman,
Hısnımansur derlər, o Adiyaman¹
Ordan gəlib keçdi el güzəlləri.

Gəz çölü, çəməni, yaylaqda yayla,
Yaradan veribdir fərmani böylə.
Səhər durub gözəl-gözəl söz söylə,
Anarmola, Qaracaoğlan dilləri.

İKİSİ

Bir cüt kəklik gördüm, dəstəsin çəkmiş,
Dəstədən ayrılmaz sekər ikisi.
Daramış zülfünү, gerdana tökmüş,
İnci ilə mərcan çekər ikisi.

Birini bənzətdim körpə şahinə,
Birini bənzətdim melək dəhanə,
Belesi gelmemiş cümlə cahanə,
Əl sinədə, tədbir töker ikisi.

Birini bənzətdim bağça gülünə,
Birini bənzətdim nərgiz telinə.
Dəftərin, qələmin almış əline,
Hünkara² söz yazar bükər ikisi.

Qaracaoğlan der ki, əldən elləre,
Qoşulub gedəydim axan selləre,
Yaşılbaş sona tek uçar gölləre,
Çırpinib sulara çökər ikisi.

KEÇDİ

Səhər vaxtı durub kəsdim yolunu,
Çəməndə gülləri yıldızı da keçdi.
Sən kimin yarisan, deyərək sordum,
Bir cavab vermədi, baxdı da keçdi.

Dedim haralıdır, hamı elləri?
Gavurdumu, yoxsa, Rummu dilləri?
Al yanaqda açan qönçə gülləri
Yavaşça sinəmə taxdı da keçdi.

Qaracaoğlan der ki, hörülümiş başı,
Hələ on beşinə yetməyiş yaşı,
Ox imiş kirpiyi, yay imiş qaşı,
Ataraq sinəmə çaxdı da keçdi.

GETDİ

Qız, sənin əlindən düşmüşəm yasa,
Oxumur bülbüller, həsrətəm səsə,
Onu qoyammadım altun qəfəsə,
Uçdu əllərimdən ilk bahar getdi.

Qırıqxandan¹ yükledilər köçünü,
Tər çiçəklə bezədilər saçını,
Aia gözlüm ayrı çəkmiş köçünü,
Bizim eldən bağça getdi, bar getdi.

Qaracaoğlan der, eşidin bari,
Dodağı ballıdır, gözəldir yarı.
Sənə söyleyirəm, bəylər çinarı,
Çıxdı əldən, incə belli yar getdi.

¹ Anadoluda tarixi mahal adı

² Dövlət başçısı

¹ Qırıqxan xan adlı türk boyunun yaşadığı yer adı

VERİLSİN DEYƏ

Sallana-sallana gəldi elinə,
Gözəllər başında görünsün deyə.
Hər kəs sevdiyini almış yanına,
Gül-çiçək məclisi qurulsun deyə.

Evinde çalınır sevdalı sazlar,
Qız səni görünce ürəyim sizlər.
Başına yiğilmiş gelinlər, qızlar,
Bizim tədbirimiz görülsün deyə.

Ala gözün süzüb, qaşın eyməsin,
Könül çəkməz, hər gözəli sevməsin,
Dar köynəkdə tarım çəkib düyməsin
Məmələr daha da gərilsin deyə.

Qaracaoğlan der ki, çöküb oturdum,
Özüm ilə körpə şahin götürdüm,
Gedib İstanbuldan fərman getirdim,
Hər kəsin sevdiyi verilsin deyə.

ELİN VAR DEYƏ

Bülbül havalanıb göylərdə uçar,
Tər bağçada qöncə gülüm var deyə.
Səni seven igid sərindən keçər,
Çəkinməz döyüsdən, ölüm var deyə.

Mən səni sevirəm, sən də sev məni,
Mövləm bir qərarda qoymaz insanı.
Əlbət, bir gün olar ararsan məni,
Hər an soraqlayalar dilin “yar” deyə.

Mən səni sevirəm, ürəkdən, candan,
Mövləm ayırmasıń yarımı məndən,

Bil, əsirgəmərəm canı da səndən,
Götür sat bazarda köləm var deyə.

Qaracaoğlan söylər qaşı qaradan,
Ayrılıq pərdəsin qaldır aradan,
Səni, məni bir Mövlədir yaradan,
Qırrlənmə çox da “elim var” deyə.

DEYƏ-DEYƏ

Cixib zirvəsinə seyran elədim,
Ötüşər bülbüllər gül deyə-deyə.
Sidq ilə boylandım dostun üzünə,
Əl edər sevdiyin gəl deyə-deyə.

Niyə belə gözlərini süzerler?
Qələm alıb dərdlərini yazarlar,
Əvvəl bizi bəyənməyən gözəllər
İndi yalvaralar, al deyə-deyə.

Qoç igidler gedər, gələr yazidan,
Yaralı yatamızz ağıri-sızidan,
Körpə ceyran can qurtarıb tazidan,
Baş götürüb gedər, çöl deyə-deyə.

Qaracaoğlan, duz-çörəyi anırsan,
Bal yerinə zəher udub yanırsan.
Çix get, deyib məndən gen dolanırsan,
Niyə çağırırdın, gel deyə-deyə?!

BİZİ

Arzularım qaldı bir ərəb atda,
Qoyma, Qadir Mövləm, meni fırqətdə,
Düyündə, bayramda, ağır zinətdə,
Anarmola əmi, dayı, el bizi.

Gətir, oğlan, mən geyərəm postumu¹,
Kimsə bilməz qərəzimi, qəsdimi,
Qürbət eldə qoyub gəldim dostumu,
Qıñarmola geri dönsəm el bizi.

Dost elindən içib-içib mat oldum,
Zalım fələk güldü, mən də şad oldum.
Əmidən, dayıdan, dostdan yad oldum.
Yaman uzaqlara atdı yel bizi.

Qaracaoğlan, dövranım var, dəmim var,
Yar itirdim, fikirliyəm, qəmim var,
Yeddi dərya içinde bir gəmim var,
Atarmola bir kenara sel bizi.

QIRMIZI

Bir cüt bülbül geldi qondu çəmənə,
Bədəni yaşıldı, başı qırmızı.
Baldı axan lisanından, ləbindən,
Al yanağı, qələm-qaşı qırmızı.

Mənim yarım həm sultandır, həm xandı,
Dadlı canım o gözələ dərmandı,
İnci deyil, sədəf deyil, mərcandı,
Qolbağısı, daşı-qaşı qırmızı.

Bağçamızda üç gül əkdir, bitərsə,
Cəh-cəh vurub orda bülbül ötersə,
Mənim vədəm səndən əvvəl yetərsə,
Məzarımı qoy başdaşı qırmızı.

Üç il oldu bu dağları aşalı,
Beş il oldu, qız, sevdana düşəli.

Qalx, gedəlim, otağınız döşəli,
Döşəməsi başdan-başa qırmızı.

Qaracaoğlan der ki, otur yanına,
Sənə gələn qada gəlsin canına.
Məni öldür, bas əllərin qanına,
Desinlər ki, üstü-başı qırmızı.

ÖRDƏK

Uçub-uçub dağ başından gələrsən,
Gelişin hardandı, a yalqız ördək?
Mən bilirəm, bizim eldən gələrsən,
Söyləsin bir kələm diliniz, ördək.

Ağlamışan, göz yaşını silərəm,
Söylə, dərdin nəyse, mən də bilərəm,
Yalqızsansa, sənə yoldaş olaram,
Burdan çox uzaqmı eliniz, ördək?

Ağlayıb büründün gözün yaşına,
Rast gəlmisən zimistanın qışına,
Alici quş ilə sənin işin nə?
Ondan yaman olur həliniz, ördək.

Qaracaoğlan der ki, bir telin əyri,
Bu cür gözəllikdə yox səndən qeyri.
Boynunu çevirib bu səmtə yeri,
Qaynar bulaq olsun yeriniz, ördək.

FƏLƏK

Sabahdan rast gəldim durnaya, qaza,
Gülə bülbül qonub, eder avaza,
Aman Mövləm, aman, qəsd etmə bize,
Bülbülüm ayırma gülüməndən, fəlek.

¹ Post – dəridən tikilmiş üst geyimi

Zəhər etdin şəkərimi, qəndimi,
Mən tikirəm, sən sökürsən bəndimi,
Üstündə sinadın hər bir fəndini,
Kime gileyənəm əlindən, fələk.

Mən ki bu dünyaya gəldim, köçmədim,
Dost əlindən dolu badə içmədim,
Heç bilmədim necə günah işlədim,
Nə söz çıxıb, söylə, dilimdən, fələk?

Qaracaoğlan dər, haqdandır nəzər,
Biçilib kəfənim, qazılıb məzar,
Hamı yarın alıb, şad olub gəzər,
Baxtım qara yazdırın təməldən, fələk.

BİLMƏDİM, FƏLƏK

Bu yalan dünyaya gəldim gəlmədim,
Qəm çəkdir, heç zaman gülmədim, fələk.
Nə qazandım, vurub aldın əlimdən,
Ağladım, göz yaşım silmədin, fələk.

El köçünü çəkdi, mənsə köçmədim,
Yar əlindən dolu badə içmədim.
Nə xata tördədim, günah işlədim,
Cahiləm, qiymətin bilmədim, fələk.

Qaracaoğlan der, əzəldən əzəl,
Duruldu suların, qazıldı məzar,
Ellərə yar verdin, əl-ələ gəzər,
Hər qəsdin mənəmi elədin, fələk?!

GƏZƏRƏK

Aydın qəzasında, Qurqun elində,
Aradım evləri, buldum gəzərək.
Sürmə vurub yarım sünbül saçına,
Töküb gedər dal gərdənə düzərək.

Dəli könül, var hər şeyin əzəli,
Qiş gəlincə bağlar tökər xəzeli,
Körpəlikdən sevdiyim o gözeli,
Aradım evlərin, buldum gəzərək.

Dağlardı, dağlardı məskənim, dağlar,
Divanə könlümü kimlər de saxlar?
Oturub qarşımızda naz ilə söylər,
Köksündən düyməni açıb çözərək.

Məstanədir Qaracaoğlan, məstanə,
Gözel olan gül göndərər dostuna.
Götür məni, yar, dizinin üstünə,
Nənni çal, layla de gözün süzərək.

AYRILIQ

Seyyah oldum, gəzdim qürbet elləri,
Dağ çəkdi sinəmə, yetər ayrılıq.
Bir-bir deyim başa gələn halları,
Çox çəkdir, ölümden betər ayrılıq.

Bu eşqin ateşi sönmeyir sərdə,
Ah çəkib ağlaram gəzdiyim yerdə.
İlişib qalmışam, dost, qərib eldə,
Məni eldən-ələ atar ayrılıq.

Məskənim olsa da, diyari-qürbet,
Aşıqlər, sadiqlər qovuşar əlbət,

Dost ile bısaat eylesəm ülfət,
Sevdiyim, şzümü tutar ayrılıq.

Qaracaoğlu, tərki-vətən olunca,
Bülbül ötrəz gül vədi tən olunca,
Mən burdışar orda itən olunca,
İşter ölüm sun, istər ayrılıq.

GƏRƏK

Ala gözləni sevdiyim dilber,
Bu yeyib-nəyə işləmek gərək.
Yarı gözələn neylər yuxunu,
Gözəli balan bəsləmək gərək.

Şöhrətlənsi doston bağçası, bağı,
Dərilmüşlü, keçmişdir çağrı.
Yusif almaña dönmüş yanağı,
Onu öpmələyil, dişləmək gərək.

Şahbaz qoçgidin qoluna gelər,
Sevgilisiz qıq necə dincələr?!
Bir gün pax ötər, artıq qış gelər,
Gözəllər qınunda qışlamaq gərək.

Qaracaoğla-der, sərsəm dilberlər,
Kec rəqibə yalan, böhtan deyerlər.
Bu cüre gölə necə qiyarlar?
Gözəli balan bəsləmək gərək.

GƏL

Bağlandı yollarım, qaldım çəresiz,
Əlim bu düyədan aralandı, gel.
Tükənməz ərdlərim artdı, çoxaldı,
Üst-üstə düldü, sıralandı, gel.

Yarı görə idim həftədə, ayda,
Sevib ayrılmadın olarmı fayda?
Əzrayıl sinəmdə, canım hay-hayda,
Ciyərimin başı yaralandı, gel.

Qaracaoğlan der, başa yazıldı,
Göz yaşım Ceyhuntek axdı, sizildi.
Kəfənim biçildi, qəbrim qazıldı,
Məzarımın üstü qaralandı, gel.

TEZ GƏL

Ala gözlərini sevdiyim dilber,
Dar oldu başıma zamanım, tez gel.
Qərib bülbül kimi yüksəlir ahım,
Qəlbində varsa din, imanım, tez gel.

Tər bağçadan dərim qönçə gülünü,
Neyleyim, xar almış sağı, solunu,
Xeyli vaxtdır gözləyirəm yolunu,
Qalmadı taqətim, amanım, tez gel.

Camalın qarşısından getməz hər zaman,
Düşünüb dərdimi eylərəm bəyan.
Könüllər ovlayan bir qaşı kaman –
Gözəlim, qaşları kamanım, tez gel.

Qaracaoğlan der, pərişandır halım,
Neyləyim bu eşqin qeydinə qalım,
Nolar insafa gel, ləbləri balım,
Sənsən dərdlərimə dərmanım, tez gel.

GÖZƏL

Bahar gəlib beş ay tamam olunca,
Açılmış bağçanın gülləri gözəl.
Yaxdı məni Fatimənin nəzəri,
Zülfündən ayrılmış telleri gözəl.

Əlifi der isən, nazlıdı, nazlı,
Əsmayə gözəldi, saf ala gözü,
Şerifə dillənsə, bülbül avazlı,
Söyləyir Zalxanın dilləri gözəl.

Əminəni dersən, incədən incə,
Bağdadın, Misirin gülleri qonçə.
Ayşənin qaşları qələmdən incə,
Sevməye Hürünün belləri gözət.

Dona gözəlliyyin xalqa bildirər,
Qəmər bulağından qabın doldurər.
Ayşə yerisiyle məni öldürər,
Cənnətin ağappaq əlləri gözəl.

Qaradan de, Qaracaoğlan, qaradan¹,
Sürüb getsin çırkınləri aradan,
Sevəni yarına versin Yaradan,
Scvdiyim Məryəmin xalları gözəl.

SÜRMƏLİ DEYİL

Sərin-sərin əsen səhər yelləri,
Əsib-əsib yara dəyməli deyil.
Ağ əlləri elvan-elvan xinalı,
Qaradır gözləri, sürməli deyil.

Əsdirər də səhər, yelin əsdirər,
Kimini ağladar, kimin küsdürər.
Qismət isə qadir Mövləm göstərər,
Çox həvəs göstərib, öyməli deyil.

Bir bölüm durna da havada uçar,
Ener enginlərdən, bir badə içər,

Əsən səhər yeli sinəsin açar,
Görərsən yar köksün, düyməli deyil.

Bir bölüm durna da havada qışlar,
Bax, başıma gelir gördüyüm işlər,
Size söyləyirəm, yaxın yoldaşlar,
Qəlbə yaalan dostu sevməli deyil.

Qaracaoğlan der, qonub köçmədim,
Ağ köksünün düymələrin açmadım,
Fürsət əldə ikən alıb qaçmadım,
Öleydim, bu sırrım deməli deyil.

SEVMƏLİ DEYİL

Aşağıdan gələn dağlar ceyranı,
Ağca ceyran, sənə dəyməli deyil.
İki əlin bugum-bugum xinalı,
Qaradır gözlərin, sürməli deyil.

Bir dəli durnam var yüksəkdən uçar,
Ənginlərdən enib sulardan içər,
Səhər yeli yarın sinəsin açar,
Köksü ağ mayadır, düyməli deyil.

Bizim əldə bal-qaymağı yemezler,
El sırtını yad əllərə deməzlər,
Sən gözəli mən qəribə verməzler,
Sizin əldən gözəl seyməli deyil.

Qaracaoğlan der, yeyib-içmədim,
Yeyib-içib, ağ köksünü açmadım,
Fürsət əldə ikən alıb qaçmadım,
Məni öldürməli, döyməli deyil.

¹ Böyük, uca mənasında

LAZIM DEYİL

Hər səhər, hər səhər sallan, a gözəl,
Belə sallanmağın ilazım deyil.
Bir zaman bilirdim, könlün məndədir,
Təzədən anmağın ilazım deyil.

Yeni xəbər geldi yordan yanına,
Yaman sözlər kar eyleyib canıma,
Yanmadın halıma, gəlib yanına
Təzədən danmağın ilazım deyil.

O gözəlin ayağında məsti var,
Mütləq bizi öldürməyə qəsdi var.
Demirdi ki, başqa yaxın dostu var...
Təzədən danmağın ilazım deyil.

Qaracaoğlan camalını qaldırsın,
Mövləm gözelliyin daim artırsın,
Ölsəm, cənəzəmi ellər qaldırsın,
Göz yaşı, nə ağıñ ilazım deyil.

YAR DEYİL

Dün gecə yatmışdım, bir yuxu gördüm,
Gül açılmış, tikanları xar deyil.
Şikayət olmasın gül üzüñ yara,
Gəlib keçdim, aylənməli yar deyil.

Geləndə nə qədər büsat qurarsan,
Könlümün qəmini vurub qırarsan,
Məni görüb daldalarda durarsan,
Qaçma, dilbər, qaçma, gələn kor deyil.

Ha tikdimşə, söküleym böyüdü,
Neyləyirəm yadlar verən öyüdü,

Anlamazlar gözəl sevən igidi,
Gözəl sevmək qoç igidi ar deyil.

Qaracaoğlan der, gəz eli, yurdları,
Söylə bir-bir başa gelən dərdləri,
Sevməz idim sənin kimi sərtləri,
Ah, neyləyim, ağıl başda var deyil.

MƏLUL-MƏLUL

Ala gözlüm, mən bu eldən gedərsəm,
Zülfü pərişanım, qal məlul-məlul.
Kərəm et, yadından çıxarma məni,
Aqla, göz yaşını sil məlul-məlul.

Sevdiyim, yad gözdən özünü gözlet,
Qara bağla, ağ örpeyini gizlət,
Ayrılıq şərbətin ver, bir də uzat,
Zülfü pərişanım, qal məlul-məlul.

Əlvən çiçəklərdən düzənə başına,
Qüdrət qələmini çekmə qaşına,
Unudub, qərq olma gözün yaşına,
Eşqimi yadına sal məlul-məlul.

Qaracaoğlan der, ölüb ölüncə,
Mən də gözəl sevdim yaşa dolunca.
Gedib qürbət elə vasil olunca,
Dostlardan xəbərim al məlul-məlul.

AR DEYİL

Düymələr tikdirəm həm ləli, mərcan,
Yarsız qalan, dünya başına zindan.
Mən səni sevirem sidq ilə candan,
Sən məni sevməzsən, söylə, ar deyil?

Düymələr tökdürəm köksün ağ isə,
Dörd bir yanın tər çiçəkli bağ isə,
Sənin, gözəl, məndə meylin yox isə,
Mənim işim minnət deyil, zor deyil.

Qaracaoğlan, bızdən almazmı bacı?
Ayrılıq şərbəti zəhərdən acı,
Tökülüb yerəcən saçların ucu,
Topla dilbər, şadlanacaq yer deyil.

YER DEYİL

Ötmə turac, ötmə, işin var sənin,
Şahin alıb ovlanacaq yer deyil.
Gedib gördüm, oğyar keçib yurdundan,
Vətən bilib əylənəcək yer deyil.

Gözəl, sənin ağ saraylı yurdun var,
Dəftərin var, qələmin var, ordun var,
Gördüm sənin dürlü-dürlü dərdin var,
Salamat qal, qarşındaki tor deyil.

Bir düymə tikdirəm, köksün ağ isə,
Ətrafında lale, sünbül, bağ isə,
Əgər gözəl, məndə meylin yox isə,
Mənim işim minnət deyil, zor deyil.

Qaracaoğlan, var gözəlin yurdları,
Söyləyərəm başa gələn dərdləri,
Sevmeyəydim kaş sənitək sərtləri,
Amma neynim, ağlım başda, yar deyil.

İSTƏR KÖNÜL

Sabahdan rast geldim mən bir usağı,
Heyran oldum belindəki qurşağa.
Döşənibdir qumaş üzlü döşəyə,
Bəyənməz yastığı, el istər könül.

Yırğalanım ala beşik içinde,
Yollar keçim gözəllərin köçündə,
Küknarlığın, ardıcılığın içinde,
Saçları şəlalə, tel istər könül.

Qarlı-qarlı dağlarından aşdığım,
Soyuq-soyuq sularından içdiyim,
Əlvan-əlvan düymələrin açdığını,
Sarılmışa incə bel istər könül.

Bir salam göndərdim mehriban dosta,
Tek mənə göndərsin gül dəstə-dəstə.
Qalmışam qürbətdə, olmuşam xəstə,
Yarın yaylasından gül ister könül.

Qaracaoğlan, sellənəyim, axayım,
Axıb-axıb yar bəndini yıxayım,
Əyil, gözəl, gözlerinə baxayım,
Sənin kimi əhli-hal istər könül.

KÖNÜL

Əvvəl sən də ucalardan ucaydın,
İndi ənginlərə endinmi, könül?
Dərya, dəniz, dağ-daş dəməz keçərdin,
Gelib mənzilinə sindinmi, könül?

İgidliyim əldən getdi yel kimi,
Damağında dadı qaldı bal kimi,
Xoryat yeli dəymış qönçə gül kimi
Pozulmuş bağlara döndünmü, könül?

Xəstə olsan, yastiğini istərsin,
Qadir Mövləm sağlığını göstərsin,
Cənnəti-əladan bir köşk dilərsin,
Axır namazını qıldınmı, könül?

Qaracaoğlan der ki, söylə sözünü,
Haqqıa təslim eylə indi özünü,
Nehs iş görüb qara etmə üzünü,
Yolun doğrusunu buldunmu, könül?

BİLMƏM

Sabahdan uğradım mən bir gözələ,
Ağ üzü dağların qarını, bilməm.
Geri dönüb xəbərini almadım,
O da bir egyptin yanımı, bilməm.

Geri dönüb xəbərini bilmədik,
Yığışaraq divanına durmadıq,
Bu cürə geyimdə gözəl görmədik,
Almı, yaşılmı de, sarımı, bilməm.

Daramış zülfünү, açmış aynanı,
Əymış qamətini, bükmüş boynunu,
Heyva, turunc məskən bilmiş qoynunu,
Ötirli güllərin tərimi, bilməm.

Mən aşigham, Qaracaoğlandır adım,
Əridi, ürəkdə qalmadı tabım,
Verdilər gözəli, almiram dedim,
Gəzirəm gedəri qəhrimi, bilməm.

YOL BULAMMADIM

Gəzib dolanmışsam qürbət elləri,
Dünyaya çıxmaga yol bulammadım.
Bağçalarda gördüm əlvən gülləri,
Sevdiyimə bənzər gül bulammadım.

Baxdım, üz çevirdim acı dillərdən,
Gəzdim, ayrı düşdüm doğma ellərdən,

İmdad isteyərkən axan sellərdən,
Özüm kimi axan sel bulammadım.

Yanıb-yaxılmışam mən atəşlərə,
Gedib sancılmışam iti neştərə,
Dəlindi ciyərim, sərildim yərə,
Məni qaldıracaq ət bulammadım.

Mənim bu dünyada keçmədi nazım,
Fələkdən qalmadı qeyri niyazım,
Halımı sen anla, ey iki gözüm,
Dərdimi deyəcək dil bulammadım.

Çırpinan, çığınan aciz bülbülüm,
Nə qədər çığırsam, eşitməz gülüm,
Qaracaoğlan ister imdadçının ölüm,
Məzardan qeyri yol bulammadım.

NAR BULAMMADIM

Məndən salam deyin sona tellimə,
Həbeşi xallıma, incə bəllimə,
Dosta pay göndərmək düşdü könlümə,
Gəzdim, ona layiq nar bulammadım.

Əlimdən alındırdım telli Xədcəni,
Sərraflar tanıyar altın-axçanı,
Dolandım bağları, gəzdim bağcanı,
Üreyim isteyən bar bulammadım.

Əreb atı olan atını minər,
Yarı gözəl olan başına dönər.
Sevgilim xəstədir, məndən qar diler,
Dolandım dağları, qar bulammadım.

Qaracaoğlan der ki, qırmızı bağla,
Al məni, sevgilim, köksündə saxla,
Dedilər ən şirin gülləri qoxla,
Dodağından şirin bal bulammadım.

YETİRƏMMƏDİM

Bu yalan dünyaya gəldim, gələli
Bir bağ salıb, meyvə yetirəmmədim.
Qulağı sırgalı, alnı pərçəmli,
Yar ilə üz-üzə oturammadım.

Bulandı da, deli könül bulandı,
Seyrə çıxdı, dağı-daşı dolandı.
Bizim sürürlərə bir qurd dadandı,
Dəyişdim yurdumu, qurtarammadım.

Arzular hey, dəli könül arzular,
Sümüyüm ağrıyar, iliyim sizlər,
Ayrılıb anadan körpə quzular,
Anasız körpəni yatırammadım.

Qaracaoğlan der, fənadır, fəna,
Eşqin atəşində ürəyim yana.
Dərdimin üstünə dərd qoydun, yenə
Yüküm ağır oldu, götürəmmədim.

USANDIM

Öteri yoxladım, öten yox imiş,
Yeri, yalan dünya, səndən usandım.
Çox zəhmət itirdim, zay olub getdi,
Cəsedin içində candan usandım.

Ağirdı, qalxmayırlı yükümün tayı,
Dəmirdi, çəkilməz fələyin yayı.
"Yar" deyə dünyani gəzdim havayı,
El-obaya baxıb gəndən usandım.

Qəmlı, qovğalıdır bu mənim başım,
Yükləndi barxanam, qaldı qardaşım.
Axır, dayanmayırlı gözüm dənən yaşım,
Gözümə tor gəldi, candan usandım.

Qaracaoğlan der, bağlarım soldu,
Qoynumuz köpüklü qan ilə doldu,
Saatım ay oldu, günüm il oldu,
Gəlib keçməz qara gündən usandım.

OLACAĞAM

Gecə-gündüz xəyallara dalmaqdan,
Vallahi, əriyib sel olacağam.
Qorxuram ki, yar yolunda qalmaqdan
Altun ikən dönüb pui olacağam.

Hey çağırar görüşünə çıxmaga,
Yaman həvəs eylər könül yixmaga.
Fəxr eyleyər yandırmağa, yaxmaga,
Yanıb atəşinə kül olacağam.

Dastan olub düşüm dildən-dillərə,
Qurban olum qoynundakı güllərə,
Nazlı yarım gəlib keçən yerlərə,
Döşəyib özümü yol olacağam.

Qaracaoğlan der, gözlərəm günü,
Dözmərəm, ölrəm qucmasam seni.
Gəlin qınamayıñ, ağalar, məni,
Gedib qapısında qul olacağam.

BULAMMADIĞIM

Nədəndir de, kömür gözlüm, nədəndir?
Gecəni yuxuya uyamadığım.
Çətindir deyirlər ayrılıq dərdi,
Ayrılıq dərdinə dayanmadığım.

Dostun bağçasını yar əla vermiş,
Dəstələyib qonçə gülünü qırmış,
Gedib bir nadanın qoynuna girmiş,
Mənim sevgisinə qiyamadığım.

Kömür gözlüm, səni sevdim, sığndım,
Tər bağçada gül dərməkdən saqndım,
Heç bilmirəm harasına toxundum,
Dürüst bir xəberin alammadığım.

Qaracaoğlan der, alışib yandım,
Yenə də günahkar özümü sandım,
Gəlib vəd verdiyi yerdə dayandım,
Vədə yerlərində bulamadığım.

ATIM

Tərpen gedək, atım, çıxaq aradan,
Versin payımızı Mövləm Yaradan.
Əyriqola¹ doğru gedim buradan,
Gecə Əyriqolda oturram, atım.

Atlanıb gedirəm, dörd yana baxım,
Sağına-soluna həmayıl taxım,
Ağyar² uzaqdadır, Kefəndiz³ yaxın,
Gecə Əyriqolda oturram, atım.

At ilə Kirimi aşdıqdan sonra,
Yüyəni boynuna düşdükdən sonra,
Ağsu körpüsünü keçdiqdən sonra,
Gecəni Maraşa çataram, atım.

Maraşdan o yana uzaq bir yoldur,
Tatar dərəsində yüyəni qaldır,
Öyne namazını köksündə qıldır,
Gecəni Köysündə qataram, atım.

Gözəl derler Elbistanın obasıń,
Yaz gətirir iliq-iliq havasıń,
Qoca Minboğada şahin yuvasıń
Tapıb şahinlərin tutaram, atım.

Öyrəkə çatanda, allam çulunu,
Üç gözələ hördürərəm yalını,
Saf gümüşdən tökdürərəm nalını,
Üstünə şal, ipək ataram, atım.

Qaracaoğlan der, yarın yar isə,
Xoş ülfətin, xoş söhbətin var isə,
Qonaq evi, karvansara dar isə,
Gedib yar qoynunda yataram, atım.

QULLAR OLDUĞUM

Ala gözlerini sevdiyim dilbər,
Gəl, qara zülfünə qullar olduğum.
Ağ məmələr puçur-puçur tərəmiş,
Sil, qara zülfünə qullar olduğum.

Qutlu ziban geymə dedim, geydinmi?
El sözünə uyma dedim, uydunmu?
Səni mənə vermedilər, duydunmu?
Bil, qara zülfünə qullar olduğum.

Kəklik kimi daşdan-daşa səkərsən,
Tovuz kimi geri dönüb baxarsan,
Məni görüb qaş-gözünü yiğarsan,
Gül, qara zülfünə qullar olduğum.

Qaracaoğlan, həmən ol sən, həmən ol,
Gəl sen bütün gözəllərə tamam ol,
Əger ölsəm, cənəzəmə imam ol,
Zil qara zülfünə qullar olduğum.

GÖTÜRƏMMƏDİM

Çəkildimi Qoç dağının dumani?
Göyərdimi çayır ilə çəməni?
Könül Şəmi ister, bir də Yəməni,
İkisin bir araya gətirəmmədim.

^{1,2,3} Yer adlarıdır.

Neylədim mən, kimə zəhər içirdim?
Qurulu yuvamdan quşum uçurdum.
Ov elərkən şahbazımı qaçırdım,
Ün saldım, dalinca yetirəmmədim.

Bir qəzaya düşdüm, bəylər, qazilar,
Bir od düşüb, qara bağım sizildar,
Anasız qalanda mələr quzular,
Bir mələr quzunu yatırammadım.

Qaracaoğlan der, yar döne-döne,
Tükətdim ömrümü, qalmadı sənə.
Yükümün üstünə yük vurdum yenə,
Ağırdır qəm yükü, götürəmmədim.

DİNDİRƏMMƏDİM

Könlüm quşu qalxıb uçdu havaya,
En dedim könlümə, endirəmmədim.
Aşib neçə-neçə qarlı dağları,
Dön dedim könlümə, döndərəmmədim.

Huma quşu kimi yüksək uçarsan,
Pərvaz vurub Tərcümanı keçərsən,
Könül, min budağa qonub seçərsən,
Səni bir məkana göndərəmmədim.

Aləmin sultani, gözəli səndin,
Aç dedim, açmadın köksünün bəndin.
Könlünü yad elə vermişdin, döndün,
Birindən od tutdum, söndürəmmədim.

Qaracaoğlan, yetən varmı çaraya?
Cərrah neylər ürəkdəki yaraya?!
Könül düşdü qaşı, gözü qaraya,
Birce yol söz salıb dindiremmədim.



Könül, nə gəzirsən?..

GƏLDİM

Ala gözlərini sevdiyim dilbər,
O gül camalını görməyə gəldim.
Şaftalını dərdə dərman dedilər,
Gerçəkmi, sevgilim, sorağa gəldim.

Gündüz xəyallaram, gecə tuşlaram,
Oyandıqca ağlamağa başlaram.
Sevdiyim, çevrəndə uçan quşların,
Tutub qanadını qırmağa gəldim.

Sənin aşiqlerin gülmez dedilər,
Gözünün yaşını silməz dedilər,
Seni qucub, saran olmaz dədilər,
Qollarım boynuna sarmağa gəldim.

Sənin işin yeyib-içmək dedilər,
Dostun ilə gəlib köçmək dedilər,
Köksün, qoynun içi cənnət dedilər,
O cənnət qoynuna girməyə gəldim.

Mail oldum sənin incə belinə,
Canım qurban olsun dadlı dilinə,
Aşıq olub sənin qonça gülünə,
Qızıl qonçelərin dərməyə gəldim.

Qaracaoğlan der ki, işin doğrusu,
Göydə mələk, yerdə huma yavrusu.
Söyleyirəm, budur sözün doğrusu,
Mən sənə könlümü verməyə gəldim.

SEVDİYİM

Dinlə, sevdiyim, mədhin eləyim,
Açılmış baharda gülün, sevdiyim.
Şirin eşqin təki şirindir sənin
Şeyda bülbül kimi dilin, sevdiyim.

Bədirlənib doğdun uca fələkdən,
Camalın seçilməz huri-məlekden,
Məxmər köynəyini atdın biləkdən,
Güntək parlar qolun, əlin, sevdiyim.

Kirpiyi xəncərdir, can alır gözü,
Saldı ürəyime ateşi, közü.
Görünmür gözünə özgənin üzü,
Çıxmayırla üzünə elin sevdiyim.

Qaşların hilaldır, gözlərin ala,
Bülbül fəğan etdi o qonçə gülə.
Neylədim, məni də getirdin ələ,
Ağ deyilmiş fitnə-felin, sevdiyim.

Duruşunda gözəlliyi bulmusan,
Kamillikdə dərinlərə dalmışan,
Sən bir gül-çiçəyin rəngin almışan,
Ətrisən çiçəyin, gülün, sevdiyim.

Qaracaoğlan, qaldın köhnə dəmində,
Söyləner sözlerin cılım dilində,
Canı verər olsam yarın yolunda,
Geysin qırmızısın, alın sevdiyim.

DEYİLƏM

Bir gözəl görünüb burda gözümə,
Sevirəm deməyə qadir deyiləm.
Mən onun isminə aşiq olmuşam,
Sevirəm deməyə qadir deyiləm.

Gözəllər hamısı seyrə çıxmışlar,
Hərəsi birinin əhdin tutmuşlar,
Gözəl sevenlərə yasaq etmişlər,
Əmrə baş əyməyə qadir deyiləm.

Qərib bülbül kimi dala qonaram,
Həyanlaram, öz-özümüz qınaram,
Yar gedəli öz oduma yanaram,
Yanıram, sönməyə qadir deyiləm.

Qaracaoğlan eydir, Vanda¹ gəmimiz,
Çox sürmədi dövrənimiz, dəmimiz,
Bu limanda qalır dərdi-qəmimiz,
Limana dönməyə qadir deyiləm.

GEDƏRİK

Kömür gözlüm, mənnən getmək dilərsən,
Dağlarda qar eriyəndə gedərik.
Yel vurşun, çəkilşin qara buludlar,
Yol çamurdu, quruyanda gedərik.

İraq derlər Arabanın elini,
Körpüsü yox, keçəmmədim selini,
Bənövşə yaylaşın, Pəncəm belini
Lalə, sünbül bürüyəndə gedərik.

Nalə çekib, qərib bülbül öfüşər,
Qızılgülün qonçəsinə qatışar,
Bizim ellərə də bahar yetişər,
El yaylağa yeriyəndə gedərik.

Qaracaoğlan, ömür keçdi, nə fayda,
Mərhəmət qalmadı yoxsulda, bayda.
Bu ay olmasa da, o gələn ayda,
Axır ilin bir ayında gedərik.

¹ Şərqi Anadoluda göl

GEDƏLİM

Könül, nə gəzərsən sərp qayalarda?
En aşağı, düz yol ilə gedəlim.
Bir gözəl sevməyə könül əylənməz,
Gözəl deyə-deyə hələ gedəlim.

Ovunmaz, göynəyir bağımın başı,
Dayanmir, hey axır gözümün yaşı,
Qədir-qiyət bilən deyil hər kişi,
Salar səni dildən-dilə, gedəlim.

Qoyun uçub şahin ovunu alsin,
Yaxınım, yoldaşım yanında olsun,
Bu qərib ellerde düşmənim ölsün,
Əmili, dayılı elə gedəlim.

Qaracaoglan der, yeyib-içincə,
Gözəllər usanmaz gelin köçünçə,
Müxənnətin körpüsünü keçincə
Yaxşıdır qərq olub selə gedəlim.

MƏNİM

Bu yalan dünyaya qonaq gələli
Görün, nələr geldi başıma mənim.
Yar sevmişəm, yarılm mənim olmasa,
Baxarsız gözümün yaşına mənim.

Yüküm qumaşdandır, satammas oldum,
Qərib bülbül kimi ötemməz oldum.
Məni qınamayın, yatammas oldum,
Yar girir gecələr duşuma mənim.

İqar versə, ilqarını gəzərem,
İqarsız bu dərdə nece dözərem?

Baş götürüb diyar-diyar gəzərem,
Öğər dilber gəlse xoşuma mənim.

Qaracaoglan, yarı gördüm uzaqdan,
Gözərim doludur qan ağlamaqdan,
Qorxuram feleyin verdiyi baxtdan,
Bir gün zəher qatar aşima mənim.

OX MƏNİM

Qatar-qatar olub gelən durnalar,
Bu halıma, bu könlümə bax mənim.
Şahin hücum çəkib yoldu tükümü,
Necə vurdυ qanadıma ox mənim.

Göy üzündə durna bölükdür, bölüm,
Ayrılıq elindən bu sinəm dəlik,
Önү məhəbbətdir, sonu ayrılıq,
Terpendirmə, köhnə yaram çox mənim.

Qurbət ele getdim, geri dönülməz,
Kimlər ölüb, kimlər qalıb bilinməz,
Ölsəm qurbət eldə, gözüm yumulmaz,
Anam, atam, ağlayanım yox mənim.

Qaracaoglan der, bilin, ərenlər,
Gedirəm, sağ olsun qəbrim hörenlər,
Qohum, qardaş, dost, halımı görənlər
Gülməyib üzümə bilir, baxt mənim.

SÖZÜM VAR MƏNİM

Ala gözlerini sevdiyim dilber,
Sənə ayrılıqda sözüm var mənim.
Qumaş yüküm dost əlinə verildi,
Bir zülfü siyaha nazım var mənim.

Ağ əllərə al xınalar yaxılır,
Ala gözə siyah sürmə çekilir,
Dostun gözü dost yoluna dikilir,
Dost yolunda neçə izim var mənim.

İgid olan gizli sırrın bildirməz,
Gözəl olan gül bənizin soldurmaz,
Hər gəlib-gedənə meyil saldırmaز,
Bir şahin ovlayan bazım var mənim.

Qaracaoğlan der, qonaqlar keçməz,
Bu ayrılıq biznən aranı açmaz,
Bir dəli könlüm var, gözəldən keçməz,
Nə gözəldən doyan gözüm var mənim.

GƏZƏRƏM

Əlim ilə yıldım, dağıldı bəndim,
Coşqun sular kimi çağlar, gəzərəm.
İtirdim özümü, tutmadı fəndim,
Sevdası başımda ağlar gəzərəm.

Sinəm üstü düyün olsun, dağ olsun,
Dörd tərəfim bənövşəli bağ olsun,
Uzaq, yaxın kömür gözlüm sağ olsun,
Xəyalın könlümdə saxlar, gəzərəm.

Məndən salam olsun yeddi xallıma,
Yene qəm-qəzavət doldu könlümə.
Saç yolub, cir-cindir geyib öynimə,
Başına yedəyi bağlar, gəzərəm.

Qaracaoğlan der, dərdim deşməye,
Halim yoxdur belə yordan keçməye.
Mən hazırlam qapısına düşməye,
Dərdli ürəyimi dağlar, gəzərəm.

GƏLİRƏM

Raqqadan bu yana gələn qazılər,
Soruşmayın məndən, hardan gəlirəm.
Tutmuşam yükümü ləli-gövhərdən,
Şəmi-Şərif dərlər, ordan gəlirəm.

Sənsən məni eldən-ele yeridən,
Ah çəkdirib ürəyimi əridən,
Cansız divarları minib yeridən,
Xünkar Hacı Bektaş pirdən¹ gəlirəm...

Dostun bağçasında qonçə gülüyəm,
İtirdim ağlımı, indi dəliyəm,
Yaz-bahar ayında daşan seliyəm,
Axar boz-bulanhıq qardan gəlirəm.

Qaracaoğlan der, artı fəraigim,
Qadir Mövləm, yaxın eylə irağım,
Ağlama, gözlərim, mövləm-darağım
Nigaran qalmışdım yordan, gəlirəm.

FƏLKƏKDƏN ÇƏKDİM

Mən bu gözəllərdən görmədim kəmlik,
Hər nə çəkdir isə, fəlkədən çekdim.
Xublar ilə yoxdur qeyri bazarım,
Dərdi xubdan deyil, mələkdən çekdim.

Noldu nazlı yara, niyə bilinməz,
Hey məni ağlatdı, bir dəm gülünməz,
Hər olar-olmazdan dilek dilənməz,
Çox şükür dilimi diləkdən çekdim.

¹ Bektashiler tariqətinin başçısı Hacı Bektaş Veli ocağına, pirinə işarədir.

Yar mənə göndərib bir gizli salam,
Balıq kimi qeyri ümmana dalam.
Versələr cahantı, neynirəm qalam,
Daha mən əlimi fələkdən çekdim.

Qaracaoglan der, könlüm ovutdum,
O gözəlin sözlərini unutdum.
Eşq atəşin dəyirmando üyütdüm,
Öləndim, xəlbirdən, ələkdən keçdim.

NEYNİRƏM

Bir süfrə istərəm, kimse sərməmiş,
Bir yayla istərəm, kimse görməmiş,
Bir gözəl istərəm, yad əl dəyməmiş,
Öllənmiş, bellənmişi neynirəm.

Sevərəm gözəli nccə olarsa,
Boyu uzun, beli ince olarsa,
Sevərəm atımı dincə olarsa,
Qovulmuşu, yorulmuşu neynirəm.

Qaracaoglan der, bu canı əzərəm,
Uca dağlar yoxusuña dözərəm,
Gəzsəm, bulaqların gözün gəzərəm,
Bulanmış, durulmuşu neynirəm.

ƏYLƏYİM

Qadir Mövləm, budur səndən diləyim,
Elə bir sona ver, könlüm əyləyim.
Hamiya verərsən, mənim nə suçum,
Birin də mənə ver, könlüm əyləyim.

Göyərçin topuqlu, həm ince belli,
Gərdəni bir qarış, yaxası enli,

Həmən Koroğlunun Nigarı bəlli,
Elə bir sona ver, könlüm əyləyim.

Göyərçin duruşlu, kəklik yerişli,
Bir sona qamətli, ceyran baxışlı,
Tovus quşu kimi köksü naxışlı,
Elə bir sona ver, könlüm əyləyim.

Qaracaoglan der, üzü bəmbəyaz,
Durub divanına edərəm niyaz,
Almadan qırmızı, almadan bəyaz
Elə bir sona ver, könlüm əyləyim.

NEYNİM

Səhər-səhər çıxıb seyran yerində
Dursam dərd bürüyər, durmasam, neynim?
Dedilər ki, nazlı yarın gelecek,
Görsəm dərd bürüyər, görməsem, neynim?

Dostumun bağında alma varmola?
O da mənim kimi intizarmola?
Kimse gəlir, yarəb, görən yarmola?
Sorsam dərd bürüyər, sormasam, neynim?

Hələ baxın bu sallanan gəlinə,
Mənim olsa, verməm dünya malına,
Bir bülbül dadanmış dostun gülünə,
Dursam dərd bürüyər, durmasam, neynim?

Aləmi gəz, Qaracaoglan, aləmi,
Ağ bəyaz¹ üstünə çəkmış qələmi,
Yenə gəldi nazlı yarın salamı,
Alsam dərd bürüyər, almasam, neynim?

¹ Beyaz – Qurandan ayeler, şeirlərdən seçmə parçalar yazılmış kitabça. Əlyazması
halında olurdu.

MƏN OLDUM

Bir zamanlar dağ başında gəzərdim,
İndi derələrə axan mən oldum.
Çekən çekdi o gözəlin səfəsin,
Oduna özümü yaxan mən oldum.

Uca dağda bir ayrıca qar idim,
Günəş vurdı ərim-ərim əridim.
Əvvəl sənə bir istəkli yar idim,
İndi xəyallardan çıxan mən oldum.

Dolandım dalınca Urumu, Şamı,
Bilməz o cahillər, unudar səni.
Əvvəl güllər üstə saxlardın məni,
İndi xəyallardan çıxan mən oldum.

Qaracaoğlan, bələ gəldi bu işlər,
Sona yetdi gözəl-gözəl görüşlər,
Bir saray tıkmışdım, qohum-qardaşlar,
Çekib dirəyini yılan mən oldum.

BİLMİRƏM

Ay ağalar, bir sağalmaz dərdim var,
Bu dərdimi yara aça bilmirəm.
Yar dalınca çıxdım qürbət ellərə,
İndi doğma yurda köçə bilmirəm.

Aymıdır, günmüdür cahanı tutan,
Camalın görünçə nurlara batan,
Altun qəfəslərdə durmadan öten
Bülbüldür, ya turac, sərçə, bilmirəm.

Hər igidin dövlət qonmaz başına,
Yar ağladan doyarmı göz yaşına?

Köksü naxış-naxış tovuz quşuna,
Oxşatdım yarımi, seçə bilmirəm.

At olar igidin odu-alovu,
Çox olar gözəlin söhbəti, sovu,
Göydə uçan sona şahinin ovu,
Açıb qanadımı uça bilmirəm.

Qaracaoğlan, hanı dünyanın ucu,
Hər dostam deyənə vermərəm bacı,
Ayrılıq şərbəti zəhardən acı,
Ver, dünya malıdı, keçə bilmirəm.

ÖLLƏM

Bir cüt gözəl keçdi bu səhər çağı,
Zülfünü darayıb dolanır bağı,
Ağ köksün arası zəmzəm bulağı,
İçsəm öldürərlər, içməsəm ölləm.

Başına qoyubdu al-əlvan fəsi,
Çıxmaz xəyalımdan yarın həvəsi.
Çəkiblər önmə dəmir qəfəsi
Baxsam öldürərlər, baxmasam ölləm.

Qaracaoğlan der, özüm öyməyim,
Ləpələnib sahilimi döyməyim.
“Gözəl sevmə” derlər, necə sevməyim?
Sevsəm öldürərlər, sevməsəm ölləm.

QAL, QARA GÖZLÜM

Qismət olub bu ellərdən gedərsəm,
Sən də bu ellərdə qal, qara gözlüm.
Qürbət eldə qəm xəbərim eşitsən,
Başının çarəsin qıl, qara gözlüm.

Aşıq bilər aşıqlerin həvəsin,
Kömür sandım saçlarının qarasın,
Yoxsa sən qapına qulmu ararsın?
Ollam mən qapında qul, qara gözlüm.

Qaracaoğlan, tale başa yerimiş,
Yar yolunda neçə canlar çürümüş,
Ağ üzünü qara saçlar bürümüş,
Dilbər dodaqların bal, qara gözlüm.

KÖMÜR GÖZLÜM

Neyçün belə məlül-məlül gəzərsən?
Şadü-xürrəm olub gül, kömür gözlüm.
Arzulayar könlüm qurbət elləri,
Deyən gedər oldum, qal, kömür gözlüm.

Mən səni sevirəm, candan, könüldən,
Budur qismətimiz, nə gələr əldən?!
Yanağın çevrəsi tər-təzə güldən,
Bəzəmiş gerdənin xal, kömür gözlüm.

Əl çəkmərəm, sən ehdiñə durarsan,
Qəm eləmə, yüz engeller görərsən,
Əger bir namərdə könül verərsən,
Mövləm səndən çəksin əl, kömür gözlüm.

Qaracaoğlan, söylə sözünü, danma,
Varib yad ocağıñ oduna yanma,
Getdi qurbət elə, yar gələr sanma,
Əhdi-peyman deyib gəl, kömür gözlüm.

YAZ, QARA GÖZLÜM

Sabah sehərində çıxıb sallanma,
Körpə şahin kimi göz, qara gözlüm.
Qaşın qələm olmuş, ləbin mürekkeb,
Ağ bəyaz üstünə yaz, qara gözlüm.

O lale dodaqlar, nar kimi üzlər,
Qız, məni anlayır ovsunlu gözlər.
Çox olur gözəldə nöqtəli sözlər,
Bu zülfü gerdənə az, qara gözlüm.

Deli könül gəzer gözəl havanı,
Yüksəklərdən şahin görər yuvanı,
Tumurcuq məməlim, burax davani,
Köksünün bağıını çöz, qara gözlüm.

Qaracaoğlan der, qandırammadım,
Köz qoydum qəlbini, yandırammadım,
Yolum yoluma döndərəmmədim,
Getirdin üstümə söz, qara gözlüm.

GƏZƏRƏM

Divanə könlümün bulanması var,
Bu uca dağlara çıxar, gəzərəm.
Əlimə alaraq eşq məşəlini
Sinəmi odlara yaxar, gəzərəm.

İntizar eylədin, bükdün belimi,
Neca bilim bu xalıqın dilini?!
Başına sancımarəm yarın gülünü,
Əlimdə saxlayıb qoxar, gəzərəm.

Ala gözlü baharımdır, yazımıdır,
Gidi rəqib, qara qaşın, gözündür.
Hünqar vilayətin, seyrin bizimdir,
Gözə yasaq olmaz, baxar, gəzərəm.

Qaracaoğlan, varım ahu-zarımdır,
Bu dünyada həsret mənim yarımdır,
Hərdenbir bulanmaq kesbi-karımdır,
Tuna¹ seli kimi axar gəzərəm.

¹ Anadoluda çay. Türkler Dunay çayına da Tuna deyirlər.

YARADAN

Qadir Mövlam, səndən bir diləyim var,
Bu diləyim yara bildir, yaradan!
Dörd dilək dilədim, ziyana getdi,
Ağlatdırın qulu güldür, yaradan.

Kömür gözlüm nə sallanır qarşısında,
Gündüz xəyalımda, gecə düşümda.
Bir gözəlin sevdası var başımda,
Yar sevdası qeylü-qaldır, yaradan.

Mən necə əl çəkim bu şirin candan,
Adam əl çəkərmi böylə cavandan?
Mən gözələm deyib o qaçıır məndən,
Bilmir məntək o da quldur, yaradan.

Qaracaoğlan der, yaxıb yandırma,
Bu könlümü ənginlərə qaldırma,
Əzrayıl göndərib canım aldırma,
Sevdiyimə canım aldır, yaradan.

MAVİ GÖZLÜM...

Mavi gözlüm nə sallanır qarşısında,
Gündüz xəyalımda, gecə düşümda,
Əksilməyən sevdası var başımda,
Yar sevdası şirin baldır, yaradan.

Mavi donlum, keçəmmerəm mən səndən,
Ölməyince can ayrılmaz bu təndən,
Qızlara qoşulub qaçırsan məndən,
İşim tamam qeylü-qaldır, yaradan.

Ən uzaq çöllerde ovçular gəzər,
Ən dərin göllərdə ördəklər üzər,
Nazik dodaqları şəkərə benzər,
Qızıl yanaqları aldır, yaradan.

Qaracaoğlan der, yaxıb yandırma,
Göylərə qaldırıb yere endirme,
Can almağa Əzrayılı göndərmə,
Canım sevdigimə aldır, yaradan.

UCA DAĞLAR...

Uca dağlar, nə dayanıb susarsan?
Aşdı derlər, nazlı yarımla başından.
Bu dərdle sinəmə damğa basarsan,
Aləmi sel alır gözüm yaşıdan.

Balta dəysin, ormanların qurusun,
Xəzəl olsun, yarpaqların çürüsün,
Topa-topa cüyürlərin yerisin,
Ovçuların ovun alsın peşindən.

Saf qayalarını külünglər delsin,
Tumurcuq gülərin yad əllər dərsin,
Yarda əmanət var, qoy sənin olsun,
Saxla, dağlar, boranından, qışından.

Fənasan, Qaracaoğlan, fənasan,
Oda düşüb dönə-dönə yanasan,
Uca dağlar, sən də mənə dönəsən,
Ayrlasan yarından-yoldaşından.

GÖLÜM YAŞINDAN

Uca dağlı, nə qərardı pusarsan?
Aşdumolakomür gözlüm başından?
Azacıq dərdimə dərdmi qatarsan?
Aləm sözə getdi gözüm yaşından.

Ey Qaradığ, məlum-məlül qalasan,
Ateş düşə çatır-çatır yanasan,
Dilərəm Allahdan, mənə dənəsən,
Ayrılaşanlı məməli döşündən.

Daş yonalar yanıb daşını dəlsin,
Başında dəqizgın səmum yel əssin.
Əcəl mənim idi, dərd sənin olsun,
İnlesin bürərin borandan, qışdan.

Qaracaoglu der, hani məzarım?
Dağlar, söhə, nədir mənim azarım?
Yarımı ittim, yanar gəzərim,
Gümanımvər torpağında, daşında.

BİR ZAMAN

Ala gözləni sevdiyim dılber,
Mənim şörət-şanım idin bir zaman.
Gecə-gündüz, qız, sevdanla yanardım,
Can içindəcanım idin bir zaman.

Ağır idin ilə, naz ilə,
Sinəm ijdurdun yanar köz ilə,
Əhdim idiqonuşmağa qız ilə,
Mənim adı-sanım idin bir zaman.

Al yanağınpönçə güllər sanırdım,
Top qara zifsnü sellər sanırdım,

Toxunammasənə əller sanırdım,
Sübə açılan danım idin bir zaman.

Hər səhər çıxardım sənin qarşına,
Daştek hörülərdim divar daşına,
Məcnun təki dolanardım başına,
Leyla kimi xanım idin bir zaman.

Qaracaoğlan der, məstin var imiş,
Məni öldürməyə qəsdin var imiş,
Demə, məndən başqa dostun var imiş,
Heyif, canda qanım idin bir zaman.

YAR YANIMDA OLAN ZAMAN

Zövqüm artar, gülər könlümün şamı,
Sevdiyim yanımda olduğu zaman.
Gülər üreyimin arzusu, kamı
Mənimlə xəyalə daldığı zaman.

Söylədikcə ləzzət yağar sözündən,
Bir ilahi sevgi baxar gözündən,
Xuda qılımaz öpəm o mah üzündən,
Bircə yol yanımda qaldığı zaman.

Eşqinin atəsi sinəmi dəler,
Dəli könül bilməm harda geceler?
Sanaram vücudum cənnətdə gəzər,
Yar məni qoynuna aldığı zaman.

Qaracaoğlan der, neyləyim indi?
Donmuşdum, eşqindən canım isindi.
Sandım mələk idi, göylərdən endi,
Qolların boynuma saldığı zaman.

SEVDİYİM DİLBER

Ala gözlərini sevdiyim dilber
Canım alır o kirpiknən, qasınan.
Döyünməsə, qəm xəberim duyanda,
O ürəyin fərqi varmı daşınan?

Dost yolunda verdim olan varımı,
Daşa çaldım namusumu, anımı.
Kim ağlatmış mənim nazlı yarımı?
Top-top olmuş kirpikləri yaşınan.

Dinləyin ağalar, xata işlədim,
Xeyiri buraxıb, şərə başladım.
Öpəm derkən al yanağı dişlədim,
Qurd yeyəsi, çürüyəsi dişinən.

Mail oldum gözlerinə, doymadım,
Ağ gerdəndə sürahiler saymadım,
Bu sevdaya mən canımı qiymadım,
Can verəydim gərek kannan, başınan.

Qaracaoğlan nə söz deyərlər bilməz,
Gizli xəbərini yad ellər bilməz.
Ölürem deməkə təndə can ölməz,
Gərək acı çeynəyəsən aşınan.

PƏRİŞAN

Çıxdım zirvəsinə seyran eylədim,
Dost ilə gəzdiyim çöller pərişan.
Bir özüm olsaydım, qəm çəkməz idim,
Bir mən deyil, bütün ellər pərişan.

Baxışı qaralmış dumanda dağlar,
Xəstənin halını nə bilər sağlar,

Pozulmuş nizamı, virandı bağlar,
Bülbülün qonduğu güllər pərişan.

Minərdik əzəllər biz əreb ata,
Layiq bilərdilər hörmətə, ada,
Tərk etdim atımı, qaldım piyada,
At minən igidlər, ərlər pərişan.

Fəna dünya, işin düşüb dünyuna,
Biz də çıxammadıq bir yaxşı günə,
Bir sona tərk etmiş elini yenə,
Sonası perikmiş göllər pərişan.

Qaracaoğlan, başa yetmədi sözüm,
Toza, torpağa da sürtüldü üzüm,
Qırılıb simləri, çalmayırla sazım,
Pərdə sığal tutmaz, tellər pərişan.

GÜLLƏR PƏRİŞAN

Çıxdım ucasına seyran eylədim,
Gördüm ağ ququlu göllər pərişan.
Yetdi hicran çağı, durdum ağladım,
Öpüb qoxladığım güllər pərişan.

Xəyal-məyal oldu qarşımda dağlar,
Dostundan ayrılan ah çekər, ağlar.
Tökülmüş yarpaqlar, pozulmuş bağlar,
Bülbülün qonduğu dallar¹ pərişan.

Yixılmış dilberin ağban² evləri,
Ötən bülbüllerin susmuş dilləri,

¹ Dal – budaq

² Ağban ev – ağ qübbəli sökülüb-yığılan türkmen evi. Yayda yaylaqdə, qışda qışlaqdə qurulurdu.

Dağılmış sünbülü, solmuş gülleri,
Üzüne tökülmüş teller pərişan.

Qaracaoğlan der, mən toyladamadım,
Əreb ata minib boyladamadım,
Küsdürdüm dilberi, söylədəmədim,
Dilberi küsdürən dillər pərişan.

SABAHDAN

Ey ağalar, gelin seyran edəlim,
Gözəl ördək göldən uçdu sabahdan.
Al geyinmiş, çiçekləri soluxmuş,
Doğan günəş kimi açdı sabahdan.

Bu körpənin qulluğunda durulmaz,
Hurimidir, mələkmidir bilinməz,
Nə pul ilən, nə dövlətnən alınmaz,
Bəylik maya kimi köcdü sabahdan.

Ağ köksün üstündə qaldı nəzərim,
Məcnun olub dağı-daşı gəzerim.
Gözləməkdən haçalandı gözlerim,
Baxtımı götürüb qaçı sabahdan.

Qaracaoğlan der, söhbətim çoxdur...
Boyu münasibdir, bəhanəm yoxdur,
Qaşları yay olmuş, kirpiyi oxdur,
Oxların sinəmə sancı sabahdan.

HAYDI, GƏL DAĞLARA

Haydi, gəl dağlara, gedəlim ova,
Sonalar yaylağa çıxar sabahdan.
Dünyanın sonunda bir gül açılar,
Misali cənnətdə qoxar sabahdan.

Maşallah söyləyir, dəyməsin nəzər,
Bilərzik taxmağa qolları gözəl,
Qorxmaz qaraquşdan, asudə gəzər,
Silkinər, vadiyə baxar sabahdan.

Sallana-sallana gəlir nazınan,
Kaş ovlaya idim səni bazınan,
Uçaydın göylərə bir pərvazinan,
Uçuşun könlümü yaxar sabahdan.

Ehey, Qaracaoğlan, söylə: – Nə oldu?
Canına bir ölüm qorxusu doldu,
Mezarım qazıldı, yerim oyuldu.
Düşmən gülər, dostum ağlar sabahdan.

ÇIXSAM YOLA MƏN

Ağ əllərin yellədibən yeriyen,
Necə gətirmeyim səni ələ mən?!
Nə deyərlər, caynağıma götürüb
Sən körpəni uçsam eldən-elə mən?!

Elimizdə yox idimi hadılar!¹
Ağ əlləri altun tasda yudular,
Yaşıl sonam, səni mənə dedilər,
Onun üçün dolaşıram gölə mən.

Yüklədib yükümü dəstə tutaram,
Yüküm qumaş, mən alana sataram,
Bülbül kimi bir qəfəsə öterəm,
Qonmazammı yeni açmış gülə mən?!

Nəmənədi, Qaracaoğlan, nəmənə,
Karvanımı endirmişəm Yəmənə,
Sevirəmsə mən yarımi, kimə nə?
Car çəkərəm bu dünyaya hələ mən.

¹ Hadılar – doğru yol göstərənlər

GÖRƏMMƏDİM MƏN

On barmağım şam eləyib yandırdım,
El yarıdı, yara varammadım mən.
Nazlı yarım gəlib keçib buradan,
Kor oldu gözlərim, görəmmədüm mən.

Yarının zülfəri dəstədi, dəstə,
Telini sallayıb gözünün üstə.
Dedilər, qoynundan bir alma istə,
Əl atıb qoynunu aramadım mən.

Halqa-halqa bilərzikdi qolları,
Söylədikcə şirin olur dilləri,
Yanağı cennətin qönçə gülləri,
Yara söylə dərsin, dərəmmədüm mən.

Qaracaoğlan der, belim bükündü,
Yarı gördüm, dolu badəm töküldü,
Ömür sarayının daşı söküldü,
Bircə kərpicin də hörəmmədüm mən.

ARALARINDAN

Hanı sənin könül açan sözlərin,
Dost qelbində məhəbbətli izlərin?
Tumur-tumur turmurcuqdu üzlerin,
Mənim öpüşümün yaralarından.

Tər şamama iyəməklə doyulmaz,
Divanələr dost yerinə qoyulmaz.
Əlləməyə heç bir yerin qiyılmaz,
Sen göstər, mən öpüm haralarından?!

Sirr sözümüz yad ellərə deməyim,
Al yanağa siğal çəkmək köməyim.

Kərəm eylə, bircə dəfə öpəyim
Qara zülfərinin aralarından.

Qaracaoğlan, hər söz ilə kəsilməm,
Yadlar ilə döyüşərəm, basılmam.
Öl desələr, yar telindən asıllam,
Asıllam zülfünүn sıralarından.

SAĞ İKƏN

Bu yalan dünyaya gəldim, geləli
Tas-tas içdim ağuları sağ ikən.
Zalim felək verməz mənim muradım,
Viran oldum göy sünbülli bağ ikən.

Aradılar, bir tənhada tapdilar,
Baltalayıb qol-qanadım çapdilar,
Bahar vaxtı bir od vurub çatdilar,
Yandım getdim ala qarlı dağ ikən.

Əriməz də, sinə dağım erimez,
Gözüm yaşılı, ağlar könül kirimez.
İndən belə mənim hökmüm yerimez,
Ac günümü düşünmədüm tox ikən.

Qaracaoğlan der, baxın zamana,
Ömrümün yarısı getdi talana,
Sual verin bizdən əvvəl gələnə,
Kim var imiş biz burada yox ikən?

DƏRMƏDİMMİ MƏN

Sənə derəm, sənə, xubların şahı,
Soyunub qoynuna girmədimmi mən?
Qoynunda açılan turmurcuq gülü
Sənin iznin ilə dərmədimmi mən?

Sən də mənsiz olmaz idin bir zaman,
Sənlə aramızda kim olmuş yaman?
Pozdun əhdimizi, söylədin yalan,
Sənə bir vaxt ilqar vermədimmi mən?

Dostundan ayrıldın, əhdini dandın,
Hər deyənin sözlərinə inandın.
Qaracaoğlanı bizməzmi sandın?
Hər gizli sırrını bilmədimmi mən?

QIZ İLƏ

Qadir Mövlam, budur səndən diləyim,
Oynat məni gəlin ilə, qız ilə.
Çıxım Minbuğaya¹, orda yaylayın,
İçim sularından soyuq buz ilə.

Dosta doğru gedər yollam ola,
Bülbül kimi şəkər dillərim ola,
Qayıq oynadacaq göllərim ola,
İçi dolu ördək ilə, qaz ilə.

Qaracaoğlan der, varım sürülsə,
Min beş yüz şəhərdən bəxşış verilsə,
Sakit yerdə saraycığım qurulsa,
Səfa sürrəm həm qış ilə, yaz ilə.

YARADANI SEVƏRSƏN

Qaldır niqabını, görüm üzünü,
Kərəm eyla, yaradani sevərsən.
Siyah zülfün sal üzünün üstünə,
Sən el dəymə, yaradani sevərsən.

Vaxtin tamam, çilələrin doldumu?
Əl dəydimi, qönçə gülüñ soldumu?
Səni məndən ayıranlar oldumu?
Doğru söyle, yaradani sevərsən.

Şəker vardır damağında, dişində,
Lam, əlif yazılı sənin qaşında.
Həmayilin olum, gizlə döşündə,
Saxla böylə, yaradani sevərsən.

Qaracaoğlan der, girmə qanıma,
Gözlerində ox sancılar canıma,
İmkan yarat, gedek yarın yanına,
Kömək eylə, yaradani sevərsən.

ÇƏKİN

Yaz gələndə beş ay tamam olanda,
Axar, boz-buğanlıq selindən çəkin.
Qürbət eldə kimse bilməz halını,
Sən dur vətənində, clindən çəkin.

İnsanın kəm ağılı yaxşılıq bilməz,
Qursaqsıza öyündə versən də almaz,
İnsan ciy süd əmmiş, etibar olmaz,
Qapıda xidmətkar qulundan çəkin.

Qoy düşməsin işin namərd əlinə,
Yaxşılara pis söz gəlməz dilinə,
Əl vurmaq istəsən yarın gülünə,
Tikani var, batar, əlindən çəkin.

Qaracaoğlan, gözlə namus, arını,
Əlindən buraxma bağça-barını,
Bilmək olmur yaxşısını, yarını,
Qonşunun da fitnə-felindən çəkin.

¹ Anadoluda Minbuğa elinin yaylığı

İMANA GƏL

İmana gəl, qanlı qürbət, imana,
Biz də başımızı saldıq gümana,
Yağıb yağmır gün doğunca çəmənə,
Qoxar bürcü-bürcü gülü yurdumun.

Ovalar, ovalar, əngin ovalar,
Gözüm yaşı bir-birini qovalar,
Uca dağ başında şahin yuvalar,
Qerib öter hər bülbülu yurdumun.

Bitməz işimizə mövla ulaşsa,
Daha neler gəldi bu yazıq başa.
Keçə bu bahar da, qalarıq qışa,
Qışda yolu kəsər seli yurdumun.

Qaracaoğlan der, zəmim sovuldú,
Gül üzüm xəzəltək saraldı, soldú.
Mənim sevdiyimi yad alar oldu,
Bilməm harda imiş eli yurdumun?

YURDUMUN

Bir igid evindən getməli olsa,
Göynəyər bağının başı yurdumun.
Varib qürbət eldə məkan tutarsa,
Kəsilməz gözünün yaşı yurdumun.

Ovalar, ovalar, əngin ovalar,
Gözüm yaşı bir-birini qovalar,
Gülüstən içinde bülbülu yuvalar,
Od tutar qurusu, yaşı yurdumun.

Gidi rəqib bizə qəsd ilə baxar,
Biz öysüz qulları odlara yaxar,

Hər sabah, her sabah müşk-ənbər qoxar,
Qayası, torpağı, daşı yurdumun.

Qaracaoğlan der, gələnlər gedər,
Vədəsi yetənlər borcunu ödər,
Quşlar ildə bir yol vətənə gedər,
Həsrətdən qar tökər qışı yurdumun.

YAYLANIN

Yaz yetişib, bahar fəslı olanda,
Qıvrım-qıvrım gedər yolu yaylanın.
Laleyi, sünbülü boynun eyəndə,
Dadlı ətir verər gülü yaylanın.

Axar bulaqları, suyu çağlayar,
Gözəlləri içün-için ağlayar,
Anası da çıxıb seyran eyləyər,
Nədən qəribseyər eli yaylanın?

Kimsə çıxıb zirvəsindən baxammaz,
Qulan girsə, meşəsindən çıxammaz,
Qumaş yüklü sərvəti var, dağılmaz,
Sərin-sərin əsər yeli yaylanın.

Qaracaoğlan, nəşelisən, nəşeli,
Altı ildir yar eşqinə düşəli,
Üstü boz torpaqlı, qaplan meşəli,
Get görüm, nəcədir yolu yaylanın?

ŞUX YERİŞLİ

Bir dinləyin, camalını mədh edim,
İgidlərə nisbət şux yerişlinin.
Qurban verrəm camalına canımı,
Bir dürlü naz ilə sallanışlinin.

Qətifə donlunun, tül libasının,
Göyərçin topuqlu, sarı məstlinin,
Əlləri xınalı, qumru səslinin,
Zülfü gərdəninə darayışının.

Əntəri geyinmiş, firangi rəngi,
Yanaqlar qırmızı, almaz irəngi,
Saçları topuqla eyləyir cəngi,
Bir huma baxışlı on dörd yaşıının.

Qaracaoğlan der, gözəldi soyu,
Həzran çubuğuna benzəyir boyu,
Abi-kövsər kimi ləbinin suyu –
Bir şəkər dillinin, incə dişlinin.

ÜZÜ DAĞLARIN

Sabahların səhər yeli deyince,
Lalə qalxıb, sünbüll boyun əyince,
Qiş ötüşüb, bahar gəlib deyince,
Bəzənir cığır, izi dağların.

Uca dağ başında çalınar qaval,
Qadir Mövləm sənə verməsin zaval,
Bulaqlar qaynayar, şad olar mahal,
Əriyər zirvədə buzu dağların.

Uca dağ başında can otu bitər,
Dərdlinin xəstenin hovuna yetər,
Quzusu mələşər, quşları ötər,
Çəkilmez bir belə nazi dağların.

Uca zirvələrin qarları getməz,
Soyuğu düşdümü, bülbülü ötməz,
Yalvarsam da, daha müsafir etməz,
Qişda yaman dönür üzü dağların.

Qaracaoğlan der, sözün yadlara,
Mən ki düşməmişdim belə odlara,
Gəldim, qonaq oldum köhnə yurd'lara,
Doldu, doluxsundu gözü dağların.

YANAQLARIN

Səher yeli, yar, ətrini gətirmiş,
Gül kimi açılıb lap yanaqların.
Aşıqin könlüne nece qəm verir,
Dərmansız xəstəyə həb, yanaqların.

Gəldim Qaramandan, yarım Konyadan,
Gəlib nə qazandıq yalan dünyadan?
Necə gedim axı yardan doymadan?
Ləblərimə yoldaş tap yanaqların.

Qaracaoğlan, Mövləm vüsal verməsin,
Gözlərimlə gördüm qönçə məməsin,
Aşıq necə qıysın onu dərməsin,
Nola deyə: "Xoşdur, öp yanaqlarım".

QIZLARIN

Səher tezden varıb suya gederkən,
Üşüyər barmağı, eli qızların.
İncə bel üstünə cəvahir kəmər,
Üzükdən keçibdi beli qızların.

Uzaqdan yetişdi, yaxında bulam,
Mövla izin verə, yanında olam,
Lalə yanaqlardan bir busə alam,
Bal dadır dodağı, dili qızların.

Sevgilimin zərif, incə beli var,
Şekerdən, şerbətdən şirin dili var,

Ağ alnında dəstə-dəstə gülü var,
Qoxuyar başında gülü qızların.

Qaracaoğlan, öldüyünü duysunlar,
Toplansınlar, namaz qılıb doysunlar.
Məzarımı yol içine qoysunlar,
Keçsin qəbrim üstdən yolu qızların.

DURMASIN

Məndən salam eylə o nazlı yara,
Söylə əhdimizi danıb durmasın.
Aldırdım ağlımı, oldum divanə,
Ağlımı başından alıb durmasın.

Qız, səninlə beləydimi bazarım?
Qara qaşlarında qaldı nəzərim,
Yol üstündə qazmasınlar məzarım,
Yar gəlib keçdikcə anıb durmasın.

Qız, səninlə bir baxçacıq yapaq gəl,
Heyvasından, turuncundan sataq gəl,
Sarıliban bir gecəlik yataq gəl,
Arzum gözlərimdə sinib durmasın.

Qaracaoğlan, dağım haqqın dağıdır,
Dözməmirməm, yar göz yaşı axıdır,
Neyləyim ki, bağrim belə yuxadır,
Deyin yara, oda yanıb durmasın.

SEVDİYİM DİLBER

Ala gözlerini sediyim dilber,
Söylə hurilərin teliindənmisen?
Qadir Mövləm səni öyüb yaratmış,
O cənnət nūrunun selindənmisen?

Xublar kimi gözlerini süzərsən,
Siyah zülfü ağ gerdənə düzərsən,
Sona kimi nazlanarsan, üzərsən,
Söylə, sən cənnətin elindənmisen?

Görənin ağlını eyləyib talan,
Xətib dillim daim oxuyur Quran,
Səni xub yaratmış Həzrəti-Mənnan¹,
Yusifi-Kenanın belindənmisen?

Məlül, məhzun dörd yanına baxarsan,
Aşıqləri ateşinə yaxarsan,
Yel əsdikcə bürcü-bürcü qoxarsan,
Sən bahar ayının gülündənmisen?

Qaracaoğlan, qəm selində axarsan,
Arzuna çatmadan dərdli baxarsan.
İçərimi yandırsan, yaxarsan,
Cəhənnəm odunun yelindənmisen?

ZEYNƏBİN

Bu gecə, bu gecə gördüm yuxuda,
Köçün çəkmiş, gedər eli Zeynəbin.
İnci, mərcan kimi ufaq dişində
Dadlı-dadlı söylər dili Zeynəbin.

İşarət eylədim, Zeynəb bilmədi,
Ha səslədim, bir yanımı gəlmədi,
Gözüm gördü, könlüm qərar tutmadı,
Keçdi yanımızdan yolu Zeynəbin.

Bahar gəlib meyvəleri yetməmiş,
Şeyda bülbül gül üstündə ötməmiş,

¹ Gözəllik timsali mənasında

Bağçasında göy bənövşə bitməmiş, –
Açılmamış ötdü gülü Zeynəbin.

Sabah olur, sehər yelin əsdirir,
Siyah zülfü mah üzündə gəzdirir,
Zalim əngəl yarı bize küsdürür,
Dolansın boynuma qolu Zeynəbin.

Bahar gəlib sehər yeli əsəydi,
Zeynəb bizim ele qədəm basayıdı,
Sevincimiz kükreyəydi, daşaydı,
Qaracaoğlan, ollam qulu Zeynəbin.

MƏNİM ÜÇÜN

Ala gözlərini sevdiyim dilbər,
Qoy qursunlar qayıq, sal mənim üçün.
Dedim, aşammadıım dağın başından,
Qarlı yollar qeyli-qal mənim üçün.

Sazımızı elə alıb çalayıım,
Çarəsiz dərdlərə çarə bulayıım,
Sabahdan mən sənə yoldaş olayıım,
Nolar, bir gün burda qal mənim üçün.

Ucasına çıxdım, yayda yayladım,
Endim, dərələrin seyran eyledim.
Bayram aylarında gelərəm dedim,
Dinməz yol gözləyir lal mənim üçün.

Qaracaoğlan, mən də sırrım açaram,
Bir quş kimi səltənətdən uçaram,
Ölsem də, mən səni alıb qaçaram,
Fərman ver, canımı al mənim üçün.

GÖZƏL OLMAYA İDİN

Əgər sənin meylin yox idi məndə,
Özəldən könlümü almaya idin.
Məhəbbətdir gözəlliyyin nişanı,
Oğrun-oğrun oda salmaya idin.

Siyah zülfərini eylemə pərdə,
Məni də uğratdırın min dürlü dərdə,
Mən öz dərdlərimlə gəzdiyim yerdə
Dərdimdən saralıb solmaya idin.

Hanı sənin ilə yeyib-içdiyim,
Ulu səhralardan ötüb keçdiyim,
İndi necə sənə yiğis, köç deyim,
Sən girib qoynumda qalmaya idin.

Qaracaoğlan der, ey mahi-məstim,
Qaş-göz oynatmaqdə nə idi qəsdin?
Sevərlər gözəli, incimə, dostum,
Mən neynam, sən gözəl olmaya idin.

BİR GƏLİNƏ

Səhər-səhər bir gelinə rast gəldim,
Dedim, əslin-nəslin haralı, gəlin?
Dedim, bu Leylanın yerin bileydim,
Dedilər burdandı – buralı gəlin.

Dolanıb, qız, mənim qarşında durdun,
Görənin qəlbində aşıyan qurdun,
Qəmzə oxlarını sinəmə vurdun,
Yandım ümidi qırалı, gəlin.

Nazını çekəmməz bəyler, melikler,
Dar çəpkəndə ağ qolları iliklər,

Qat-qat olmuş sıralanmış bölüklər,
Əbrişim¹ böülüün duralı, gəlin.

Qaracaoğlan der ki, haydan hay olur,
Səni görənlərin ağılı zay olur,
Can sağalmır, xəstələrə tay olur,
Oxların sinəmə vuralı gəlin.

GƏLİN

Çeşid-çeşid bağlamışan başını,
Uydurmusan zülfə hilal qaşını,
Qorxuram ki, bulmamışan işini,
Zülfü gerdənində hörməli gəlin.

Mən səni sevirəm min həvəs ilə,
Keçirdin ömrümü qəmlə, yas ilə,
Bir cüt corab ilə, yırtıq məst ilə,
Basdığın yerləri sormalı gəlin.

Baxdim, gözəllikdə odur birinci,
Ağzının içində dişləri inci,
Yusif almasıdı, Aydin² turuncu.
Qiymətin daima durmalı, gəlin.

Qaracaoğlan der ki, sinəmdə közlər,
Kim yazar gözələ layiqli sözlər?
Qara qaş altında sürməli gözlər...
Eşqindən min büsat qurmalı gəlin.

BƏXŞEYİS VERMƏLİ GƏLİN

Baxdim gözəllikdə sensən birinci,
Dodaqlar mərcandı, dişlərin inci,
Al Yusif alması, Aydin turuncu,
Köksü qatar-qatar düyməli gəlin.

Utanma, pərdəni qaldır aradan,
Qüsursuz yaratmış səni yaradan.
Qaşın, gözün görünməyir qaradan,
Qaşları, gözləri sürməli gəlin.

Həramitək yollara bənd vurmusan,
Öldürüb aşığı yana durmusan.
Geyinib, qurşanıb büsat qurmusan,
Gözəl qəmətində görməli, gəlin.

Der Qaracaoglan, bu size ərzdir,
Gözəli mədh etmək boynuma fərzdir,
Gözləri can alır, bu necə dərsdir?
Aşıqin bəxşeyiş verməli, gəlin.

CAVAB VERƏRMİ GƏLİN

Səhərdən uğradım mən bir gelinə,
Bal bulaşmış dodağına, dilinə,
İlqar vermək ilə görüş yerine,
Sallana-sallana gələrmi gəlin?

Sevdana düşənlər dolub sağ, solun,
Bizim tərəflərə düşməzmi yolun?
Gözəl, hüzurunda hazırı qulun,
Qulunun qədrini bilərmi gəlin?

İgid sözü dağda, daşda səslənər,
Deli könül aram olar, süslənər,

¹ Əbrişim – ipək, ipək iplik

² Yer adı

Yar qoynunda bir cüt məmə bəslənər,
Diləyin mənimtək dilərmi gəlin?

Bülbül ötər qönçə gülün eşqinə,
İlqar qoysaq, dayanmayır bəş günə.
Səni, məni yaradanın eşqinə
Sinəmdən eşq dərdin silərmi gəlin?!

Yeridikcə ağ biləklər sallanır,
Söylədikcə şirin dillər ballanır,
Sevən igidlərin qəlibi allanır,
Məhəbbət üzümə gülermi, gəlin?

Qaracaoğlan der, evinə varsaq,
Əylənenib bir zaman yanında qalsaq,
“Aman, aman” deyib yara yalvarsaq,
Eşqimə bir cavab verərmi gəlin?!

BİR GƏLİN

Bu bizim ellərin Alca buğağı,
Əyilib suyundan içdi bir gəlin.
Əlini, üzünü yuyub oturdu,
Arada örپeyin açdı bir gəlin.

Gördüm ki, gözəldir ince əlləri,
Yəqin xoş keçirib öten illəri,
Halqa-halqa olmuş zülfün telləri
Ağ köksündə gizlədibdi sərr gəlin.

O gəlinə dedim, gözəllər ağı,
Səninçün dolandım o qarlı dağı.
Alayım da sana altun saçbağı
Deyəydim ki, topla belə, sar gəlin.

Qaracaoğlan öyər, yenə də öyər,
Altun hörikələri topuğa dəyər,
Aya, günə taydı, behs etsen eyər,
Cənneti-əlada nurdu, nur gəlin.

ŞAL QURŞAQLI BİR GƏLİN

Döşədi altıma ipəkdən xalı,
Önümə gətirdi qaymağı, balı,
Sevən igid neylər dünyada malı,
İncə belli, şal qurşaqlı bir gəlin.

Xocasına vardım, dərsini oxur,
Bağçasına vardım, bülbüller oxur.
Əbrişim içinde xalılar toxur
Əl ərdəmli, yaraşıqlı bir gəlin.

Qaracaoğlan der, öydüyün, öyər,
Altun yanğını çəkənin döyər,
Ay ilə dolanar, gün ilə doğar
Cənnət kimi nur işıqlı bir gəlin.

BU SEVDAMI KƏS, GƏLİN

Sənə dedim, allı gəlin, xas gəlin,
Suya getsən, bizi qədəm bas, gəlin,
Yeddi ildir mən sevdana düşəli,
Kərəm eylə, bu sevdamı kes, gəlin.

Zalim, eşq əlindən içmişəm ağı,
Səndən ötrü dolanaram bu dağı,
Alaram qızıldan sənə saçbağı,
Saçına tax, ince beldən as, gəlin.

Eşqimə eşqinla cavab deyəsən,
Layiq deyil yar xətrinə dəyəsən,
Başmaq ollam, ayağına geyəsən,
İstədiyin cığırlara bas, gəlin.

Bir gül olub çəmənində açılam,
Qoy dərilib yar qoynuna sancılam,
Qumaş olub dərzilərdə biçiləm,
Geyin, sarıl, ağ bədənə bas, gəlin.

Qaracaoğlan der, necolar halim,
Yolunda tökülüb dövlətim, malim,
Nə deyirlər, qoy desinlər, ay zahim,
Qal yanımda, mənə qulaq as, gəlin.

BAXIN GÖZƏLİN HALINA

Hələ baxın bu gözəlin halına,
Mənim olsa, verməm dünya malına.
Doymadım, düsdümsə qeylü-qalına
Bu cürə gözəllik sənə az, gəlin.

Əyninə gəymisən alınan, sarı,
İgidler görende çəkirler zarı,
Mövləm xub yaratmış böylə bir yarı,
Qorxuram ki, sana dəyər göz, gəlin.

Heç zaman naməndlə eyləmə bazar,
Həmayıl tax, sənə dəyməsin nezər,
Körpə ceyran çəmən gəzər, çöl gəzər,
Sən ağ maya kimi sallan, süz, gəlin.

Qaracaoğlan der, düşkün gəzərsən,
Belə sallanmaqla bağrim əzərsən,
Sevdiyin aşiqin adın yazarsan,
Sev, adımı ürəyinə yaz, gəlin.

GÖZƏLİN

Gəzər iken dəstəsinə uğradım,
Gördüm səhbət edir beşi gözəlin.
Gördüm ki, birinin misli tapılmaz,
Sevmelidir üzü, başı gözəlin.

Söylədiyim sözün çoxdu mənası,
Ağız gözəl, dişlər inci danəsi.

Dağların qarıdı bəyaz sinəsi,
On beşinə çatmış yaşı gözəlin.

Günah deyil aşiqini yorması,
Üzündə xalları, gözdə sürməsi,
Qəm deyil aşiqin bir can verməsi,
Məni Məcnun etdi qaşı gözəlin.

Qaracaoğlan der ki, rast geldim səna,
Görünce dözmüşdüm sonsuz hicrana,
Yaman atəş salar xalları cana,
Gözəldir ədası yaxşı gözəlin.

NƏSIHƏT ELƏYİM

Dinlə, indi bir nəsihət edəyim –
Qul da müxənnətə möhtac olmasın.
Doğru yolu qoyub sərpa getməyim,
Yarın ürəyinə hicran dolmasın.

Qulaq as, gör, insan oğlu, nə derlər?
Doğru yolu qoyub hara gedərlər?
Ağıllını zorla dəli edərlər,
İstərəm ki, laləzarın solmasın.

Coşqun sular kimi axar su isən,
Ararlar, bularlar əsil soy isən,
Könüldən sevərlər varlı, bay isən,
Tanrı səni pis günlərə salmasın.

Mən demirəm, budur kitab söyləyən,
Xeyir tapmaz qeybətimi eyləyen,
Eşqə düşüb sevdasını tezləyən,
Oruc tutub, beş vaqtını qılmasın.

Qaracaoğlan, dərd içimde çekilir,
Hicran odu içərimə təpilir,
İnsan üçün ikicə ev tikilir,
Biri dolub, ta biri boş qalmasın.

İNCİMƏSİN

Qalx, dilber, gedəlim bağ arasına,
Oxusun bülbüllər, gül inciməsin.
Əsər səhər yeli, zülfün dağıdar,
Gərdənə tökülen tel inciməsin.

Gözlərin şəmsidir, gül üzün qəmər,
Səni sevən igid zəkatın umar,
İncə bel üstünə cəvahir kəmər,
Sən elə sallan ki, bel inciməsin.

Yaxşılıq eylə ki, çaxasan başa,
Ağ gərdənə hamı qıfa tamaşa,
Aşıq-məşuq bir-birinə sarmaşa,
Yataq zəhmət çəkib, qol inciməsin.

Qaracaoğlan der, gəl, görüşəlim,
Xəlvət bir guşəyə birgə düşəlim,
Qaldır niqabını, bir öpüşəlim,
Dodaq zəhmət çəkib, dil inciməsin.

CİLVƏLƏNİRSƏN

Ala gözlərini sevdiyim dilber,
Niye məndən belə şübhələnirsən?
Bize gələn zaman naz üstünə naz,
Ellərə gedəndə cilvələnirsən?

Qişın ortasında belə yaz olmaz,
Hər şahinin ovladığı baz olmaz,
Bu naz etməkdəsə, belə naz olmaz.
Bəs niye dərli bəsilənirsən?

Qaracaoğlan der ki, qətlənib durma,
Fəlekden inciyib, dizinə vurma,
Yar vefasızdrsa, özünü yorma,
Ta neyçün qəmlənib kölgələnirsən.

EYLƏMƏSİN

Yara salan söyle, səhər yelləri,
Çıxbı bu yollara naz eyləməsin.
Bağları ağ güllü, dərin gölləri,
Uçan durnaları qaz eyləməsin.

Qürbət eldə silən yox göz yaşımi,
Ömür gödək, qurtaram işimi,
Yuvası içində könül quşumu
Göz yaşı axıdib baz¹ eyləməsin.

Keçən olur bu yaylanın düzünü,
Elin, eşirətin çəkər nazımı,
Nazlı yarım sūrmələmiş gözünü,
Yadlar baxıb nahaq söz eyləməsin.

Qaracaoğlan yenə od tutub ağlar,
Fırqət yolumuzu uc- uca bağlar.
Yara de, əbədi deyil bu çağlar,
Mənim çox ömrümü az eyləməsin.

GETSİN

Məndən salam deyin gül üzlü yara,
Bir anlıq qarşısında dursun da getsin.
Şahid olsun sinəmdəki dağlara,
Gəlsin, gözü ilə görsün də getsin.

Men de bazar edəmmədim qız ilə,
Aldı məni cilvə ilə, naz ilə,
Bir məlhəm eyləsin şirin söz ilə,
Əliylə yaramı sarsın da getsin.

Fənadandır, Qaracaoğlan, fənadən,
Bir xəber yetişdi qaşı qaradan,
Əyər ölər isəm mən bu yaradan,
Yarım namazını qılsın da getsin.

¹ Şahin, sonqar

YANDIRDIN

Kimə qəsd eləyib geydin alları?
Yaxın ikən uzaq etdin yolları,
Çox möhnətlə bəslədiyim gülləri
Varıb getdin, bir soysuza yoldurdun.

Özünə bəzək ver, qurşağıın quşan,
Ayrılarım sənin sevdana düşən?
Hər geləndə qucaqlaşan, sarmaşan,
Niyə bu gün eşqimizi soldurdun?

Könlün olsa, axtarardin, arardin,
Zülfərini tel-tel edib darardin,
Əğər yene ayrılmışsa muradin,
Niyə təzə sevdalara saldırdın?

Qaracaoğlan, düşdüm yarın feline,
Dəyirmanlar işlər gözüm selinə,
Əğər yalan gelmişdisə dilinə,
Neçin məni atəşlərə yandırdın?

NİYƏ MƏNDƏN AY ÜZÜNÜ DÖNDƏRDİN

Ala gözlərini sevdiyim dilbər,
Niyə məndən ay üzünü döndərdin?
Yoxsa xidmətimdə qüsürmu gördün,
Niyə gül bağına xarı qondurdun?

Geymə dedim, neçin geydin alları?
Başına gətirdin dürlü halları,
Toplamağa qiymadığım gülləri,
Yada verib, məni neçün sindirdin?

Kimi gəzib, söylə, kimi aradin?
Qara teli ay üzünə daradin,

Sevmək deyildisə sənin muradin,
Niyə mənim ilqarımı dandırdın?

Qaracaoğlan, der, aman, sevdiyim,
Yolumu bürüdü duman, sevdiyim.
Vallahi yanmasan, yaman sevdiyim,
Nahaq məni bu odlara yandırdın.

OĞRUN-OĞRUN

Kömür gözlüm, mən bu yerdən gedərsəm,
Axtar, ara məni, gəz oğrun-oğrun.
Namərd deyiləm ki, aranı pozam,
Rəqib tənələrə döz oğrun-oğrun.

Düyün olmuş tellərini açınca,
İnci boyası yaşı paltar biçince,
Sallanıban yar önündən keçince,
Gəzər aralıqda göz oğrun-oğrun.

Əreb atın cıdırlarda yarışır,
Bayram olur, küsülülər barışır,
Sevdiciyim yadlar ile danışır,
Kim deyib yadlarla gəz oğrun-oğrun?!

Qaracaoğlan der, yamandır, yaman,
Aldadıb yarımı əlimdən alan,
Göz yaşı axdıqca, mən oldum talan,
Ayrılıq naməsin yaz oğrun-oğrun.

OLUR-OLSUN

Mən də bir dilbərə könlümü verdim,
Sevirəm, sevirəm, necolur-olsun,
Durub xidmətində qulluq eylərəm,
Qapısın döyərəm, necolur-olsun.

Gözel yavru çıxıb taxta, sallanır,
Hər öpdükçə dodaqları ballanır,
Öpüb sevildikcə üzü allanır,
Qapısın döyərəm, necolur-olsun.

Qaracaoğlan, qürbətleri gəzərəm,
Gözel görsem, gözəlliyyin sevərəm,
Başdan ayağacan fitil düzərəm,
Yandırıb deyərəm, necolur-olsun.

OLSUN

Həzrati-mövladan diləyim budur,
Bülbül kimi işin ahu-zar olsun.
Bəd dua demərəm sənə, sítəmkar,
Gül kimi məskənin tikən, xar olsun.

Qurd-quş yesin, mur yerisin canında,
Öləsen ömrünün dadlı anında,
Üzün qara olsun haq divanında,
Gen gündə başına dünya dar olsun.

Dilərəm sübhandan, olma xoş murad,
Cismində qalmasın bir axçalıq¹ zad,
Cənnət üzü görmə, hey dilə imdad,
Cəhənnəm məskənin, yerin nar olsun.

Qaracaoğlanı sən hey ağladırsan,
Qadir Mövləm, sən hər şeyə qadırsən,
Zəbanılər döyüb belini qırsın,
Hər vurduqca iki əli var olsun.

MƏHZUN

Fəlek, saldım məni bir də cənginə,
Yolumu düşürdün yenə ənginə,
Qaraman elinə gəldim mən yenə,
Çəmənləri məhzun, gülləri mehzun.

Aşib dağlarını seyran eylədim,
Bu qərib könlümü heyran cılyədim,
Nə doğdu könlümdən, elə söylədim,
Yaylaları məhzun, yolları məhzun.

Obası, elləri olmuşdur viran,
Ceyranları getmiş, dağılmış cahan,
Söylədim fələye yamansan, yaman,
Söhbətleri məhzun, dilləri məhzun.

Qaracaoğlan, kaş qonayıdim güllərə,
Gedəlim təzədən uzaq ellərə,
Məndən salam deyin esen yellərə,
Gördüm obalanı, çölləri məhzun.

BULANDIM BU GÜN

Bahar fəqli, yaz ayları yetişdi,
Selləri gördüm də bulandım bu gün.
Laləsi yetmişmiş, sünbüllü təze,
Gülləri gördüm də bulandım bu gün.

Eli köçmüs, boş qalıbdı yurdları,
Bir-bir deyim başa gələn dərdləri,
Ovçular şahinli, köhlən atları,
Elləri gördüm də bulandım bu gün.

Qocaman ardıcılı, soyuq bulaqlı,
Köç etdikləri yer dağlı, yaylaqlı,

¹ Axça - gümüş pul

Əlləri mizraqlı, beli sarıqlı
Ərləri gördüm də bulandım bu gün.

Ehey, Qaracaoğlan, yolum sayalı,
Ağlımdan çıxarmı yarın xeyah?!
Başları ardıcılı, yalçın qayalı,
Dağları gördüm də bulandım bu gün.

BU GÜN

Səhərdən uğradım dostun bağına,
Gözəllər başıma yiğilsin bu gün.
Her kəs öz yarını alsun yanına,
Gözəllik bazarı qurulsun bu gün.

Ovlağında öter qumrular, qazlar,
Çalınar ortada çalğılar, sazlar,
Zülfü dəstə-dəstə gəlinlər, qızlar,
Bizim də davamız görülsün bu gün.

Mən sevirem qara qaşın öyməsin,
Könlüm almaz hər gözəli sevməsin,
Açılsın köksündən yarın düyməsi,
Tumurcuq məmələr dərilsin bu gün!

Qaracaoğlan der, keçdim oturdum,
Qollarında bir cüt şahin yetirdim,
Getdim İstanbuldan ferman gətirdim,
İgid sevdiyinə sarılsın bu gün.

BU ÇÖLÜN

Bülbül aşiq olmuş bir qönçə gülə,
Kaş gülün yanında əngəli bile,
Gözəllər qarışib, tutub əl-ələ,
Yaşılbaşlı gözəli var bu çölün.

Qibleyədir çeşməsinin axışı,
Bülbülə xoş gəlir gülün naxışı,
Misir xəznesinə dəyər baxışı,
Qələm qaşlı gözəli var bu çölün.

Qaracaoğlan oxur əlif-beyinən,
Dosta yaramadım mən bu heyinən,
Övliyanın xırqəsini geyinən
Həc yoldaşlı gözəli var bu çölün.

ÖYÜNSÜN

Hürü məlek varmı sənin soyunda,
Ərzumanım qaldı gözəl boyunda.
Qədr gecəsində, bayram ayında,
Bülbüllü bağçalar, bağlar öyünsün.

Aşağıdan nazla gələn ay gəlin,
Kəmərlə sixilmiş o ince belin,
Səni sevən igid gözləyir yolun,
Evindəki cilçiraqlar öyünsün.

Ağalar, ellərdə qəribəm, qərib,
Neynirlər qəribin halını sorub?
Bir axşam yatarsam qoynuna girib,
Yaxasında ipək bağlar öyünsün.

Qaracaoğlan, belə qərib qalarsam,
Ordular qurub da, yollar alarsam,
Nazlı yarı bir tənhada bularsam,
Yara qovuşduğum çağlar öyünsün.

GÜLƏ DÖNMÜŞƏN

Başı al örpekli bəstəboy gelin,
Səhərlər açılan gülə dönəmüsən.
Başına taxmışan altın çələngi,
Durnadan alınan tələ dönəmüsən.

Uca dağ başında sığınlar gəzər,
Dərin göllerində hürilər üzər,
Dilin şəkər olmuş, şərbətlər əzər,
Qızıl məcməyidə bala dönmüsən.

Sarı çiçək dəstələnib oturur,
Əlvən çiçəklərə xəbər yetirir,
Cənneti-əladan etir getirir,
Sərin-sərin əsən yelə dönmüsən.

Qaracaoğlan der ki, içdim bulandım,
İçib-içib eşqin dadını qandım,
Dünyalar başıma yixıldı sandım,
Dərdini söyləməz qula dönmüsən.

SİNƏMDƏKİ YARALAR

Bahar fəsli, yaz ayları olunca,
Əsər yeller, buludları paralar.
Ele bil ki məntək yordan ayrılib,
Köz-köz olub sinəmdəki yaralar.

Ağlama, sevdiyim, yenə gələrəm,
Sevincini sevincimlə bölərəm,
İnsaf deyil, bu dərd ilə ölürləm,
Ağ eyninə yarımla geyə qaralar.

Viranadı dəli könlüm, virana,
Qala uçsa, bayquş gələr bir ana,
Gərək deyil kəfən məni sarana,
Ölsəm, yarın yaylığıyla saralar.

Qaracaoğlan yanar əzəllər ilə,
Tökündü yapraqım xəzəllər ilə,
Bir davamız qalıb gözəllər ilə,
Düşsə, ancaq qadir Mövləm aralar.

BOYNUMU VURALAR

Ala gözlərini sevdiyim dilbər,
Mən gedirəm, sizin olsun buralar.
Ah etdikcə qara bağım əzilir,
Sağalmazdı sinəmdəki yaralar.

Körpə şahin əldən verməz ovunu,
Şən əritdin ürəyimin yağıni,
Qucub öpə idim dost yanağını,
Sonra ister qollarımı qıralar.

Yanaram, ateşin sərimdən gedə,
O dostun bağında bülbüllər ötə,
Padşah əmr eləməz, Allah əmr edə,
Hər gözəli sevdiyinə verələr.

Qaracaoğlan, olar halımız necə?
Ünüm yetmir, hasar ucadan uca.
Bağrıma basaydım onu bu gece,
Sonra istər lap boynumu vuralar.

FƏLƏKLƏ DAVAM VAR

Bahar gələr, sərin-sərin meh əsər,
Topa-topa buludları aralar.
Şən də mənim kimi yordan ayrıldın,
Yenə təzələndi köhnə yaralar.

Fərhad derlər bu dağları dələnə,
Etibarım yoxdur üzə gələnə,
Kəfən qismət olmaz gözəl sevənə,
Məni dostun paltarına saralar.

Kömür gözlüm, səndən əhdim alaram,
Gözəllər içinde gəzib bularam,

Alammasam, mən bu dərddən ölərəm.
Gözəllər sərvəri geyər qaralar.

Qaracaoğlan der, olma nahaqla,
Fələk ovular bizi fənd ilə, haqla.
Fələklə davamı sonraya saxla,
Bir gün məni bu davada ararlar.

DAĞLAR

Sarı çiçək sarvan qurmuş naz ilən,
Aşıqlar da kaman ilən, saz ilən,
On beşində yeniyetmə qız ilən
Səndə yaylamağın zamanı, dağlar!

Sarı çiçək sarvan qurub oturar,
Yaz gəlincə təzə otlar bitirər,
Yel əsdikcə rayihəsin getirər,
Seçərsən yaxşımı-yamanı, dağlar!

Qaracaoğlan der, durub oturdum,
Yaşım on beş idi, yüze yetirdim,
Qulağı tanalı bir yar itirdim,
Sənədi aşiqin güməni, dağlar!

GÜMANIM DAĞLAR

Zirvələrdə nəmli-nəmli qarın var,
Səndə keçəcəkdi zamanım, dağlar.
Başından aşağı yoxdur taqətim,
Suyundu, havандı dərmanım, dağlar.

Yağmur yağar, göy sünbüllər bitirər,
Yel əsdikcə qoxusunu yetirər,
Sarı çiçək sarvan qurub oturar,
Tapar nə istəsə umanım, dağlar.

Sarı çiçək düzülübdür naz ilə,
Dəm surmədim on beşində qız ilə.
İndi tək qalmışam qırıq saz ilə,
Yığılıb dərdlərdən ümmanım, dağlar.

Yaz gələr, sellərin axıb sallanar,
Gözəllər suyundan içib allanar,
Çiçəkli təpələr şam kimi yanar,
Baxsam, itər ahım, amanım, dağlar.

Qaracaoğlan der, gəlib yetirdim,
Bağ-bağça becərdim, meyvə bitirdim.
Yar dediyim bir yavrunu itirdim,
İndi sənə qalıb gümanım, dağlar.

QIZLAR

Hər sabah, naz ilə gəlib keçərlər,
Dünyalar durduqca durası qızlar.
Əgər qismət olsa, qaşı qaradan,
Allah muradımı verəsi qızlar.

Tanımadım kirpiyindən, qaşından,
Baş açmadım hiyləsindən, işindən,
Öpə idim buxağından, döşündən,
Cəmənlərin gözəl laləsi qızlar.

Bəzəyəydim yaşıl ilə, al ilə,
Bəsleyəydim şeker ilə, bal ilə,
Əl verəydim xinalanmış əl ilə,
Gelin olub bize gələsi qızlar.

Qaracaoğlan, bir sünbülcük bitirsem,
Bitiribən onu yara yetirsem,
Qulağı tanalı bir yar gətirsem,
Ataları qisas alası qızlar.

OYNAR

Necə mədh eyləyim belə gözəli?
Əlində xatirə gül ilə oynar.
Alma yanaq, qaymaq dodaq, diş sədəf,
Sehirli gözləri mil ilə oynar.

Cənnətə misaldır köksünün ağı,
Sinəmə basıbdı ateşi, dağı,
Qorxuram ki, yad bəcərə bu bağı,
Bülbül gülle, yarpaq yel ilə oynar.

İncidən, mərcandan bəyaz yanağı,
Əmlik ilə yola salar qonağı.
Səhər gəzər gölməçəni, bulağı,
Teli yaşıl durnam göl ilə oynar.

Salavat gətirsin camalın görən,
Baxışın durnadır, yerişin ceyran,
Getdiyin yerləri eylərsən viran,
Yerişin gurşadla, sel ilə oynar.

Qaracaoğlan der, eyləyək nəzər,
Qolları taxmağa bilərzik gəzər,
Geyinib, qurşanıb meydanda süzər,
Gümüş kəmər incə bel ilə oynar.

FƏRMANIMMI VAR

Üryan gəldim, yenə üryan gedirəm,
Ölməməyə eldə fəmanimmi var?
Əzrayıl gəlibdir, can tələb eylər,
Mənim can verməmək imkanimmi var?

Dirilirlər, ayaq üstə dururlar,
Məhşərdə bir böyük divan qururlar.

Haramı var deyə qorxu verirlər,
Mənim başqa yolum, ərkanımmı var?

Ər isən ərliyi meydana gətir,
Qadir Mövləm, imdadıma sən yetir,
Mənə derlər, qəm yükünü sən götür,
Mənim yük götürən karvanımmı var?

Qaracaoğlan der, ismim öyerlər,
Gözəl sevdi dəye hədyan deyərler,
Dərd verməklə xəstə canım əyərler,
Mənim haqdan özgə dərmanımmı var?

DAĞLAR VAR

İzin ver, el-oba, mən gedəsiyəm,
Ah çəkib arxamca qəlbi ağlar var.
Baxaram, baxaram vətən görünməz,
Aramızda yixılaşı dağlar var.

Coşqun sular kimi axıb durulma,
Quru xəzəl kimi göye sovrulma,
Hər gözəlin atəşinə qovrulma,
Bizim eldə sənə layiq çağlar var.

Qarşidan qarşıya yanar bir işiq,
Bunu söyləyənin dilləri aşiq.
Bir buğda bənizli, zülfü dolaşiq
Məni yoldan qoyan bəndlər, bağlar var.

Qaracaoğlan der, özüm öyməyim,
Daş götürüb qara bağım döyməyim.
Gözəl sevmə derlər, necə sevməyim?
Qoşa xallar, şamamalı taqlar var.

NƏLƏR VAR

Neyçün qəm çəkərsən, divanə könül?
 Sənə də rast gələr eldə nələr var.
 Heyvamı istədin, turunc, yoxsa nar?
 Qoy gül desin, o bülbüldə nələr var.

Məni çəkindirin gözəl-göyçəkdən,
 Bağçalar bəzənir güldən, ləçəkdən,
 Ari pətək tutar min bir çiçəkdən,
 İndi gör arıda, guldə nələr var?

Mənim dediklərim sənə misaldır,
 Açı sözlər məhəbbəti azaldır.
 Könül yixmaq ömrümüzü qısalıdır,
 Fikirləş, gör bu könüldə nələr var?

Qaracaoğlan der, ağrıdı sinəm,
 Əlimdən alındı gülüzlü sonam,
 Hamı arzulayar cənnətə qonam,
 Cənnətə çatınca yolda nələr var?



Bir gözəlin Məcnunuyam

VAR

Təəccüb eyləmə ağlamağıma,
 Bir od düşüb, ürəyimdə yaram var.
 Çevrilərəm, çevrilərəm dörərəm,
 Bil, gözəlim, bu cür ahu-zarım var.

Dona suyu kimi axar, çağlaram,
 Yel əsdikcə xəzan vurur bağlarım,
 Bircə gün güləndə bes gün ağlaram,
 Bil, gözəlim, necə qeylü-qalım var.

Allah əskik etsin böyle zalımı,
 Aləmlərə dastan etdi halımı,
 Nə biryolluq xilas etdi canımı?
 Nə qalxıb-durmağa indi canım var.

Sübənə çığı rast gəldim yarın köçünə,
 Altun tellər asmış qara saçına,
 Aşıqlar məftundu zülfün tacına,
 Mənim necə dövlətim var, malım var.

Qaracaoğlan, xoşdur, ağlar, gülmezəm,
 Axan gözüm yaşın hərgiz silməzəm,
 Ellər güllər, oynar, mən ki gülmezəm,
 Bil, gözəlim, necə müşkül halım var.

DİLBER

Mən bir bəzirganam, sən də bir yesir,
Xərcini ödəməz Hind ilə Misir.
Verdim yeddi mini olmadı qüsür,
De pula alınır daha nə, dilber?!

Gözəlim, de kimin oduna yandın?
Yoxsa bir nadanı dostunmu sandın?!
Hind ilə Yemendən qumaşı aldım,
De qumaşa qiymət, baha nə, dilber?

Söylə münasibmi qula şah xərci,
Saray qalasına tikələr bürcü.
Leylədi, Məcnundu, biri də gürçü,
Bir də sən gəlmışsen cahana, dilber.

Qaracaoglan, dost bağına girmədim,
Əl uzadıb qonçə gülün dərmədim.
Gözəl çoxdu, sən kimisin görmədim,
Tapmadım hüsнündə bəhanə, dilber.

ŞAHANƏ DİLBER

Aşıqlar pay umar ləbin bahndan,
Aç bir qapı göstər dəhanə, dilber.
Sarsam gözəl boyun, emsəm ləbindən,
Döner dəli könül şahanə, dilber.

Mən bir bəzirganın oldum əsiri,
Gözləri oxşadır Şamı, Misiri,
Verdim min beş yüzü, varmı qüsürü,
Söylə qiymətini, daha ne dilber?

Qaşların lam-əlis, gözlerin ayın,
Gözəllər içində tapılmaz tayıñ,

Sən bir dilbərsən ki, mələkdir soyun,
Baxışın bənzətdim ceyrana, dilber.

Qaracaoglan vermez fənaya səni,
Bənzədib günəşə, həm aya səni.
Mövləm tək göndəmiş dünyaya səni,
Heç mislin gəlməmiş cahana, dilber

CƏNG EDƏR

Çıxbı zirvələrə seyran eylədim,
Gördüm qatar-qatar bulud, çən gedər.
Getdiyim əllərdə bir gəlin gördüm,
Yolunda gör aşiq nələrdən gedər.

Telli yaylığıni atmış başına,
Qüdret qələmini çekmiş qaşına,
Başqa bir gözəlin düşməm eşqinə,
Ah çəkdikcə qanlar qelbindən gedər.

Telli yayığını atmış boynuna,
Nadir gözəlliyyin almır eyninə.
Bir gecəlik qonaq ala qoynuna,
Neyin itir, sərmayəndən nən¹ gedər.

Qaldırdınmı sən pərdəni üzündən?
Yayındınmı özgəlerin gözündən?
İlqar verib, niyə döndün sözündən?
Yalançıda iman qalmaz, din gedər.

Qaracaoglan, bil ki, yanır, alışır,
Siyah zülfün ay üzüne yaraşır,
Baxışlarım baxışına qarışır,
Kipriyımız bir-biriylə cəng edər.

¹ Neyin

DÖVRAN GEDƏR

Aman durnam, mənim yarım incimiş,
Məni görsə, yoldan çıxıb yan gedər.
Könül suyu gözlerimdən süzülər,
Ah etdikcə ciyərimdən qan gedər.

Çəsədimi göz yaşıyla yusunlar,
Məzarımı yol üstündə qoysunlar,
Gələn-keçən qərib olmuş desinlər,
Dünyada kim qalıb? Gəda, xan gedər.

Əcəl əli ömür ipin düyünlər,
Qiyamətdir mənə bu gün düyünlər,
Qaracaoğlan, yaşadığın bu günlər,
Əldən çıxar, bu fürsət, dövran gedər.

GEDİR

Şehərdən uğradım mən bir gözələ,
Hər nə dedim isə, yoxunan gedər.
Uydurmuş yanına öz mənəndini,
Sandım ki, sədrəzəm tuğunan gedər.

Yel əsər də, işıqlaşar sırmalar,
Siyah zülfü mah üzünü dirmalar,
Zamanada tülək olmuş durnalar,
Düzülmüş qatara cıgayanın gedər.

Murad derlər, mən muradım almadım,
Minib eşq atına qırıb çalmadım,
Gözəl derlər, baxıb nəzər salmadım,
Top zülfü gerdəndə bağınan gedər.

Deyir Qaracaoğlan, neylədim size?
Qoşa xallar xub yaraşmış ay üzə,
Dedim, dilber, mən də qoşulum size,
Der, gələn sinədə dağınan gedər.

DƏNG EDƏR

Yar əlindən dolu bade içmişəm,
Dəli edər, sərəxəs edər, dəng edər.
Gənc yaşında təzə cavan sevməyən
Bu dünyadan heyvanlarla tən gedər.

Çöle çıxma, yavrum, yaxar gün səni,
Taniyamam gərdənindən mən səni.
Dedim özgə yerdə gördüm mən səni,
Ha yalvarar, ha yaxarar, and edər.

Mənim yavrum əhvalını bilirkən,
Açılan güllərdən rəngin alırkən,
Şəhər-səhər yarım sudan gəlirkən
Siyah zülfü ağ gerdənlə cəng edər.

Qaracaoğlan, çox dedin, bir də denən,
Çox gördün aşiqlər alışan, sönen,
Axşam ilqar verib sözündən dönen
Yalançıdan iman gedər, din gedər.

CAN GEDƏR

Ala gözlərini sevdiyim dilber,
Niye baxışların məndən yan gedər?
On besideñə bir gözəli sevməyən
Bu dünyada xam gelibən, xam gedər.

Düyün olur, ərəb atlar yarışır,
Bayram gəlir qanlı, kinli yarışır,
Durmaz gözüm, gözlerinə ilişir,
İnsaf ele, ömür ötər, can gedər.

Qaracaoğlan der, böyle olubdur,
Ala gözün qan-yaş ilə dolubdur.
Əsrərdən belə adət qalıbdır,
Ər igidlər ergən qızınan gedər.

AĞCA BİLƏKLƏR

Söylə görüm, Gündüzlünün obası,
Hanı seni seyr eləyən məlekər?
Görəm dedim gül üzlünün üzünü,
Görəmməsəm, bu dərd məni hələklər.

Qapısında qara qulun olduğum,
Atəşindən saralıban soldağum,
Qəm yeməzdim, bu derddəndi öldüyüüm,
Dolana boynuma ağca bileyklər.

Suya gedir, tül örپəyə bürünür,
Yel əsdikcə qara tellər bölünür,
Uzaqdan baxdıqca vətən görünür,
Sorağın yetirir mənə küləklər.

Səndən qeyrisini sevməm vallahi,
İnanmırsan, Quran gətir billahi,
Gecə-gündüz çağırıram Allahi,
Haq yanında qəbul olsun dileklər.

Qaracaoğlan der, bilmədim, nə oldum,
Eşqə düşüb oda yandım, qovruldum,
Yolları, gölleri gəzdim, yoruldum,
Hədər getdi mən çəkdiyim əməklər.

GÜL MƏMƏLƏR

Qadir Mövləm səni gözəl yaratmış,
Köksündə bal, şeker o gül məmələr.
Köynəyin altında dümağ qar kimi,
Kimə həsrət çəkər o gül məmələr?!

Gözəldi saçını yana əyməsi,
Qüdrətdən çəkilmiş gözün sürməsi,

Zahm dar tikibdir köksün düyməsin,
Yaman möhnət çəkir o gül məmələr.

Hər sabah, hər sabah gelib keçərsən,
Yar əlindən dolu bədə içərsən,
Bir tənhada sən əlimə keçərsən,
Görərsən nə çəkir o gül məmələr.

Qaracaoğlan der, uğratma dərdə,
Zülf tökülüb olub gözlərə pərdə.
Öyar qismət olsa yada, namərdə,
Bil, göz yaşı tökər o gül məmələr.

AMAN VER

Yaman yerde saxladılar yolumu,
İman ver, ey gözəl Allah, iman ver.
Qəsd etdilər xubca canım almağa,
İman ver, ey gözəl Allah, iman ver.

Huma quşu kimi yüksək uçacaq,
Böyük-böyük qanadların açacaq,
Fürsət tapıb yarımla qəçəcaq,
Duman ver, ey gözəl Allah, duman ver.

Körpe bülbül qərib-qərib öteçək,
Gül yerinə indi sünbül bitəçək.
Yarım ilə qucaqlaşış yatacaq,
Çəmən ver, ey gözəl Allah, çəmən ver.

Artırırsan ahım ilə zarımı,
Xərcleyirəm əldə olan varımı,
Əvvəl-axır almaq üçün yarımlı,
Zaman ver, ey gözəl Allah, zaman ver.

Qaracaoğlan derlər mənim adıma,
Öten günlər gəlir hər dəm yadıma,
Yetim deyə muradıma, dadıma,
Aman ver, ey gözəl Allah, aman ver.

BAĞLIÐIR

Neyçün alışmayım, neyçün yanmıyorum,
Deli könül bir sevdaya bağlıdır.
Özü şiriñ, sözü şirin bir gözəl
Qemzəsi ox, qaşı yaya bağlıdır.

Qeriblik, qürbətlik düşmüş özüne,
Qüdrei sūrməsini çekmiş gözünə,
Zülfün tökür bədirlənmiş üzünə,
Elə bildim, bulud aya bağlıdır.

Qaracaoğlan, düşüb əle bu fürsət,
Daha yadlar ile etmeyim söhbət,
Sökülüü ürəkdən köhnə məhəbbət,
İndi könül nazlı yara bağlıdır.

BİR GÖZƏLİN MƏCNUNUYAM

Bir gözəlin Məcnunuyam, efəndim,
Həsrətindən dərdli sinəm dağlıdır.
Nə günüm gündüzdü, nə gecəm gecə,
Mənim könlüm bir gözələ bağlıdır.

Yanaqları dopdoluymuş gül ilən,
Ağlim aldı sakit, sərbəst fel ilən,
Elin yarı yaşılı geymiş al ilən,
Sadə geymiş mənim yarım haqlıdır.

Bir yar sevdim bu aləmdə birinci,
Qoymunda saxlamış heyva, turuncu,
Əlinə götürüb eşqin qılınçın,
Çarxa vurmuş mənim üçün zağlıdır.

Qaracaoğlan, yar elindən gəlirəm,
Əylənirəm, dost yanında qalıram,
Mən yarımı qoxusundan bilirəm,
Qara zülfü müşk-ənberlə yağılıdır.

ÜÇ GÖZƏL

Barçın yaylasında üç gözəl gördüm,
Hər birisi gözəl, körpə fidandır.
Ağlim çəşdi, qərib belim bükündü,
Hər üçü də hürkək ahu ceyrandır.

Bellərində gördüm Lahur şalını,
Yanaqları güldən almış alını,
Gümüş kəmər şax tutubdur belini,
Gözəllikdə bunlar sultandır, xandır.

Üç qumrudur, bulaq üstə ötüşür,
Mənə ancaq durub baxmaq yetişir,
Deli könül barəsində yatışır,
Mahir ovçu, dur, ovunu dayandır.

Qaracaoğlan, söyle, bu yer haradı?
Yarın meyli heyvayadı, naradı.
İncə bel üstündən saçın daradı,
Belə sevgi aqla, huşa ziyandır.

NƏDİR?

Əylən, xocam, əylən, bir sualım var;
Ədəb nədir, erkan nədir, yol nədir?
Mənim Qaracaoğlan olduğum bəlli,
Dədə nədir, abdal nədir, qul nədir?

Yixılmaz Mövlamin yapdığı yapı,
Haqq Məhəmməd dini – tapdığım təpi,
On iki bağçada qırx sekkiz qapı,
Önündə gözləyən iki qul nədir?

Bəlli incə derlər siratın yolu,
Yar ona varanda necolur halı?

Üç yüz altmış altı səlvinin dali,
Arada açılan iki gül nədir?

İkimiz də bir köynəkdə dururuq,
Köynək birdi, başqa-başqa yürüürük,
Bir anadan bir evdə od alrıq,
Ateş nədir, ocaq nədir, kül nədir?

BÜLBÜL, NƏ YATMISAN?

Bülbül, nə yatmışan, bahar yetişib,
Gur suların bulandığı zamandır.
Qat-qat olub, gül yarpağı qarışıb,
Bülbüllerin qul olduğu zamandır.

Yenə bahar oldu, açıldı güllər,
Fəğana başladı şeyda bülbüller,
Başqa bir hal olub açdı sünbüller,
Aşıqlar dəli olduğu zamandır.

Bülbül çox şey bilir gülün felindən,
Yeter, dəli oldum yarın əlindən,
Aşib-aşib gəlir yaylaq belindən,
Yarın bize gəl olduğu zamandır.

Genə gəldi dürlü, baharlı bağlar,
Bülbül fəğan edib köksünü dağlar,
Əlvan çiçəklərle bəzenmiş dağlar,
Bu dağlara yol olduğu zamandır.

Qaracaoğlan der, keçdi çağlarının,
Meyvə verməz oldu könül bağlarım,
Ağluna gəldikcə durmaz, ağlarım,
Gözüm yaşı sel olduğu zamandır.

ZAMANDIR

Əvvəl bahar, yaz ayları gələndə
Lalə, sünbüllər allanacaq zamandır.
Qoç igidlər vətənini arzular,
Yara namə yollanacaq zamandır.

Alim olan qulaq verir vəzlərə,
Cahil olan söhbət qatar sazlara,
Məndən salam de qulara, qazlara,
Quru göllər sulanacaq zamandır.

Qaracaoğlan der ki, mən yana-yana,
Yarın sitəm sözü kar etdi cana,
Səhərdən bülbüller gəlir fəğana,
Qeyri quşlar lallanacaq zamandır.

ALAR

Bahar fəqli, yaz ayları olunca
O çayların kənarını sel alar.
İki gözəl bir araya gəlince
Oğlan qızı nərgiz verər, gül alar.

Gümüşdən də bəyaz imiş biləyin,
Haqq yoluna qəbul olsun diləyin,
Yavaş yeri, mavi donlu mələyim,
El arifdir, yerisindən hal alar.

Eşq odundan sinəmdə köz işarı,
Xeyli vaxtdır, qız, sevdana düşəli,
Atmiş zülfün ağ gərdəndən dışarı,
Əsen yellər zülfərindən tel alar.

Qaracaoğlan der ki, etdim bir güzar,
Yarın bağçasına eylədim nəzər,
Daima al, yaşıl geyinib gezər,
Ari qonub al gərdəndən bal alar.

YANDIRIR

Ey ağalar, bir od düşüb bağırma,
Bir ah çeksəm, daş-torpağı yandırır.
Qərib bülbül qonar gül budağına,
Fəryadı qaramı, ağı yandırır.

Qulaq asdım nəfəsinə, sesinə,
Saçları tökülmüş ağ sinesinə,
Yenə nə dalıbsan bağ kölgəsinə?
Üzünün şöləsi bağı yandırır.

Atamın, anamın çəkdim yasını,
Qara gözlüm, sil könlümün pasını,
Elə sığallayıb gözlə qaşını,
Ölünü yandırır, sağı yandırır.

Qaracaoğlan der, köçəydim çağında,
Gözüm qaldı yar köksünün ağında,
Gəzib dolaşarkən Məcnun dağında,
Gördüm, eşqin qarlı dağı yandırır.

YOLLAR, MƏNİ SEVDİYİMƏ YETİRİN

Könlüm durmaz, bu yerlərdən gedəlim,
Yollar, məni sevdiyimə yetirin.
Mərheba söyləyi tərif dediyim,
Yellər, məni sevdiyimə yetirin.

Gələn gedər imiş bu qara yerə,
Mənsur cana qıydı, çəkildi dara.
Haqq sözü çatdırırdın sən adamlara,
Dillər, məni sevdiyimə yetirin.

On iki imama səcdə etmişəm,
Onda kəramət var, haqqa yetişəm,

Gültək açıb, bülbül kimi ötüşəm,
Güllər, məni sevdiyimə yetirin.

Qaracaoğlan der ki, doğru yürürlər,
Yaşayırlar, necə dövran sürürlər,
El qovuşub haqqa könül verirlər,
Ellər, məni sevdiyimə yetirin.

ŞƏRBƏTMİDİR, BALMİDİR?

Bir çiçək açıldı Bilal düzündə,
Laləmidir, sünbülmür, gülmüdür?
Əlif-əlif duran yarın üzündə,
Zülfmüdür, saçaqmıdır, telmidir?

Altına al eylər, üstünə yekta,
Al məni, sevdiyim, qoynunda saxla.
Qara qaş altında birki, üç nöqtə,
İramidir, işinmidir, dalmıdır?

Yarımın elindən bir salam gəldi,
Əcəlin şərbəti bağrimi dəldi,
Bir yaylıq bağlayıb yola düzəldi,
Bilməm, yaşılmıdır, yoxsa almıdır?

Ağ əllərə al xınalar yaxarlar,
Ağ sinəyə tər çiçəklər taxarlar,
Ər ığidin sevdiyinə baxarlar,
Ədəbmidir, ərkanmidir, yolmudur?

Qaracaoğlan, bax bu tülək laçına,
Ətir vurub sığallanmış saçına,
Nə süzülüb bir qədəhin içinə,
Şəkərmidir, şərbətmidir, balmıdır?

NƏDİR?

Ala gözlərini sevdiyim dilbər,
Məni alçaltmaqdə məramın nədir?
Dərd içinde odlanarkən yenidən
Qəmlərə atmaqdə məramın nədir?

Salam verib, salamını alarkən,
Yar yolunda canım oda salarkən,
Sən altunsan, qiymətində qalarkən
Məni yanıtmaqdə məramın nədir?

Sentək gözəl yoxdu, gəzdim alemi,
Gözəllər neylöyir dünyada qəmi?
Əlinə götürüb dəftər-qələmi,
Qüsürum tutmaqdə məramın nədir?

Qaracaoğlan der ki,itməz əməyim,
Mən necə hüsnüna tərif deməyim?
Gözəllər içində madhin eləyim,
Əhdi unutmaqdə məramın nədir?

BİLMƏM NƏDƏNDİR?

Bu gün səhər-səhər bir gözəl gördüm,
Ağlar məlul-məlul, bilməm nədəndir?
Ağ yerinə qaraları başına
Bağlar məlul-məlul, bilməm nədəndir?

Baş ağrıdar, qulaqlarım cingildər,
Dərd yaramı köz-köz elər, yenildər,
Həsrətlilər dərd əlindən inildər,
Çağlar məlul-məlul, bilməm nədəndir?

Bu dərd belə yandırımayır bir məni,
Qılincımız, mizrağımız hərləni,

Belə imiş padişahın fərmanı,
Dağlar məlul-məlul, bilməm nədəndir?

Qaracaoğlan der, eşidin sözümü,
Eşq yolunda yandırıram özümü,
Tökülmüş yarpağı, qalmış üzümü,
Bağlar məlul-məlul, bilməm nədəndir?

KÖNLÜM GÜLMƏZ, NƏDƏNDİR?

Qəm, kəsafət qalxmaz oldu başımdan,
Şad olub bu könlüm gülmez, nədəndir?
Gecə-gündüz yalvarıram Mövlaya,
Diləklərim başa gəlməz, nədəndir?

Qarşımızda qar bürünən dağ olur,
Dörd tərəfi gül-reyhanlı bağ olur,
Yaxşı gündə dost-tanışın çox olur,
Dar günümədə dost bulunmaz, nədəndir?

Bu gediyim Urummudur, Şammıdır?
Başimdakı kədərmidir, qəmmidir?
Yaxşılıq eyləmek bir sitəmmidir?
Heç kəs səni yaxşı bilməz, nədəndir?

Qaracaoğlan, bəlalıdır bu başım,
Qürbətə çıxanda yamandır işim,
Axıtdım əidəmdən qan ilə yaşam,
Göz yaşımı kimsə silməz, nədəndir?

NAZ GÖTÜRMƏZ QARA BAĞRIM

Boynunu uzadıb geri çəkilmə,
Naz götürməz qara bağrim, əzgindir.
Qara tellər, al yanağa toxunma,
Eşq əlindən zan könül bezgindir.

YOLA GƏTİRƏR

Mən bilirəm, sən əzəldən gözəlsən,
Yan gedib ovçunun bağın əzərsən,
Neçin belə məlül-məhzun gəzərsən,
Belə məhzun gəzmək məger düzgündür?

Hər harada görsem qarşıma çıxan,
Ağlı başdan alıb evimi yıxan,
Yarıb kirpiklərin, naz ilə baxan,
Xumarlanmış ala gözlər süzgündür.

Qaracaoğlan, muradına vararsan,
Enərsən Rəşvana¹ gözel ararsan,
Bu baxtı qaranın dərdin sorarsan,
Yar yolunda vətənidən sürgündür.

GƏLİR

Gəldim görüşünə, Antep ellişəri,
Sənin yağışların yazınan gelir.
Durub dəstə-dəstə el gözelləri,
Gelinlər qarışib, qızınan gelir.

Haydi oğlum, başla yoluna barı,
Əriyib azalır dağların qarı,
Əgər gözel olsa iyidin yarı,
O da görüşməyə nazınan gelir.

İgidi ucaldar dostluq, kömeklik,
İgidi sixmasın qəriblik, təklik,
Özün sərpa vurər xınalı kəklik,
Bəy oğlu üstünə bazınan gelir.

Get irəli, igid, yolunnan olma,
Hər üzə gülənə meylini salma.
Əcəl var deyibən döyüşdən qalma,
İgidin alına yazılın gəlir.²

Səhər-seher durdum bülbül səsinə,
Gözəllik bülbülü gülə gətirər.
İgid olan möhkəm saxlar sərrini,
Etibarsız sərrin dile gətirər.

Yoldaş olma yolun azan yolsuza,
Könül vermə dilbilməzə, karsıza,
Meyil salma ədəbsizə, arsiza,
Axırda irzinə hiylə getirər.

Bir korun gözünə girsem də görməz,
İgidə sərr versəm, sərrimi qırmaz,
Bir acı dilim var, dinnməse durmaz,
Acı dil başıma bəla gətirər.

Qaracaoğlan, ömür sovruldu yeldə,
Qərib bülbül nə görübdü bu güldə?
Neca kəramət var bu dadlı dildə,
Yolun azanları yola gətirər.

BƏRİ DUR

Dağ etəyi yaşıł qoruq yeridir,
Yeridir ha, xallı dilbər, yeridir.
Sevdan ürəyimin yağıñ eridir,
Əridir ha, xallı dilbər, eridir.

Quratin üstündə qaldı postumuz,
İlqarından dönürməla dostumuz?
Bir gün qara torpaq örter üstümüz,
Çürüdər ha, xallı dilbər, çürüder.

Yüksek olar əreb atın qaltağı,
İtib batmaz qoç igidin yatağı,

¹ Yer adıdır.

² Son bəndi yoxdur.

Boy versə də bir namərdin budağı,
Geri dur ha, xallı dilbər, geri dur.

Qaracaoğlan der ki, gəlib keçmədim,
Yar əlindən dolu bədə içmədim,
Fürsət ikən götürübən qaçmadım,
Bəri dur ha, xallı dilbər, bəri dur.

VURĞUNDUR

Yazın geldiyini mən nədən bilim?
Gül açılmış, yarpaqları yolğundur.
Gecə-gündüz əriyirəm dərdindən,
Deməzlər ki, niyə belə solğundur?

Qüdrətdən qaradır yarımin qaşı,
İnciye bənzəyir ağızında diş.
Gəlişi elə bil dostun gəlişi,
Bilməzlər ki, ala gözlər yorgundur.

Oturayım nazlı yarın dizinə,
Qulaq asım dadlı, şirin sözünə,
Daramış zülfünü tökmüş üzünə,
Qara tellər bəyaz üzə uyğundur.

Qaracaoğlan der, yoxdur xanədan,
Mənə yardım eylə, aman, yaradan,
Necə əl çəkəyim böylə sonadan?
Dəli könlüm bu yosmaya vurğundur.

LAL OLAR

Bir qız ilə bir gelinin ehdi var,
Gəlin der ki, geydiyimiz al olar.
Ala gözə siyah sürmə çəkincə
Görən aşiq heyran qalar, lal olar.

Qız deyər ki, mən sözümü tutdurredim,
Bağımlı-bağçamı tumarlatdırıram,
Ərgənlərə işvəylə naz satdırıram,
Görənlər dərdimdən lap bihal olar.

Gəlin der ki, mənim uca başım var,
Uca baş altında hilal qaşım var.
Hələ senin bir gecəlik işin var,
Sonrasında karvan aşar, yol olar.

Qız deyir ki, sarı ulduz doğmazmı?
Doğub-doğub göy üzündə gəzməzmi?
Bir gecən də min gecənə dəyməzmi?
Pozulmuş bağçada necə gül olar?

Qaracaoğlan der, yaşıl meşesi,
Gözəllərin yaman bəhsəi düshəsi,
Biri güldür, biri gül bənövşəsi,
Qaracaoğlan ikinizə qul olar.

OLAR

Bahar fəslə, yaz ayları gələndə
Bağçalarda al-qırmızı gül olar.
Gözəlliyyin zinətinə alarsan,
Dostlar bilir bir gün gəlhagel olar.

Qiyməti bilinməz huma quşunun,
Vəfası yox imiş qara qaşının,
Dövləti başında olan kişinin
Sevəcəyi özüylə birdil olar.

Arılar da qonmaz oldu pirenə,
Şükür olsun bu sevdayı verənə,
Sual verəm gözəl yarı görənə,
Saçlarında necə cığa, tel olar?

Qaracaoglan der ki, saçların qara,
Qaşların aşiqi eylər avara,
Tez-tez görüş versən sevdiyin yara,
Od tutar, göz yaşıın axıb sel olar.

DOĞMALAR

Aşam dedim qarlı dağlar başından,
Uca dağlar qoç igidə dağmolar?
Ağriyar bədənim, sizildar yaram,
Bu yarayla mənim günüm ağmolar?

Sıra-sıra əkemmədim söyüdü,
Mən başıma verəmmədim öyüdü,
Əlləri köksündə duran igidin,
Özü məğrur, kefi bəyəm çağmolar?

Öyündə versən, mənə öyünd kar etməz,
Xeyalimdən heç bir zaman yar ötməz,
Bağlasam qolunu, qolun bağ tutmaz,
Yarımın zülfündən güzel bağmalar?

Qaracaoğlan doymaz fani dünyadan,
Qorxmazmisan haram ilə fənadan?
Ayırarlar səni ata-anadan,
Qurbət elə düşən igid saqmalar?

DURAR

Səhər tezdən çıxdım seyran yerinə,
Ay, ulduz qarşısında yorulub durar.
Qadir Mövləm, mən günahkar qulunam,
Dəftərim elində burulub durar.

On iki ulduzun ucu tərəzi,
Qarışib ülkərə getdi bir ažı,

Məhşər zamanında ararlar bizi,
Haqq, mizan-tərəzi qurulub durar.

İki derlər bu dünyanın qapısı,
Yerdən göye imiş onun yapısı,
Qorxulu yollarda sırat körpüsü,
Ümmanın üstündən salınıb durar.

Qaracaoglan der, nə edib, nə derlər?
Haqq olan işləri bəyan edərlər,
Zəmanədə doğru, əyri gedərlər,
Axır hər şey güntək durulub durar.

MƏCNUNA DÖNMÜŞƏM

Məcnuna dönmüşəm, bilməm, gəzdiyim
Dağlarmıdır, səhramıdır, yolmadur?
Dostumun bağına girib dərdiyim
Laləmidir, sünbülmüdür, gülmüdür?

Eşqdir məni qəm oduna bişiren,
Ferhad kimi uca dağlar aşıran,
Bizi böylə yordan ayrı düşürən
Düşmənidir, engelmidir, elmidir?

Kamil olan bəlli olar söz ilən,
Ay üzünə bölük-bölük yazılın,
Yanaq üstə qoşa-qoşa düzülen,
De, xalmıdır, ya saçmıdır, telmidir?

Qaracaoglan der ki, bulmadım vəfa,
Sevdiyimlə əsla sürmədim cəfa,
Xubların aşığa etdiyi səfa,
Qanunmudur, ərkanmıdır, yolmudur?

YAVAŞ-YAVAŞ

Dilber, qalx gedəlim fəqirxanaya,
Etiraz eylemə, gel yavaş-yavaş.
Gözümüzden axıtdım qan ilə yaşı,
Qoy bilsin dərdimi el yavaş-yavaş.

Qaşların bənzəyir abi-zülala,
Gözlerin hökm edir yeddi krala.
Səhər durub uca boyun yırgala,
Oxşasın telleri yel yavaş-yavaş.

Bir gün deyil, beş gün deyil, yüz gündür,
Destə zülfün sığallıdır, düzgündür.
Məlhəm almaz yaralarım azındır,
Loğman kimi gəzdir əl yavaş-yavaş.

Qaracaoğlan der ki, üz tutdum yara,
Vurdu ürəyimə sağalmaz yara,
Gördüm ağ gərdəni gül sara-sara,
Yanağı bürüyür tel yavaş-yavaş.

QALMAMİŞ

Geyin, sevdiciyim, qurşaqın qurşan,
Dəli olur sənin eşqinə düşən,
Daha mənim qucaqlayan, sarmaşan,
Telini oxşayan halim qalmamış.

Ey ağalar, gedən gəlməz əlimə,
Dəyirman işləyər gözüm selinə,
İnanmayın el qızının dilinə,
Xoş gəldin deməyə dilim qalmamış.

Qaracaoğlan der ki, haydi, gedəlim,
Burda bir gözəl yox, gəl-gəl edəlim,
Bağça viran olmuş, bağı nedəlim?
Tökülmüş yarpağı, gülüm qalmamış.

QARMA-QARIŞ

Ağca ceyran çöldən çıxıb qaçınca,
Mail olub yar köksünü açınca,
Vaxtı gəlib, əşirətlər köçünce
Düzülər yollara el qarma-qarış.

Yükləndi barxanam, çekildi köcüm,
Kimsələr bilməyir kimsənin suçun,
Daramış zülfünü, endirmiş saçın,
Tökənmiş ince belə tel qarma-qarış.

Yaşını sorarsan, on beş yaşında,
Nöqsan yoxdur kirpiyində, qasında,
Yeddi dörlü çiçək vardır başında,
Qoxar reyhan ilə gül qarma-qarış.

Qaracaoğlan, yaz əridir nəfesi,
Güclə eşidilir dinəndə səsi,
Əlində tutubdur su piyalesi,
İçənlərə verir bal qarma-qarış.

XOŞ İMİŞ

Qulaq verdim, dörd tərefi dinlədim,
Gördüm, məndən qeybət edən çox imiş.
Çox yaşayıb möhnət ilə ölməkdən,
Az yaşayıb dövran sūrmək yaxşıymış.

Tükəndi söhbətim, yoxdur qeybətim,
Ömür keçib, azalıbdı möhlətim,
Biləmmədim ata, ana qiyəmətin,
İndi gördüm, yurdum, arxam boş imiş.

Qarşıda görünür yamyasıl dağlar,
Xəstənin halını nə biler sağlar?

Zaman-zaman gəldi, getdi qonaqlar,
Demə, çoxlarının qəlbini daş imiş.

Hər zaman belədir fələyin işi,
Zəhərdən acıdır engəlin aşı.
Öz dırnağın varsa, başını qaşı,
Hərə öz başını güclə qaşmış.

Qaracaoğlan der ki, xoş gün görmədim,
Həya etdim, el içine girmədim.
Qurban eldə şahək ömür süməkdən,
Vətənində yoxsul olmaq xoş imiş.

QOCALIQDA DÖVRAN SÜRÜLMƏZ İMİŞ

Gəlin enib gedək Osman elinə,
Sevdaya düşənlər yorulmaz imiş.
Hər kəs sevdiyini alar yanına,
Qəribin dəndləri sorulmaz imiş.

Aşdı getdi, görəmmədim boyunu,
Çən bürümüş qaşlarının yayını.
Getdim gözəllərin biləm sayını,
Çağrılmayan yere varılmaz imiş.

Yer deyiləm, qarış-qarış yarılam,
Su deyiləm, gah bulanam, durulam,
Bu dünyada sevdiyinə sarılan
Heç zaman qəm çekib, darılmaz imiş.

Qaracaoğlan, gəldi gözəl karvanı,
Mən olaydım bu dəstənin sarvanı,
Fürsət eldə ikən sürün dövranı,
Qocalıqda dövran sürülməz imiş.

SƏRXOS

Bir cavan gətirdi məni bağçaya,
Gördüm bağçaları, elləri sərxos.
Yağıb yağışları, əyib güləri,
Əsibdir buranın yelləri sərxos.

Gözel yarım nə götürüb dəstинə?
Bir baxmayır ürəyinin dostuna.
Yaz gələndə çıxar çəmən üstünə,
Yar bədə doldurur, əlləri sərxos.

Yavrum çıxıb ucalarda yuvalar,
Ener düzə şahin onu qovalar,
Dəyməyin sonama, bəylər, ağalar,
Xumar-xumar baxar, telləri sərxos.

Yavrumun getdiyi Bolqar¹ dağdır,
Hər məni görəndə zülfün dağdır.
Öpülməli, qoxlamalı çağıdır,
Nəğmələr oxuyar, dilləri sərxos.

Qaracaoğlan, çatdıq bahara, yaza,
Elə bir yavrum var təzədən təzə,
Bir əlimdə bədə, birində məzə,
Mən necə qoparılm güləri sərxos?

UYDURMUŞ

Bu gün bir dilbərə etdim tamaşa,
Sünbül saçın sürmə telə uydurmuş.
Kesib kəkilini töküb üzünə,
Söhbətinə tuti dile uydurmuş.

¹ Anadoludakı Bolqar dağından bəhs edilir.

Belə gözəl düşməz yarın əlinə,
Gözəlliyi düşüb elin dilinə,
Heyran oldum qaşlarına, belinə,
Üsul boyun səlvı dala uydurmuş.

Qırmızı gül nisbət olar yanağı,
Altun sırmə düşmüş sandım ayağa,
Əlvan muncuqları düşmüş buxağa,
Qızıl bılərziyin qola uydurmuş.

Qaracaoglan, başında eşq havası,
El geyənin üstündədir libası,
Çekilməzmi beləsinin cəfəsi?
Al yanağı beyaz tülə uydurmuş.

GEDƏR OLDUM, QARA GÖZLÜM

Gedər oldum, qara gözlüm, əlvida,
Nazlım, bil ki, yar bu eldən köç oldu.
Sənin ilə zövqü-səfa sürdüyüm,
Ötüb getdi, bütün işlər heç oldu.

Əğyar, məlul-məhzun baxma üzümə,
Bir od düşüb yanaram öz-özümə,
Qarışq görünür dünya gözümə,
Nazlım, səndən ayrılmazdım, necoldu!

Zalim fələk əyri çalmış qələmi,
Ahu-zarım tutdu bütün aləmi,
Qürbət eldə əskik etmə salamı,
Yar sevgisi, bil, başıma tac oldu.

Qaracaoglan, Mövlam yazmış fərmanım,
Göylərə sədd çəkdi ahu-fəğanım,
Lütf eyle, ağlama, sən mənim canım,
Bəlkə ayrılıq bir əlac oldu.

BU AYRILIQ TEZ OLDU

Dərd-qəm ilə keçdi yazım, baharım,
Bizə xoş güzəran verilməz oldu.
Zalim əngəl açdı, girdi araya,
Yolum uzaq düşdü, varılmaz oldu.

Cüda bülbüл qərib-qərib oxuyar,
Yar gözümə xəyallarda toxunar.
Şadlanımağa gəlmış idi, ax, o yar,
Heyif ki, qönçələr dərilməz oldu.

Belə məlul-məlul baxma üzümə,
Bir od düşdü, yanar oldum közümə.
Qaranlıq görünür dünya gözümə,
Bu ayrılıq tez yetişdi, tez oldu.

Qaracaoglan, söylə sözün tamını,
Yüz min karvan çəkməz hicran qəminini,
Nazlı yarımla, gözlə fürsət dəmini,
Bəlkə, yad ellərdə dayanmaz oldu.

QIRDİ BELİMİ

Nazlı yordan gəldi mənə bir name,
Əğər doğru isə, qırdı belimi.
Dedilər, yarını yad ellər almış,
Qadir Mövlam, yetir mənə ölümü.

Bülbüл söyleyin gülünə qonsun,
Yara qəsd edəndən qoy Allah dönsün,
Sebr eyle, sevdiyim, ilk bahar olsun,
Tərk eylərem vətənim, climi.

Əğyarı görəndə kükrədim, coşdum,
Əllərindən dolu badələr içdim,

Yadlar ele bildi, yarımdan keçdim,
Ölməyince yardım çəkməm əlimi.

Qaracaoğlan, kamım almadan köçməm,
Hər gəlib-gedənə sırrımı açmam,
Namərd körpü olsa, üstündən keçməm,
Daşqın suya qərq edərəm yolumu.

NƏSİB EYLƏ ÖLÜMÜ

Təze bir xəber də geldi vətəndən,
Əyər gerçek olsa, bükdü belimi.
Dedilər ki, nazlı yarı yad aldı,
Qadir Mövləm, nəsib eylə ölümü.

Daha bir də yüksəklərdən uçmaram,
Pərvaz edib, qanadımı açmaram,
Müxənnətin körpüsündən keçmərəm,
Adlayaram yolun daşqın-selini.

Qaracaoğlan, bu yerlərdə gəzmərəm,
Xəncər alıb dərdli sinəm əzmərəm,
Səndən başqasına kəmər düzərəm,
Sırt vermərəm, bağlayaram dilimi.

NAZLI YARIM YAYLASINA KÖÇDÜMÜ?

Səhər-səhər bir gözələ rast gəldim,
Dedim, gözəl yuxuların qaçdım?
Xeyli vaxtdır elimizdən gedəli,
Yoxsa könlün başqasına düşdümü?

Oturmuş xocalar, ismini yazar,
Demərəm, əgyara dəyməsin nəzər,

Geyinib, qurşanib, sallanib gəzər,
Nazlı yarımlı badələri içdimi?

Qaşlarımla məni dərdə calama,
Önündə baş əyib, durram salama,
Bilməm, aymı doğdu, günmü aləmə,
Yoxsa yarımlı düymələrin açdimi?

Qaracaoğlan, dolan gəz baxa-baxa,
Yolumu döndərdin, inandım haqqa.
Əlində bir dəstə gül qoxa-qoxa
Nazlı yarımlı yaylasına köcdümü?

YERİ

Qırmızı fatalı, gözü sürməli,
Əlində bir badə, doldur da, yeri.
Gəlin, saldın məni möhnətə, dərdə,
Çox ağlatdın, bəsdir, güldür də yeri.

Bəyaz köksün görünməyir düymədən,
Qara zülfün ağ gərdənə əymədən,
Qönçə gülə xoryat eli dəymədən,
Topla yanağında, soldur da yeri.

Ağ köksündə düymələrin çitənsin,
Gözəllər içində əhdı bütünsən,
Bilməm naməhrəmsən, bilməm xatinsən,
Pərdəni üzündən qaldır da yeri.

Qaracaoğlan, hiylə yoxdur sözündə,
Haqq nəzərim qaldı ala gözündə,
Qüdrət nurlarını gördüm üzündə,
Gözəlliyyin mənə bildir də yeri.

VAR DEYƏ

Bülbül havalanıb yüksəkdən uçar,
Bağçalar içində gülüm var deyə.
Səni sevən igid sərindən keçər,
El içində bir gözəlim var deyə.

Mən səni sevirəm, sən də sev məni,
Mövləm ayırmasın, sevgilim, səni.
Əlbət, bir gün olur ararsan məni,
Məcnun olmuş bir sevgilim var deyə.

Sevenə qorxu yox dumandan, çəndən,
Mövləm ayırmasın yarımi məndən,
Canımı qiymaram, əzizim, səndən,
Götür sat bazarda, qulum var deyə.

Qaracaoğlan söylər qaşı qaradan,
Hicab pərdəsini qaldır aradan,
Səni, məni bir Mövlədir yaradan,
Qürrələnmə, tuti dillim var deyə.

QAN OLMAZ

Ay ağalar, xocamla da danişdim,
Ərzi-halim yara desəm, qan olmaz.
Gece-gündüz bu eşq ilə yanaram,
Nədəndir halımı bir soran olmaz?

Sevdiyim, sözərin canına bəsdir,
Əgar düz deməsem, dilimi kəsdir.
Bu gözəllik sənə kimdən mirasdır?
Gözəllərdə bu görkəmdə can olmaz.

Ala göz üstündə hilal qaşları,
Sürmə kimi yanar yarın saçları,

Lalədir dodağı, inci dişləri,
Səlvı sonam kimi gül-fidan olmaz.

Qaracaoğlan çıxmış yarın bağından,
Qoşa xal görünür üzün sağından,
Gözəl, bir busə ver al yanağından,
Nakəslərdən kimsə bəzirgan olmaz.

DÖRD LİBAS...

Sevgilim əyninə dörd libas geymiş,
Bir qara, bir yaşıl, bir al, bir beyaz.
Gözəllərə dörd şey adət olunmuş,
Bir işvə, bir cilvə, bir əda, bir naz.

Ahildir, hüsnünü müxalif etmə,
Məktəbi ürfəndən bir qədəm getmə,
Sənə dörd sözüm var saxla, unutma,
Bir öyrən, bir öyrət, bir oxu, bir yaz.

Qaracaoğlan der ki, bağçana girdim,
Tumurcuq gülərin qonçesin dərdim,
Sevgilim, köksündə dörd nişan gördüm,
Bir alma, bir heyva, bir nar, bir gilas.

OLMAZ

Atım, qalx gedəlim burdan yuxarı,
Bu dağlardan qoç igidə dağ olmaz.
Yeddi yerdən yaralarım sizildar,
Bu ağrını çəkən igid sağalmaz.

Meyvə verməz səlvı ilə söyüdü,
Mən özümə versə idim öyüdü,

Əlləri qoynunda görmə igidi,
Şux məzməzə o məğrur, qoçaq olmaz.

Öyündərəm, nədəndirsə kar etməz,
Yar xəyalı heç vaxt gözüm dən getməz,
Bənd vursalar belə, qolum bağ tutmaz,
Dostun zülfərindən sağlam bağ olmaz.

Qaracaoğlan, mən qorxuram haramdan,
Aynı düşdüm doğma yurddan, xanamdan
Körpəlikdən kim ayrılib anadan,
Heç vaxt onun könlü belə çağ olmaz.

AYRILMAZ

Ağlaya-ağlaya düşdüm yollara,
Qarışmayım boz-bulanıq sellərə,
Adı-sarı bilinmeyən ellərə
Getməyincə könül yardan ayrılmaz.

Gözüm qaldı bu gəlinin taxtında,
Dərəmmədim güllərini vaxtında.
Qaranlıq gecədə qolum altında
Yatmayınca könül yardan ayrılmaz.

Gözüm qaldı bu qapının dəstində,
Əzrayıl da can almağın qəsdində,
Döne-dönə tənəşirin üstündə
İtməyince tənim yardan ayrılmaz.

Qına Qaracaoğlan, qəmgin edəni,
Aramazlar qürbət elə gedəni.
Ağ köksüm üstündə çayır tikam
Bitməyince könül yardan ayrılmaz.

“GƏL” – DEDİ BİR QIZ

Sübəh çığı rast gəldim şən bir gözələ,
“Yeri, ey günahkar qul” – dedi bir qız.
“Bu gün cəllad olub qiyaram cana,
Daha yoxdur imdad, bil” – dedi bir qız.

Gözəller önungə nağıl söylənməz,
Gözüm görməyincə könül yeylənməz,
“Var get, oğlan, burda qonaq əylənməz
İstərsən dərdimdən öl” – dedi bir qız.

Mənim sevdiciyim bülbül ünlüdür,
Ördək sımalıdır, yaşıł donludur.
Gözəller içində boyu bəllidir,
“Boyundan tanıyıb bil” – dedi bir qız.

Mənim sevdiciyimin adı bəllidir,
Ağ elləri dəstə-dəstə güllüdür.
Əbrişim qurşaqlı, incə bellidir,
“Belimdən tanıyıb bil” – dedi bir qız.

Çıxa bilsəm Eyyubların dağına,
Canım qurban olsun köksün ağına,
Quşların oyanıb öten çağına
“Gəl də, muradını al” – dedi bir qız.

Qaracaoğlan der ki, gözəl çağında,
Bit od şöləlenir dostun bağında.
“Yuxunun sonunda, sübhə yaxında,
Anam uyunusun da, gəl” – dedi bir qız.

QORXURAM Kİ...

Ala gözlerini sevdiyim dilbər,
Qorxuram ki, uzaq düşər eliniz.
Qadir Mövləm tək saxlasın nəzərdən,
Qoy deməsin anan: "Yardan əlin üz".

Getdiyiniz elə incə yolmudur?
Sevdiyiniz nərgizmidir, gülmüdür?
Yediyiniz şəkərmidir, balmıdır,
Onunçünümü incə düşmüş beliniz?

Gedib bu gözəlin elin gəzməli,
Qələm alıb qaşın, gözün yazmalı.
Qırmızı önlüklü, sarı cizməli,
Xanım qızlar, qapqaradır teliniz.

Qaracaoğlan, dost bağına varmalı,
Əl uzadıb qonçə gülün dərmeli,
Möhtaclarla bir şaftalı verməli,
Comərdlikdən kesilməsin eliniz.



Bir gül idin çağın keçdi

MƏNƏ

Qara gözlüm, xəstə düşdüm,
Bir az bahar, yaz ver mənə.
Siyah zülfə, ağ gerdənə
Tel-tel elə, düz ver mənə.

Qaşların nədən eymisən?
Qoy sənə nəzər dəyməsin.
Ağ köksün çarpaz düyməsin,
Öz elinlə çöz, ver mənə.

Əlində durur boğçası,
Görünür köksün ağıçası,
Qoynum çiçək, gül bağçası,
Bu bağçada gəzdir məni.

Qaracaoğlan deyər sözlər,
Ağ gerdənələr, xallı üzər,
Eylediyin işvə, nazlar,
Bu gün üçün azdır mənə.

BİR KİÇİK CEYRAN

Bir kiçik ceyran dolanır
Bu kəndin yan-yörəsinə.
O yan-bu yana boylanır,
Gəzir eli qarasına.

GƏL KEÇ

Düz yolundan niyə döndün?
Gəl keç Hasan Balum, gəl keç.
Neçün bize cövr edirsən?
Gəl keç, Hasan Balum, gəl keç.

Qaşın çatılı ələmdir,
Qəmgin olma, bu aləmdir,
Verəcəyin bir salamdır,
Gəl keç, qadan alım, gəl keç.

Dedim ki, dost belə gəzməz,
Aşıq olan yordan küsməz,
Sənin yoluñ kimse kesməz,
Gəl keç, mənim canım, gəl keç.

Səni sevən bir dəlidir,
Haqqın günahkar quludur.
Keçdiyin sultan yoludur,
Gəl keç, mehribanım, gəl keç.

Qaracaoğlan der ki, çoxdan
İçim doludur firqətnən,
Ümidim kəsmezəm haqdan,
Gəl keç, qadinciğim, gəl keç.

OLMAYINCA

Gözələ gözəl demərəm
Gözəl mənim olmayınca.
Müxənnət qəhrin çəkmərəm
Gəlib könlüm almayıncı.

Yanına gəlsəm, duyarlar,
Bu ellərdən get, deyərlər,
Gözəl oları sevərlər
Gözəlliyi solmayıncı.

Çatam dedim, çatammadım,
Ha qaçdımса, tutammadım,
Dövrələdim qatammadım,
Köçünüzün arasına.

Nazlıdır bu yarım, nazlı,
Yar qoynu ateşli, közlü,
Bu sinəmin, kömür gözlü,
Məlhəm eylə yarasına.¹

YOXSA

Arxasına alıb basma,
Sallanır qarşında yosma,
Topaç boylu, ağ göbəlek,
Sənə uyan varmı yoxsa?

Yarının qisadır boyu,
Məftun eyler yeri, göyü,
Al yanaqda zəmzəm suyu,
Aşıqə novbarmı yoxsa?

Üzündə ömrün baharı,
Bədənin dağların qarı,
Sənsən doğan aylar nuru,
Qız, yanağın narmı yoxsa?

Bəyaz canın təmiz gümüş,
Yedirəyim dürlü yemiş,
Məmələri turunc olmuş,
Köynək sənə darmı yoxsa?

Qaracaoğlan, belə sandıq,
Ağız püstə, burun findıq,
Büllur kimi dümağ, pambıq,
Ağ gərdənin qarımı yoxsa?

¹ Son bəndi yoxdur.

Aşıqsənsə, var ol, yürü,
Canımı yerlərə sürü.
Əri, bu yollarda çürü –
İsteyinə dolmayıncı.

Sənin çağın keçər bir gün,
Bədəni yad içər bir gün,
Gül də solar, köçər bir gün,
Dər gülü saralmayıncı.

Qaracaoğlan, gözün toxdur,
Düşmənin dostundan çıxdur,
Bizimcün ayrılıq yoxdur,
Ya sən, ya mən ölmeyince.

GÜMANLI

Ey ağalar, qışmı olob?
Dağlar dumanlı-dumanlı.
Bu gün yordan xəber gəlib,
Könlüm gümanlı-gümanlı.

Mən səni sevirem çıxdan,
Qaşlar yay, kipriyi oxdan.
Karvanın gəlir uzaqdan.
Sarvanların adlı-sanlı.

Dəstə-dəstə gedən qızlar,
Sizi gördüm yaram sizlər,
Güllü, bənövşəli düzərlər,
Əsir ümmanlı-ümmanlı.

Qaracaoğlan der, ərənlər,
Hani xidmətin görənlər?
Gənclikdən könül verənlər,
Olur amanlı-amanlı.

BEL YERİNƏ

Ala gözlü, nazlı dilbər,
Qoyma məni el yerinə.
Altun kemərin olayım,
Dola məni bel yerinə.

Keç könül, belə keç yenə,
İgid üçün ölüm heç nə!
Al məni zülfün içinə,
Qoy sallanım tel yerinə.

Gəlib qarşında dursana,
Menim halımı sorsana,
Zülfündən bir tel versənə,
Qoy qoxlayım gül yerinə.

Qaracaoğlan der, nolayım?
Qolum boynuna dolayım.
Nazlı yar, gəlsən olayım
Qəbul eylə qul yerinə.

XƏBƏRİN VARMI?

Ala gözlü, nazlı dilbər,
Halımdan xəberin varmı?
Səni əlimdən alırlar,
Zülümndən xəberin varmı?

Gözəller yola düzüldü,
Aşıqın bağı azıldı,
Dartdin, kemərin üzüldü,
Belindən xəberin varmı?

Atlılar dağları aşır,
Badələr dolduqca daşır,

Ay gözəl, turuncu düşür,
Qoynundan xəberin varmı?

Qaracaoğlan, budur halim,
Neyləyirom dünya malı?
Min bucaqdır mənim elim,
Elimdən xəberin varmı?

BU CANI

Bir üzünü çevir mana,
Aşıqını bir az tanı.
Qurban oldum indi sana,
Etdim fəda mən bu canı.

Bir özgəye baxmamışan,
Sel-sel olub axmamışan,
Sən Tanrıdan qorxmamışan,
Yoxmu qəlbinin imanı?

Qaracaoğlan, de olanı,
Yara söylemə yalanı,
Çaşdırma doğru yolunu,
Deməsinler yarın fani.

NAZLANA-NAZLANA

Şəhər erkən dan üzüne
Sürmələr çekmiş gözüne.
Əllərin almış üzüne,
Gezər nazlana-nazlana.

Dostun bağçasına girdim,
Qonçə güllerini dərdim,

Əl uzadıb salam verdim,
Süzər nazlana-nazlana.

Qaracaoğlan der mərdanə,
Gözəl içinde bir dənə,
Zülflərini dal gerdənə
Düzər nazlana-nazlana.

SİL GÖZÜNÜN YAŞLARINI

Anasıyla gələn gözəl
Əyri bağlar başlarını.
Küsmüsənse, gəl barışaq,
Siz gözünün yaşlarını.

Evlərinin önü quyu,
Quyudan alırlar suyu.
Çox kiçiksən, bir az böyü,
Hesabladım yaşlarını.

Quru yerdə çiçek bitməz,
Qarğa bülbül olub ötməz.
Heç vaxt xəyalimdən getməz,
Unutmam göz-qışlarını.

Qaracaoğlan sevən yarın,
Bağışlar bütün suçların.
Senin keçdiyin yolların
Sındıraram daşlarını.

DAĞLAR İNDİ

Xəstə düşdüm mən, ay dağlar,
Halim bilməz dağlar indi.
Düşmən kimi dost qarşısında
Zülflərini bağlar indi.

Etmedim ahı, amanı,
Keçdi möhnəti, zamanı,
İtirdim qaşı, kamamı,
Gözüm yaşı çağlar indi.

Əyildim nadan sözüne,
Dost xəncər vurdı özümə.
Baxmadı yarım üzümə,
Göz yaşam kim saxlar indi?

Dan quşun uçurdum göldən,
Şahini qaçırdım koldan.
Heyif, fürsət getdi əldən,
Dərd ürəyim dağlar indi.

Firqət odu yaxdı canım,
Fəryadla keçər zamanım.
Yaralandım, axar qanım,
Qaracaoğlan ağlar indi.

İNDİ

Deli könül uçdu yenə,
Səni kimler saxlar indi?
Sarı sünbüll, tər bənövşə,
Getdi bizim bağlar indi.

Dost əlindən badə içdim,
Qərib-qürbet elə düşdüm,
Yad ellərdə çox eyleşdim,
Nazlı yarım ağlar indi.

Qış günündə gülər bitməz,
Üstündə bülbüller ötməz,
Can arzular, əlim yetməz,
Dərd könlünmü dağlar indi.

Payızda ov elə gelmez,
Şahin uçdu, elə gelmez,
Zalim qızı hələ gelmez,
Solub gedir bağlar indi.

Qaracaoğlan cana yetdi,
Qürbet eldə işim bitdi.
Ölənlər bizi unutdu,
Yol gözləyir sağlar indi.

GƏL İNDİ¹

Mədəd, Allahı sevərsən
Gel indi, dilbər, gəl indi.
Həsrətindən ciyərciyim
Dəlindi, dilbər, dəlindi.

Can səni görmək arzular,
Nə rəhmin, nə təsəllin var.
Sənsiz gen dünyam dar olar
Bil indi, dilbər, bil indi.

Cavabin aldım dilindən,
Öldüm sevdanın dəmindən,
Gel, vida camın əlimdən
Al indi, dilbər, al indi.

Uğrayıb ulu yerlərə,
Yetişəm esil ərlərə.
Mən gedincə əngəllərə
Qal indi, dilbər, qal indi.

Coşdu, Qaracaoğlan coşdu,
Eşq dəryası boydan aşdı,
Bir gül idin, çağın keçdi,
Sol indi, dilbər, sol indi.

¹ Bu mahnı 17-ci yüzillikde nota alınıb.

DEMƏDİMMİ?!

Afət, bəri sürdür atın,
Çağın keçər, demədimmi?
Həramı olmuş gözlərin
Yollar kəsər, demədimmi?

Yixılıb bağ ilə bostan,
Nə umarsan bu nəfəsdən?
Huma quşutək qəfəsdən
Bir gün uşar, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Heç nə gizli deyil size.
Bir yaxasız köynək bize
Fələk biçər, demədimmi?

Yeri, ey qaşları qələm,
Qismət ola sizə geləm,
Göyerçinlikdir bu aləm,
Qonar, köçər, demədimmi?

Qaracaoğlan der, cananım,
Qurban olsun sənə canım.
Çərxi-fələk mənim qanım
Bir gün içər, demədimmi?

DEMƏDİMMİ?!

Ala gözlü, nazlı dilbər,
Vaxtin keçər, demədimmi?
Gözlərin olmuş həramı,
Qanım içər, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Ciyər kabab oldu közə.

Yaxasız köynəklər bize
Fələk biçər, demədimmi?

Üzün aydın, qaşın qələm,
Qismət ola bir yol görəm,
Kimə qalibdir bu aləm,
Qonan köçər, demədimmi?

Dəryalarda üzər gəmi,
Şekərdir tutinin yemi.
Sürərik dövranı, dəmi,
Dövran keçər, demədimmi?

Qaracaoğlan, gəz mərd ilə,
İşim yoxdur namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyar naçar, demədimmi?

MƏNİ

Ala gözlü, nazlı dilbər,
Tər zülfünə tel et məni.
Saçlarına sığal çəkən
Bir müləyim yel et məni.

Saxla məni bucağında,
Can verərəm qucağında,
Odun ollam ocağında,
Yax oduna, kül et məni.

Qaracaoğlan der, neyləyim?
Gözəl, sinəndə yaylayım.
Hər xidmətin mən eyleyim,
Divanına qul et məni.

YOX

Qürbətdə ömrüm keçəcək,
Bir daracıq yerim də yox.
Oturub dərdim deyəcək
Bir münasib yarım da yox.

Uçdu, gənc şahinim uçdu,
Dolanıb dəryanı keçdi,
Könlüm bir gözələ düşdü,
Sərf edəcək malim da yox.

Görən ümid varmı daha,
O nazlı yara çatmağa?
Raziyam dərvış olmağa,
Əba ilə şalım da yox.

Qaracaoğlan, dünya fani,
Torpaq əmər dadlı canı,
Xəstələndim, əlac hanı?
Bir ağrısız ölüm də yox.

BU EL BİZİM ELLƏR DEYİL

Budur, gəldim, qara gözüm,
Bu el bizim ellər deyil.
Birçə gün də əylənmərəm,
Bu çöl bizim çöllər deyil.

Beylərimiz əreb atlı,
Dilbərlerin dili dadlı,
Adlı-sanlı, lətafətli,
Bu dil bizim dillər deyil.

Eşqə düşən badə içər,
Yar yolunda candan keçər,

Bu dünyaya gələn köçər,
Bu il bizim illər deyil.

Qaracaoğlan ellər gəzər,
Düşməninin canın əzər,
Burda xəzan yeti əsər,
Bu yel bizim yellər deyil.

MƏN OLAM

Səhər yelinin əsdiyi,
Əsib bağrımı kəsdiyi,
Ala gözlümün keçdiyi
Yollar mən olam, mən olam!

Dolan, dəli könlüm, dolan,
Daşqın sular kimi bulan,
Dostumun üzündə olan
Xallar mən olam, mən olam!

Qaracaoğlan qəhrin çəkər,
Başa yetmədi diləkler.
Yarım taxıb bilerziklər,
Qollar mən olam, mən olam.

SULAR AXAR...

Sular axar ağ irmaqdan,
İlik axar on barmaqdan.
Öldüm yara yaşvarmaqdan,
Qurtar canım al, Allahım.

Kəskin idim bıçaq kimi,
Gezərdim bir qaçaq kimi.

Vaxtı keçmiş çiçək kimi,
Dedin, saral-sol, Allahım.

Yaz bu dərdi sətir-sətir,
Arada yox hörmət, xətir,
Nola, məni burdan götür,
Yar yanına sal, Allahım.

Çağır, Qaracaoğlan, çağır,
Daş düşdüyü yerdə ağır.
Bu sevda yandırıb-yaxır,
Yoxdu mendə hal, Allahım.

AĞLARAM

Dad fələk, sənin əlindən,
Can oda yaxar, ağlaram.
Gecə-gündüz göz yaşlarım
Sellənib axar, ağlaram.

Çağıraram qəni deyə,
Gel, ağlatma məni – deyə.
Kimi görseİN, səni deyə
Üzünə baxar, ağlaram.

İnsaf et, az oda yandır,
Göz yaşımı bir dayandır,
Qayğılı könlüm virandır,
Ürəyim sixar, ağlaram.

Qaracaoğlan düşdü dərdə,
Ahın qalxır pərdə-pərdə.
Həqiqət hökm olan yerdə,
Qəbrimdən çıxar ağlaram.

QƏLBİM

Bu gün mən bir gözəl gördüm,
Nə öpə, nə quca bildim.
Nə məclisində oturdum,
Nə badəsin içə bildim.

Bax bu dilbərin boyuna,
Ağ gülər yağış qoynuna,
Nə bir sarıldım boynuna,
Nə düyməsin aça bildim.

Qaracaoğlan coşar yenə,
Aldanma dilbər fəndinə,
Saldı zülfərin bəndinə,
Nə qurtulub qaça bildim.

QURBAN OLDUĞUM

A sallanıb gedən dilbər,
Gözünə qurban olduğum.
Əylən, mənə bir kəlmə de,
Sözünə qurban olduğum.

Sabahdan uğradım yara,
İşimdən oldum avara,
Ayağın baslığıñ yerə –
Tozuna qurban olduğum.

Soyuq sular axar dağda,
Ter bənövşə bitər bağda,
Sarılb yatdığı çəgda
Nazına qurban olduğum.

Qaracaoğlan, dərdin alım,
Yarla necə olar halım?
Anası bir qatı zalim,
Qızına qurban olduğum.

GÖRDÜM

Qalxıb zirvəsinə çıxdım,
O dağların dağın gördüm.
Enib bazarına baxdım,
Dürlü-dürlü malın gördüm.

Yandı, Çuxurova¹, yandı,
Əli bağlı bəylər indi.
Tuti uçdu, qumru² qondu,
Tənha qalan gölün gördüm.

Sevdiyimin adı Ayşə,
Zülfünү düzmüş ağ döşə,
Yolum uğradı Maraşa,
Bedəstənin şalın gördüm.

Sinən yaylaların xası,
Silindi könlümün pası.
Var sünbüllü macərası,
Dədə Belin³ qarın gördüm.

Çağır, Qaracaoğlan, çağır,
Daş düşdürüyü yerdə ağır.
Gözel sevmək günah deyil,
Al dodağın bahın gördüm.

QARA GÖZLÜM

Qara gözlüm, neynim sənə,
Odılara çatdığını zaman?
Aşıq olmuşam boyuna
Mənə naz atdığını zaman.

Keçirmə gözəllik çağın,
Sinəm üstə çekmə dağın,
Əritdim ürəyim yağıñ
Dərdlərə batdıığım zaman.

Ölməsin yavrum, ölməsin,
Düşmən ağlasın, gülmesin.
Gecələr sabah olmasın
Yar ile yatdıığım zaman.

Qaracaoğlan eydi hələ,
Dost sağ ola, düşmən olə.
Qoy sarmaşım incə bələ,
Arzuma çatdığını zaman.

MƏNDƏN

Açam rübəndim, ağmıdır?
Cahanda mislin yoxmudur?
Bir dilbər sevmək çoxmudur,
Rəqiblər nə istər məndən?

Vardım hüzuruna, vardım,
Əl bağlayıb, divan qurdum.
Gözlərinə könül verdim,
Kirpiklər nə istər məndən?

Könlümcə bir dilbər olsa,
Sevdası qəlbime dolsa,
Siyah zülfü ağlım alsa,
Yelpiklər nə istər məndən?

Anam, qaşların qaradır,
Huma gözlərin aladır,
Gözəllik başa bəladır,
Melekler nə istər məndən?

¹ Yer adı

² Oxuyan quşlar

³ Dağ adı

Çağır, Qaracaoğlan, çağır,
Hər daş dəyərindən ağır,
Baxtuma bir gözəl çıxır,
Feləklər nə istər mendən?

KİMİNSƏN SƏN?

Sallanıb seyran yerinə,
Çıxan dilbər, kiminsən sən?
Kirpikləri şimşək kimi
Çaxan dilbər, kiminsən sən?

Gəlin gedək gülüstana,
Baxaq o bağa, bostana.
Bize məstana-məstana
Baxan dilbər, kiminsən sən?

Baxdım gözünə, qaşına,
Bənzətdim huma quşuna.
Bizi hicran ataşına
Yaxan dilbər, kiminsən sən?

Tərifin söyləyər dillər,
Önündə baş əyər qullar.
Saçlarına qöncə güllər
Taxan dilbər, kiminsən sən?

Qaracaoğlan der, vararam,
Sənə xidmətçi duraram.
İcazə versən, soraram:
– A xan dilbər, kiminsən sən?

YARDAN AYRILANIN

Ay ağalar, necə olar
Hələ yerdən ayrılanın?
Axıb ümmənəna tökülfər
Selini yerdən ayrılanın.

Göydən dumanlar çekilər,
Enib yerlərə tökülfər,
On beş yaşında bükülər
Beli yerdən ayrılanın.

Durnalar havada uçar,
Ay gecələr işıq saçar,
Ah ilə, vay ilə keçər
İli yerdən ayrılanın.

Qaracaoğlan, keçməz dilik,
Alovlandı, yandı ürək.
Sağ yanında hazır gərək
Salı yerdən ayrılanın.

MƏNDƏN ÖTRÜ

Bu bulağın yolu burma,
Göy üzündə telli durna.
Ay zülfələri burma-burma,
Çiçek topla mənnən ötrü.

Bu bulağın üstü qaya,
Camalın bənzətdim aya,
Ay yerişi ağca maya,
Çiçek topla mənnən ötrü.

Bağım olub para-para,
Kim ağ geyər, kimi qara,
Şalın çəkib boyalara,
Çiçek topla mənnən ötrü.

Qaracaoğlan söyler kəlam,
Divanına gələr aləm,
İmkan olsa, nolar, balam,
Salam yolla mənnən ötrü.

O QIZIN

Gederkən yolum uğradı,
Uğruma şəkər doğradı,
Mən söylədim, o ağladı,
Dilləri ceyran o qızın.

Barmağında hatəm üzük,
Qolunda altın bılərzik.
Boynunu əyib o yazıq,
Telləri ceyran o qızın.

Qaracaoğlan, oldun fağır,
Dilin könlündəkin oxur.
Əbrişimdən xalı toxur,
Əlləri ceyran o qızın.

GƏLİN

Ərəb atım çapar, qoşar,
Səni sevən min il yaşar.
Gün vurduqca şövqü düşər,
Açıldıqca döşün, gəlin.

Qaşın qara, gözün qara,
Xalların var sıra-sıra.
Baxışların vurur yara,
Can almaqdır işin, gəlin.

Uçub gölünə qonduğum,
İçib badəsin, qandığım,
Üçce günlük ay sandığım
Vardır qara qaşın, gəlin.

Qaracaoğlan, sal yadıma,
Dodağın bənzər badama.
Dedim, yetərsən dadıma,
Uyğun gəlmir yaşın, gəlin.

OLSUN

Ala gözlü, xallı dilbər,
Camalında nurun olsun.
Əger məni unutmasan,
Cənnət sənin yerin olsun.

Əhdin, amanın var isə,
Gedərəm, yerin dar isə,
Qəlbində hiylə var isə,
Cəhənnəm nəmərin olsun.

Qara bəxtim dolaşdırar,
Nə əhd etsem, ulaşdırar,
Mövləm bizi uylaşdırar,
Təki könlün sərin olsun.

Qaracaoğlan çəkər ahi,
Candan sevəcəm, billahi,
Dilimdən qoymam Allahı,
Haqq mənnən, dilbərin olsun.

YETƏR OLSUN

Yeter olsun, yetər olsun,
Çox ağlatdın, bitər olsun.
Tumarlanmış qara saçlar
Düyün düşsün, betər olsun.

Qaradır, qaşların qara,
Kirpiklərin açdı yara,
Məni işimdən avara
Qılan məndən betər olsun.

Yeqin keçərsən elime,
Düşmərəm düşmən felinə.
Mənim bu müşkül halıma
Gülən məndən betər olsun.

Qaracaoğlan, genç yaşına,
Cahan dar olub başıma.
Məni hicran ateşinə
Salan ölüb-itər olsun.

GÖZƏL OLURSAN

Sevdiyim, altın qədəhdən,
İçdikcə gözəl olursan.
Al rəngini mah üzünə
Çəkdikcə gözəl olursan.

Boyun bir sərv-i-səməndir,
Aşıqa cövrün yamandır.
Sevdiyim, bilməm nədəndir,
Öpdükəcə gözəl olursan?

Padişahsan, bil kendini¹,
Unutma dərdimendini.
Aç, gözəl, köksün bəndini,
Açıqca gözəl olursan.

Qaracaoğlan, gəz elli,ri,
Açılb əlvən gülləri,
Ləbindən axan balları,
Əmdikcə gözəl olursan.

BU GÜN

Çap Qıratım, meydan bizim,
Yardan xəber aldım bu gün.
Aşıraraq qəm yükünü
Dəm sazını çaldım bu gün.

Axır ki, yarla görüşdüm,
Əlindən badəsin içdim,
Köksünün düyməsin açdım,
Arzumdan söz saldım bu gün.

Mən yar ilə etdim savaş,
Axıtdım gözdən qanlı yaş.
Bu yollarda mənə yoldaş,
Uç-beş ərən bildüm bu gün.

Ağ biləkdə sarı əqiq,
Zülfəri gərdənə tökük,
Gözün qəmli, qaşın çatıq,
Nə dərdin var, bildim bu gün.

Qaracaoğlan, haylamadan,
Bulqar dağda¹ yaylamadan,
Bir yol səhbət eyləmədən,
Dostum, tənha qaldım bu gün.

ÖYÜNSÜN

Üçgündük fani dünyada
Ölməyib qalan öyünsün.
Namazını ötürməyib,
Vaxtında qılan öyünsün.

Deryalarda üzər qayıq,
Kimi sərəxoş, kimi ayıq.
Dünya fani, insan qonaq,
Kef çəkib gülən öyünsün.

Mətin, Qaracaoğlan, mətin,
Yaşamaq, sevilmək çətin,
Qardaşın, dostun qiymətin
Sağ ikən bilən öyünsün.

¹ Özünü

¹ Anadolunun şimal-qərbindəki dağlıq bölgə nezərdə tutulur.

AĞLAYANI GÜLDÜRƏRSƏN

Pəncərədən baxan gözəl,
Gözəlliyyin bildirərsən.
Ağ köksündə lalə, sünbül,
Ağlayani güldürərsən.

Gərdən açıq, xalların çox,
Gözəllikdə benzərin yox,
Qaşların yay, kirpiyin ox,
Vurduğunu öldürərsən.

Gül bülbülün baxımında,
Şirin sular axımında.
Durma məscid yaxınında,
Çox namazlar qıldırarsan.

Qaracaoğlan bağırı əzik,
Yarın köksü cızıq-cızıq,
Bağçandakı gülə yazıq,
Çox gözlədib soldurarsan.

DİLBER

Al önlük, mavi kəlağay
Gey, qarşımdan sallan, dilber.
Yalın gəzmə, yorulsan,
Gey ayağın, yollan, dilber.

Bir yar sevdim, nazi bitməz,
Qəlbim yanar, insaf etməz.
Əlim çatmaz, ünüm yetməz,
Bir yaxında dolan, dilber.

Kirpiyi ox, qaşları yay,
Dili şirin, camalı ay,

Mən söyləyim, sən bir-bir say,
Haqq artırsın malın, dilber.

Qaracaoğlan, dərdim çoxdur,
Sinəmə vurdugun oxdur.
Tayı-bərabəri yoxdur,
De, necədir halın, dilber?

SÖZ EDƏLLƏR

Ala gözlü, xallı dilber,
Xəlvət damış, söz edəllər.
Söndürəllər can odunu,
Üreyimi buz edəllər.

Durna qatarlaşış uçaş,
Uçub ümmanları keçər,
Şaxta vurar, soyuq biçər,
Sinəmi köz-köz edəllər.

Gözəl gərək öyünməyə,
Qamçı gərək döyülməyə,
İgid gərək sevilməyə,
Bu dağları düz edəllər.

Qaracaoğlan, oda yandım,
Eşq yanğısı nədir, andım.
Hər yetəni gözəl sandım,
Bir yaramı yüz edəllər.

ELLƏR İNLƏYƏR

Ay ağallar, ay qazılar,
Gördüyüm ellər inleyər.
Mənim ah ilə zarımdan
Ağzımda dillər inleyər.

Adamsan, meydanda otur,
Söz deyəne cavab yetir.
Qəmlə durar, qəmlə yatar,
Zindanda qullar inləyər.

Dinin danan namın kəsər,
Naz eyləyən yordan küsər,
Əsər, səhər yeli əsər,
Cığırlar, yollar inləyər.

Qaracaoğlan bar ucundan,
İgid ölü yar ucundan,
Vəfasız dilbər ucundan
İgid oğullar inləyər.

DURNAM

Durnam balasın itirib,
Havadan qıy vurub ötər.
Sevdiyimə vədə verib,
Ayda bir gördüyüüm yetər!

Nə baxırsan boynun burub,
Əlləri qoynunda durub?
Gecələr yuxumda görüb,
Toy-büsət qurdugum yetər.

Mənim sevdiyim mah deyə,
Saçı sünbül, siyah deyə,
Hər görünce bir ah deyə,
Sinəmə vurdugum yetər.

Qaracaoğlan, dünya fani,
Verən Allah alır canı.
Dilbərim sevməsə məni,
Qəlbimi verdiyim yetər!

BƏNZƏR

Səhər uğradım bir qızı,
Boyu səlvı dağa bənzər.
Yanında bir gelin vardı,
Al yanağı bala bənzər.

Gəlin hürilərdən huri,
Qızsa mələklərdən biri,
Gəlin köksü busə yeri,
Qız tururcuq gülə bənzər.

Qız görməmiş hələ gərdək,
Gəlin yaşılbsı ördək,
Əlinə götürüb cürdək,
Qız durnada tele bənzər.

Gəlin gülər için-için,
Qız geline söylər suçun,
Gəlin hörüb yiğmiş saçın,
Qızın saçı selə bənzər.

Gəlinin ləbləri bəstə,
Qız eylədi məni xəstə,
Gəlin şərbət kimi püstə,
Qız pətekdə bala bənzər.

Gəlin, – dedim, – ağdır üzün,
Bərabəri yoxdur qızın,
Qaracaoğlan ikinizin
Qapınızda qula bənzər.

VARDIR

Mən yarımin ellərinə
Varam gərək, əhdim vardır.
Görüşəndə hüzurunda
Duram gərək, əhdim vardır.

Qara qaşın eymelerin,
Könül sevər geymelerin,
Öz ətimlə düymelerin
Qıram gərək, əhdim vardır.

Əlindən camını içib,
Məst olub dünyadan keçib,
Ay kimi ağ köksün açıb,
Girəm gərək, əhdim vardır.

Qaracaoğlan, tuti dilin,
Öpərəm, oxşaram əlin,
Qolum açıb incə belin
Saram gərək, əhdim vardır.

DURNALAR

Ulu bəzirganlar gələr,
Tozlu yollar durulanar.
Qoç igidə düşən dilbər
Gül-çiçeklə qurulanar.

Tədbir görün səbr ilə,
Zəvvar gələr olmaz qula.
Bir dəli daş atsa gölə,
Yüz ördeyi yaralanar.

Ötər, körpə quşlar ötər,
Qəm geldikcə dərdim artar.
Əngəl çıxar, geri dartar,
Bitən işim gerilənər.

Ağlar, Qaracaoğlan ağlar,
Durmaz, gözüm yaşı çağlar.
Duman çöküb, qarşı dağlar
Yel əsdikcə aralanar.

ALA GÖZLÜ...

Ala gözlü, nazlı dilbər,
Sənin könəlün seyrəndadır.
Mən ağlaram, sən gülersən,
İman sənin harandadır?

Qaşların qurulu yaydır,
Üzün bədirlənmiş aydır.
Qoynun gülüstana taydır,
Qismət gülü dərəndədir.

Gözəl bəllidir tacından,
Şahlar el çəkməz bacından,
Dünyada ağıl ucundan
Səfil bayquş virandadır.

Qaracaoğlan, dərdini bil,
Gözlərinin yaşını sil.
Gözəl, günah səndə deyil,
Sənə könül verəndədir.

GƏLƏR

Bir igid qürbətə düşsə,
Gör başına nələr gələr.
Doğma yurdunu andıqca
Gözünə yaş gələr, gələr.

Bağrıma basdığım daşlar,
Gözündən axıtdım yaşlar,
Balasın aldırıran quşlar,
Yuvasına ener gələr.

Daha çəkəmmirəm nazi,
Sinəmi yandırar közü,
Yarımın tənəli sözü
Qara bağrım dələr, dələr.

Evlərinin önü söyüd,
Atalardan qalmış öyünd,
Elindən ayrılan igid
Obasına dönər gələr.

Yaşa, Qaracaoglan, yaşa,
Alemde söz qoşa-qoşa,
Hər iş gələr qərib başa,
Ürəkdə köz sənər gələr.

ODLANAR

Dağ döşünə qonan karvan
Yağış yağar, daldalaran.
Yad elinə düşənlərin
Başı qeyli-qalda olar.

Bizim eldə bir gül bitər,
Vaxtı-vədəsi tez yetər,
Hər alçaq, nadan söz atar,
Hazır işim dalda qalar.

Obalarda olar xırtman,
Yanaqların dərdə dərman.
Könül dediyin dəyirman –
Hey üyünər, xırdalaran.

Qaracaoglan der ki, ellər,
Bağcanda açılmış gullər,
Qoç iğidə düşən dilbər,
Yanağıñ aldı, allanar.

DEYİR

Baxdim qızın gül eyninə,
İncilər düzmiş boynuna,
Zimistanda gir qoynuna,
Qızın qoynu yazdı deyir.

Əslini sordum, həm adın,
Huri, məlekdir bu qadın.
Bu fani dünyanın dadın
Verən bu cür qızdı, deyir.

Qaracaoglan görürse,
Yar sallanıb gelirse,
El ona əlli verirse,
Könlüm ona “yüzdü” – deyir.

BULQAR DAĞI

Birgə yürü, Bulqar dağı,
Həmən dağlar səndəmi olur?
Laəli, sünbüllü yurdular,
Böyük evlər səndəmi olur?

Ətəyindən karvan işlər,
Yükseyinə çatmaz quşlar,
Kürk geydirər, at bağışlar,
Həmən bəylər, səndəmi olur?

Yayları kiçik təpələr
Yağış, yağmur, qar səpələr.
Qulaqda altın küpələr¹,
O gözəllər səndəmi olur?

¹ Sırğa növü

Qaracaoğlan, düz obalar,
Şahinin kəklik qovalar,
Səsli, küylü daş yuvalar,
Daşqın sellər səndəmi olur?

DURAR

Bir gözələ salam verdim,
Dinmez, boynun əyib durar.
Səbeb nədir, saralıram?
“Sən bilirsən” – deyib durar.

Evlərinin önu xırman,
Padişahdan gəlir ferman.
Al yanğı dərdə dərman,
İpək paltar geyib durar.

Gümüş kəməri belində,
Bal kimi sözler dilində,
Süzülmüş badə əlində,
Dodağına dəyib durar.

İpək qurşağa bürünər,
Bir ucu yerlə sürüner.
Yığış dützməyə ərinər,
Saçlarını yuyub durar.

Qaracaoğlan der, varalım,
Kefin, əhvalin soralım,
Ha dedim, qoyma saralım,
Ürəyimi yeyib durar.

ITİRƏR

Arx altından su getirər,
Örpəyini yel götürər.
Qonşu qızların baxışı
Adamın ömrünü bitirər.

Qırat gelər laçın kimi,
Yağış yağar sicim kimi,
Anam qızı – bacım kimi
Özünü mənə yetirər.

Qaracaoğlan, gəz mərd ilən,
Şad olammas dosta gülən,
Qonşusundan gözəl sevən,
Başından ağlın itirər.

SOLMAZ İMİŞ

Yağan yağış, əsən yeller,
Dosta doğru gedən yollar,
Bülbülün qonduğu güller
Saralıban solmaz imiş.

Ərəb atlar yorğa çapar,
Dərd çekənin dərdi artar,
Kim igidə böhtan atar,
Daim ağlar, gülməz imiş.

Güvenirsən, haqqə güven,
Murad almaz üz çevirən,
Cavan ikən eşqə girən
Çox yaşarmış, ölməz imiş.

Qaracaoğlan, sev də sına,
Demə belə sevda sına.
Bir gözəlin sevdasına
Düşməyənlər bilməz imiş.

BULANARMI?

Ay vəfasız, yalan dünya,
Səndən murad alınarmı?
Doluxsunmuş xumar gözlər,
Buna çarə bulunarmı?

Həm oxudum, həm də yazdım,
Yalan dünya, səndən bezdim,
Dağ-dərəni bir-bir gəzdim,
Mənzilinə yetən varmı?

Bağçalarda bitən nərgiz,
Mən ağlaram gecə-gündüz.
Şəhər vaxtı doğan ulduz,
İşığına gedən varmı?

Qaracaoğlan ağlar, gülməz,
Halın nədir, deyən olmaz,
Gedən gedər, geri gəlməz,
Hanı, gedib gələn varmı?

KƏRƏM EYLƏ

Kərəm eylə, qara gözlü,
Açma bizim sırrımızı.
Araya ayrılıq salıb,
Od eyləmə yurdumuzu.

Bir birliyə yetib duraq,
Eşq ətəyin tutub duraq,
Varı atıb, bərk qoruyaq
Namus ilə arımızı.

Baş alıb burdan gedərəm,
Sənsiz cahani nedərəm?
Gedib yena seyr edərəm
Gül-çiçəkli yerimizi.

Gəldi payız, keçdi yazın,
Kim çeker egyptin sözün?
Dəstə-dəstə club gəzin,
Çox görəydim sürümüzü.

Qaracaoğlan, neler olar?
Fırqət odu canım alar.
Xudam qəribliyə salar,
İkimizdən birimizi.

OLMAZ

Hey çağlayıb axan irmaq,
Vaxlı-vaxtsız axmaq olmaz.
Namussuz, arsız qazılardar,
El üstüne çıxməq olmaz.

Minəndə ərəb atlara,
Yaraşar qoç igidlərə,
Sırr söyləyib namərdlərə,
Mərd igidi yixmaq olmaz.

Ərəb at da Buraq¹ olur,
Qoç igid də yüyrək olur,
Dar günündə gərək olur,
İgidə xor baxmaq olmaz.

Arayırsan, qəlbin ara,
Eller sənə nə der görə,
Duz-çörək yediyn yera
Xəyanət eyləmək olmaz.

Qaracaoğlanın dediyi,
Yox namərdə baş eydiyi,
İgidin seçib sevdiyi
Gözələ kəc baxmaq olmaz.

¹ Məhəmməd Peyğəmbərin meraca gedərən mindiyi efsanəvi at

GÖRÜNÜRMÜ?

Çıxıb zirvelerdən baxdim,
Uzaq çöller görünürmü?
Dostumun köçü gedirmiş,
Köçdə allar görünürmü?

Durnam gəlir yana-yana,
Qanadı boyanmış qana.
Qalx havaya döñə-döñə,
Bizim eller görünürmü?

Durnam gəlir süzə-süzə,
Süzüb endi yaşıł düzə.
Vədə verdik bahar-yaza,
Aylar, illər görünürmü?

Nazlı, Qaracaoğlan nazlı,
Qılıncı qınında gizli.
Yaşıł başlı, ala gözlü,
Sonam, göllər görünürmü?

QÜRBƏTƏ GETMƏ

Gəl, könül, qurbətə getmə,
Ya gelinər, ya gelinməz.
Hər gözelə könül vermə,
Ya sevilər, ya sevilmez.

Şəmi-Şərifdir zatımız,
Yorğadır bizim atımız,
Qurban eldə qiymətimiz
Ya bilinər, ya bilinməz.

Qaracaoğlan düşsə yola,
Xızır yardım etsə belə.
Yar dediyin dəmir qala
Ya alınar, ya alınmaz.

İGİDİ

Gedən gəlməz, gedən gəlməz,
Aşnasın ağladan gülməz.
Geyim ilə mərdan olmaz,
Vur qantarğa, dart igidi.

Dəryalarda olur bəhri,
Yar əlindən içdim zəhri,
Sonam, qurban elin qəhri
Mum eyləyər sərt igidi.

Qaracaoğlan nələr dərmış?
Bu dərdi Allahmı vermiş?
Yavaş-yavaş eridəmiş,
Ürəkdəki dərd igidi.



BİR GÖZƏLİ SEVDİM

Bir gözeli sevdim göldə, göləkdə¹,
Qızıl sırga şöle lənir qulaqda.
Peridi, huridi, göydə məlekdi,
Mənim sevdiyi min tayı varmola?

Bir gözeli sevdim çöldə, çəməndə,
Mehdi kimi çıxar axır zamanda.
Hindistanda, Çində, Maçın, Yeməndə
Mənim sevdiyi min tayı varmola?

Qaracaoğlan dər ki, dərdə, dərədə,
Yandı ciyer, kabab oldu bərədə.
Gedin, baxın günəş doğan yerə də,
Mənim sevdiyi min tayı varmola?

VARMOLA?

Cıxdım, seyr eylərem Nicrəyi, Boru²
Əcəb, gəzsəm mavi donlum varmola?
Gözəller oylağı Toğay, Ənguru,
Əcəb, gəzsəm mavi donlum varmola?

Bir geri dön, dəli könül, bir geri,
Ədənə, Elbəyli, Göysü, Təkəri,

Otuz iki sancaq¹, Diyarbekiri,
Əcəb, gəzsəm mavi donlum varmola!

Yaşılbaş sonalar gəzər çəməndə,
Mehdi kimi doğar axır zamanda,
Kürddə, Hindistanda, Çində, Yeməndə,
Əcəb, gəzsəm mavi donlum varmola?

Yaşılbaşlar su içərlər bulaqda,
Altun sırga şölələnər qulaqda.
Cənnəti-elada, huri məlekde,
Əcəb, gəzsəm mavi donlum varmola?

Məclisdə içərlər dəmi qanyadan,
Gözel sevən murad alar dünyadan.
Qeyseridən, Qaramandan, Konyadan,
Əcəb, gəzsəm mavi donlum varmola?

Hacı Bəktəş Veli şeyxlərin piri,
Konyada yoxlayın Molla Xunxarı,
İçildən, Antepdən, Qırıldən bəri,
Əcəb, gəzsəm mavi donlum varmola?

Mərdindən² de, Qaracaoğlan, Mərdindən,
Çekən biler ayrılığın dərdindən.
Qoçhisardan, Həsən dağın ardından,
Əcəb, gəzsəm mavi donlum varmola?

AYIRMA

Mədəd eyle, aləmləri yaradan,
Yarı məndən, məni yordan ayırma.
On səkkiz min aləmləri var edən,
Yarı məndən, məni yordan ayırma.

¹ Göləkdə – göl sahilində, göltük yerde

² Yer adı

¹ Diyarbekirin obaları

² Şəhər adıdır.

Bu gözəllə yetir şöhrət-şanımı,
Ol turaba arxa eylə canımı.
Qurban ollam, axıt seltək qanımı,
Yarı məndən, məni yordan ayırma.

Bir tərlandır, ala gözlü meləyim,
Qolun çıurma, qana batar biləyin.
Gecə-gündüz budur səndən dileyim,
Yarı məndən, məni yordan ayırma.

Qaracaoğlan der, döndü bazarım,
Dilim deyər, qüssələrim yazarım.
Baxa-baxa qaldı mənim nəzərim,
Yarı məndən, məni yordan ayırma.

QƏMLƏNMƏ, KÖNÜL

Qoyun mələr, quzu mələr,
Su axar çuxura gələr,
Ağlayanlar bir gün gülər,
Qəmlənmə, könül, qəmlənmə.

İgid igidə bed deməz,
Yaxşı, yamanlıq edəməz,
Min qayğı bir borc ödəməz,
Qəmlənmə, könül, qəmlənmə.

İgid igidin yoldaşı,
Atdır həmişə qardaşı,
Sağlıqdır hər işin başı,
Qəmlənmə, könül, qəmlənmə.

İgid igidlə saz olar,
Namərd qəlbə dayaz olar,
Pis günün ömrü az olar,
Qəmlənmə, könül, qəmlənmə.

Naçar, Qaracaoğlan naçar,
Əl atıb köksünü açar,
Qara günlər gəlib keçər,
Qəmlənmə, könül, qəmlənmə.

ENDİ BULAĞA

Səhər-səhər torağaylar oxuyar,
Bülbül köksü qoñça gülə toxunar,
Bəzənib-düzənib, nazla yayxınar,
Eymirlidən¹ bir qız endi bulağə.

Tanrı onu böylə yaratmış əzəl,
İncə belli, uca boylu bir gözəl.
Sallana-sallana ürəyim əzər,
Eymirlidən bir qız endi bulağə.

Yürü gözəl, yürü gözəl bağlara,
Gün çıxıbdır, şövqü düşüb dağlara.
Gün üstünə bir gün daha doğar ha...
Eymirlidən bir qız endi bulağə.

Ehey, Qaracaoğlan öydüyün öyer,
Beş yüz, min nə puldu, dünyaya deyər,
Ayla bəhsə girər, gün ilə doğar,
Eymirlidən bir qız endi bulağə.

GÖRMƏDİM

Sağlıqdır dünyanın varı,
Çox ağladım, qıldıq zarı,
Dostlar, o sevdiyim yarı
Dün də görmədim, bu gün də.

¹ Tayfa adı

Eşidin mənim zarımı,
Qaçirdım əldən yarımı,
Cahan içinde varımı
Dün də görmədim, bu gün də.

Qaracaoğlan hər an andı,
Düşüb eşq oduna yandı.
Yoxsa əhdinimi dandı?
Dün də görmədim, bu gün də.

GƏL DEYƏ

Yetişdimi Şam elinin xurması?
Ötüsdümü ala gözün sürməsi?
Uçuşdumu bu ellərin durnası?
Durnam, yarım soraq verdi, gəl, – deyə.

Açıbdımı Şam elinin gülləri?
Daşıbdımı dərələrdə selləri?
Səfil Yaqub, açılıbdı dilləri,
Durnam, yarım soraq verdi, gəl, – deyə.

Bir ağaçda bitər bir qızıl alma,
Tamaqlanıb ona meylini salma.
Uzaq, yaxın deyə əylənib qalma,
Durnam, yarım soraq verdi, gəl, – deyə.

Aşına da, Qaracaoğlan, aşına,
Yeni girmiş on üç, on dörd yaşına,
Yolunu sal buz bulağıın başına
Durnam, yarım soraq verdi, gəl, – deyə.

KEÇƏRMI?

Arzum vardı qarlı dağlar aşmağa,
Bülbül kimi nale çekib coşmağa,
İmkan yoxdu yara bir söz qoşmağa,
Heç igid də sevdiyindən keçərmi?

Axan sellər kimi bulanam, daşam,
Gedib ulu dəryalarə qarışam.
Bir gələn yox, xəbər alam, danışam,
Heç igid də sevdiyindən keçərmi?

Qaracaoğlan, hərənin bir kəsi var,
Qərib bülbül ötər, bir xoş səsi var,
İgidin bir yerdə əylənməsi var,
Heç igid də sevdiyindən keçərmi?

SEVMƏSƏM SƏNİ

O dərgahdan dönsün üzüm,
Ölünce sevməsəm səni.
Qan ağlasın iki gözüm,
Ölünce sevməsəm səni.

Muradıma varamımayım,
Haqq didarın göremməyim,
Qönçə gülün dərəmməyim,
Ölünce sevməsəm səni.

Sirrim aləmə faş olsun,
Bağrında bitən daş olsun,
Gözlerim qanlı yaş olsun,
Ölünce sevməsəm səni.

Qaracaoğlan deyər mərdə,
Sən salmışan məni derdə,
Möhtac olaram namərdə,
Ölünce sevməsəm səni.

KÖNÜL

Dəli könül, xeyallara dalırsan,
Ari kimi hər güldən bal alırsan,
Harda gözəl varsa, orda qalırsan,
Men sənin dərdini çəkəmməm, könül.

Ördəkmi istərsən, qazmı istərsən?
Tumurcuq məməli qızmı istərsən?
Santurmu istərsən, sazmı istərsən?
Mən sənin dərdini çekəmməm, könül.

Çıxb ucalardan baxmaq istərsən,
Coşqun sular kimi axmaq istərsən,
Gözəllə oturub-qalxmaq istərsən,
Mən sənin dərdini çekəmməm, könül.

Qaracaoğlan der, oxuyam, yazam,
Hərami deyiləm, karvanlar pozam.
Geyinəm, qurşanam, dərdimi yozam,
Mən sənin dərdini çekəmməm, könül.

YAN KEÇƏLİM

Bu üzə gülüçü hərcayılardan
Kərəm eylə könül, gəl yan keçəlim.
Xeyir gəlməz imiş çünki bunlardan,
Kərəm eylə, könül, gəl yan keçəlim.

Gülü verdim, gəlməz daha yanına,
Dürlü cəfaları salar canına,
Öldürər axarı, girər qanına,
Kərəm eylə könül, gəl yan keçəlim.

Bülbülün sorağı güldür əzəldən,
Vəfa gelməz imiş qeyri gözəldən,
Ağlaya-aglaya oldum gözlərdən,
Kərəm eylə könül, gəl yan keçəlim.

Qaracaoğlan deyər ağlar, gülməzəm,
Gözünmün yaşıni hərgiz silmezəm,
Mən yan keçəsiyəm, səni bilməzəm,
Kərəm eylə könül, gəl yan keçməlim.

YOL VER, DAĞLAR

Bu gün çay bulandı, indi durulmaz,
Qəribin yol çəkən gözü yorulmaz.
Dosta sevgi varsa, ürək ayrılmaz,
Yol ver, dağlar, vətənimə gedəyim.

Əylən durnam, sənə bir söz söyləyim,
Lələyinə qoşub məktub eyleyim,
Qanad əlib getmə, bəs mən neyləyim?
Yol ver, dağlar, vətənimə gedəyim.

Bülbül feğan eylər, yaman haldadır,
Fələk üzümüza gülüb aldadır,
İndi sevdiyimin gözü yoldadır,
Yol ver, dağlar, vətənimə gedəyim.

Zirvəsində nəmli-nəmli qarım var,
Obasında ala gözlü yarım var,
Neçə ilden bəri intizarım var,
Yol ver, dağlar, vətənimə gedəyim.

Qaracaoğlan, budu ömrün əzəli,
Töküldü bağların gülü, xəzəli,
Qurban eldə mən neynirəm gözəli?
Yol ver, dağlar, mən vətənə gedəyim.

YARIMDAN AYRILDIM

Ellər yaylasına köcdüyü zaman,
Bülbül güldən, mən yarımdan ayrıldım.
Dilim söylərse də, gözlərim ağlar,
Bülbül güldən, mən yarımdan ayrıldım.

O görünən dağın başı qarmola?
Ətəyində qonçə gülü varmola?

Həsrətindən yaşıdan yarmola?
Bülbül guldən, mən yarımdan ayrıldım,

Görünən dağların qarı söküldü,
Göz yaşlarım yer üzünə töküldü,
Ellər qalxıb yaylaqlara çekildi,
Bülbül guldən, mən yarımdan ayrıldım.

Qaracaoğlan eydir, mən də çağlarım,
Xəzel oldu tər çiçəkli bağlarım,
Vədəm yetdi, içün-için ağlarım,
Bülbül guldən, mən yarımdan ayrıldım.

MƏNƏ BİR GÖZƏL VER

Qadir Mövlam, budur səndən diləyim,
Mənə bir gözəl ver, könlüm əylənsin.
Ellərə vermisən, nədir günahım?
Mənə bir gözəl ver, könlüm əylənsin.

Boynu uzun olsun, xalsız olmasın,
Gözəl yanaqları alsız olmasın,
Nazik bədən olsun, halsiz olmasın,
Mənə bir gözəl ver, könlüm əylənsin.

Tovuz quşu kimi köksü naxışlı,
Göyərçin duruşlu, şahin baxışlı,
Şəlalə gülüşlü, bulaq axışlı,
Mənə bir gözəl ver, könlüm əylənsin.

Qaracaoğlan der ki, qılalım namaz,
Haqqə eyləyəlim daima niyaz,
Altundan qırmızı, pambıqdan bəyaz,
Mənə bir gözəl ver, könlüm əylənsin.

İKİ LƏBLƏRİN DƏN, BİR YANAĞINDAN

Şaftalı yerinə busə istərem
İki ləblərindən, bir yanağından.
Könül haqq evidir, saqın, söndürmə,
İki ləblərindən, bir yanağından.

Hansı kəndə getsəm, səni bularam,
Sərrafinam, qiymətinə bilərem,
Bəzirgansan, bac almağa gələrem
İki ləblərindən, bir yanağından.

Ağlım aldın gözlərini süzəli,
Heyva kimi budağından üzəli,
Səninləyəm, ey adəmin gözəli,
İki ləblərindən, bir yanağından.

Qaracaoğlan eydir, yarımla gələrsə,
Dəli könlüm istədiyin alarsa,
Diləyimdi, yar, icazə olarsa,
İki ləblərindən, bir yanağından.

SƏNDƏN

Divanə könlümü əyləmək üçün
Bir gözəl istərem, Çələbim, səndən.
Düşmənin bağını dağlamaq üçün
Bir gözəl istərem, Çələbim, səndən.

Yarımın getdiyi yollar yoxuşlu,
Ağ boyunda qoşa xallar naxışlı.
Üsküfun¹ əydirmiş, şahin baxışlı,
Bir gözəl istərem, Çələbim, səndən.

¹ Üsküf - ciqqa, başlıq, gözellerin başa (əlin tərəfə) qoyduqları başlıq

Geyimində gözəllərlə yarışan,
Koroğlunun Eyvazına yaraşan,
Bir qarış boyunlu, zülfü pərişan
Bir gözəl istərəm, Çeləbim, səndən¹.

ÜRƏYİMDƏ

Yarım gözəl olmaq üçün
Bir xal vura ürəyimdən.
Aşıq ağlin almaq üçün
Bir xal vura ürəyimdən.

Xəncərin almış dəstinə,
Durubdu mənim qəsdimə,
Bəyaz gərdənin üstünə
Bir xal vura ürəyimdən.

Qaracaoğlan, çarası nə?
Məlhəm vurun yarasına.
İki qaşın arasına
Bir xal vura ürəyimdən.

AĞ GƏLİN

Mənim əhdim ağ gəlinə qalmaya,
Min dərd çəkib, mecbur olsun ölməyə,
Qürbətdən üstünə ərin gəlməyə,
Bu da sənə qoy az olsun, ağ gəlin.

Yaz olanda isitmələr tutasan,
Tərlədikcə həb üstən həb udasan,
Dərd çekerek qırx il xəstə yatasan,
Bu da sənə qoy az olsun, ağ gəlin.

¹ Görürdüyü mənbədə tapşırması – son bəndi yoxdur. Lakin Qaracaoğlana məxsusluğu qeyd olunub.

Başının üstündə bayquşlar ötə,
Qapının önündə qanqallar bitə,
Ocağın qarala, kösövün itə,
Bu da sənə qoy az olsun, ağ gəlin.

NƏ DƏRDİN VAR

Hər səhər qarşımı çıxıb baxırsan,
Bilməyirəm nə dərdin var, yar sənin?
Dərdli sinəm eşq oduna yaxarsan,
Bilməyirəm, nə dərdin var, yar, sənin?

Bahar gəlməyince güllər açılmas,
Yavrusuz yaylaya gəlib köçülməz,
Yuxudanmı durdun, gözün açılmas,
Bilməyirəm nə dərdin var, yar, sənin?

Yaz gəlincə quru otlar sulanır,
Cahil olanların könlü bulanır,
İldə iki kərə bayram dolanır,
Bilməyirəm nə dərdin var, yar, sənin?

Qaracaoğlan der ki, olduğu yerdə,
Sinəmə dərdlərin dolduğu yerdə,
Gün doğub şövqünü saldıgı yerdə,
Bilməyirəm nə dərdin var, yar, sənin?

BİRDİR

Bir ah çəksəm, dağı-daşı əridər,
Gözüm yaşı dəyirməni yeridər,
Bu həsrət canımı daha çürüdər,
Mənə vəten də bir, qürbət də birdir.

Bir çıxaydım zirvelerin qaşına,
Üz tutaydım torpağına, daşına,
Məni qınayanın gəlsin başına,
Mənə vətən də bir, qürbət də birdir.

Daramış zülfünү ucu daldadır.
Daim hicran dərdi məni aldadır.
Vətəndə sevdiyim gözü yoldadır,
Mənə vətən də bir, qürbət də birdir.

Sevda, sevda deyir gəlib gedənlər

YOLUM BAĞLAMA

Qadir Mövlam, səndən bir dileyim var,
Müxənnəs quluna möhtac eyləmə.
Cənnəti-əlayi nəsib et mənə,
Sirat körpüsündə yolum bağlama.

Qapımıza qara dəvə çökünce,
Fırtınası o aləmi yaxınca,
Cəhennəmə qul çəkilib çıxınca
Qadir Mövlam, məni qultək saxlama.

Qadir Mövlam, atəş açma öziimə,
Dünya malı görünmeyir gözümə,
Qadir Mövlam, sən bax mənim üzümə,
Cəhənnəmin atəşiyələ dağlama.

Qaracaoğlan, xata çıxmaz dilimdən,
Qocaldım da, xeyir gəlməz əlimdən,
Qadir Mövlam keçməz əsla qulundan,
Dəli könül, ah çəkibən ağlama.

ƏYRİ DAĞI

Əyri dağının başında,
Ovçular gəzer qaşında.
Yar igid on beş yaşında...
Sənə gəldim, Əyri dağı.

Əyri dağın başı daşlı,
Güneyləri huma quşlu,
Yar itirib hilal qaşlı,
Sənə gəldim, Əyri dağı.

Əyri dağının başları,
Ötüşür huma quşları,
Leylanın hilal qaşları,
Sənə gəldim, Əyri dağı.

Əyri dağının düzləri,
Hay salıb ötər qazları,
Çəməndə gəzər qızları,
Sənə gəldim, Əyri dağı.

Əyri dağının ətəyi,
Dörd yanı aslan yatağı,
Sənsən igidlər oylağı,
Sənə gəldim, Əyri dağı.

Qaracaoğlan döne-döne,
Gəzər dağlar yana-yana,
Yar itirdim – gözel sona?
Sənə gəldim, Əyri dağı.

QALIRMI?

Yer üzünün damarları durulur,
Göy üzünün ulduzları dərilir,
Səmanın ərşinə direk vurulur,
Dur baxalım, canım, göylər qalırı?

Ayla Günün doğduğunu bilirlər,
Bir qaranlıq yerde sual verirlər,
Oh, ağızsız, dilsiz yatan ölürlər,
Dur baxalım, canım, sağlar qalırı?

Gün axşam olunca qalxar, dolanar,
Tövbə qapıları o vaxt bağlanar,
Həllac Mənsur payın alıb, yollanar,
Dur baxalım, canım, dağlar qalırı?

Cənnət-cəhənnəm yoxdur deyənlər,
El haqqını alar haqsız yeyənlər,
Al-əlvən dünyada hökm eyləyənlər,
Dur baxalım, canım, canlar qalırı?

DEYİLMİ

Mənə qara deyən dilbər,
Gözlərin qara deyilmə?
Üzünü sevdiren dilbər,
Qaşların qara deyilmə?

Gözel, mən səni istərəm,
Bulsam, qoynumda bəslərəm,
Həsrətlə yolun gözlərəm,
Saçların qara deyilmə?

Boyun uzun, belin ince,
Yanaqların olmuş qönçə,
Aç qolunla quca-quca
Kəmerin qara deyilmə?

Utanıram, axır tərim,
Gözəllikdə yox bənzərin,
Ay sevgilim, məqbul yerin,
Saçların qara deyilmə?

Ellər də qonub köçərlər,
Lale, sünbül biçərlər,
Ağalar qəhvə içərlər,
İçərlər, qara deyilmə?

Bağçasında sular axar,
Gözelləri gözə baxar,
Saçına cıqqalar taxar,
Ucları qara deyilmi?

Qaracaoğlan der: işsallah,
Görenlər söylər maşallah,
Qara örtük beytullah –
Küncləri qara deyilmi?

MƏNİ

Haqqın qəndilində gizli sırr idim,
Anamın elinə endirdin məni.

Ağ mürəkkəb idim, qızıl qan etdin,
Cürbəcür rənglərə yandırdın məni.

Anamın qarnında mən nələr gördüm,
Yeddi dərya keçdim, ummama daldım,
Doqquz aylıq yoldan səfərə gəldim,
Bir qapısız xana endirdin məni.

Mən də duydum, axır dünyaya gəldim,
Təmizlənib bələklərə bələndim,
Bir yaşında beşiklərdə əyləndim,
Anamın südünə qandırdın məni.

Beş yaşında ağıl gəldi başıma,
On yaşında gedər oldum işimə,
Bir zaman yetəndə on beş yaşuma
Bir quru sevdaya saldırdın məni.

On beş yaşdan iyirmiye yol oldu,
Otuzunda dörd bir yanım göl oldu,
Qırxa çatdım xeyir-şərim bəlloldu,
Xeyirimi, şərimi bildirin mənə.

Əlliidə ömrümün yarısı keçdi,
Altmışında yolum yoxuşa düdü,
Yetmişimdə bir az təbdilim çəşdi,
Mərtəbə-mərtəbə endirdin məni.

Səksənimdə vəsiyyətim yazılıdı,
Doxsanımda qan damarım üzüldü,
Yüz yaşımıda əzalarım pozuldu,
Bir sabi-məsuma döndərdin məni.

Qaracaoğlan der ki, yaxdin, yandırdın,
Əcəl şərbətini verdin, qandırdın,
Əmr cılədin, Əzraili göndərdin,
Bir də yox dünyada dindirdin məni.

İSTƏRƏM

Ömrüm uzun eylə, ey Bari-xuda,
Daim sənə şükür etmək istərem.
Çalışıb qazanıb dadlı teamlar,
Dişlərim var ikən yemək istərem.

Açıldımı ağızın, söyle xətalar?
Sənə möhtac olsun şahlar, gədalar,
Al-yaşıl xırqələr, dürlü əbalar –
Böyləcə münasib geymək istərem.

Bir köhlen at bəxş et, istəmem eşək,
Üstü qaplan postu¹, tək olsun öşək,
Quş tükündən yastıq, yumuşaq döşək,
Gecələr içində yatmaq istərem.

Bir gözəl istərem ahu baxışlı,
Gərdəni bir qarış, kəmər naxışlı,
İncə dişli olsun, həm qara qaşlı,
Boynuna sarılıb yatnaq istərem.

¹ Peləng dərisi

Hər cür xörək gələ, dolma xoş ola,
Ballı böyrek bişə, içi boş ola.
Yanında ədviyə, lap meyxoş ola,
Yedikcə yenə də dadmaq istərem.

İçli küftə gerək yola varana,
Bibər dolması da bənzer harına,
Paxlavayla böyrek dərman qarına,
Yedikcə ellərim atmaq istərem.

Qocaldım, ixtiyar oldum, qardaşlar,
Halima rəhm edin, baxın, yoldaşlar,
Töküldü, ağızında qalmadı dişlər,
İndi bir yağlıca quymaq istərem.

Nə yesəm, nə içsəm, yalandır, yalan,
Axır ömrümüzü elərlər talan,
Sözümüz dinləyib nəsihət alan,
Derdim anlayarı duymaq istərem.

Əzrayıl xəncərin soxduğu zaman,
Bu pərişan halım olacaq yaman.
Bülbülün qəfəsdən uçduğu zaman
Cəsədimi qəbra qoymaq istərem.

Qaracaoğlan der ki, belə qalaydım,
Zahir, batın muradımı alaydım,
O gün daha sənə qonaq olaydım,
Haqqın didarını görmək istərem.

Ağalar içərsə xoşdur,
Hər neyləsən sonu boşdur,
Can qəfəsdə duran quşdur,
Uçub gedər, itər bir gün...

Aşıqlar der, nə qalacaq,
Bu dünya məmər olacaq,
Hələbi Osmanlı alacaq,
Dağı-daşı tutar bir gün.

Yerimi sərin bucağa,
Suyumu qoyun ocağa,
Başımı alıb qucağa
Anam nalə edər bir gün.

Yer üstündə yaşıl yarpaq,
Yer altında kəfən yırtmaq,
Yastığımız qara torpaq –
Üstümüzü örter bir gün.

Mindirərlər sənsiz ata,
Endirərlər tuta-tuta,
Bu yol gedər axirata,
Köçün bu cür gedər bir gün.

Qaracaoğlan, döy başına,
Çox işlər çıxdı qarşına,
Məzarının baş daşına
Bayquş qonub öter bir gün.

YALAN DÜNYA

Yeri, yeri, yalan dünya,
Sənə gələn gedər bir gün.
İnsan bir əkin misalı,
Əkin-biçin bitər bir gün.

BİR GÜN

Sultan Süleymana qalmayan dünya,
Bu dağlar yerindən ayrılar bir gün.
Neçə min illərdi çürüyən canlar
Haqqın əmri ilə dirilər bir gün.

Nə gözəl yapıldı cənnət yapısı,
Çox aradı, görünmədi qapısı,
Mənim qorxacağım sirat körpüsü
Yolumun üstündə qurular bir gün.

Qarşidakı dağlar qarlı dağ olsa,
Hər tərəfi göy sünbüllü bağ olsa,
Ağa olsa, paşa olsa, bəy olsa,
Yaxasız köynəyə sarılar bir gün.

Dünyada adamdan alasan dərsi,
Biləsən halalı, doğrunu, tərsi,
Yemə el mahni, kimse yedirəsə,
İynədən sapاقan sorular bir gün.

Göydə ulduzların onu tərezi,
Ülker ilə aşar gedər bir azi,
Bir zaman məhşərdə sorarlar bizi,
Haqq mizan-tərezi qurular bir gün.

Qaracaoğlan der ki, qonub köçərsən,
Əcəl şərbətini axır içərsən,
Sirat körpüsünü bir gün keçərsən,
Əməlin əline verilər bir gün.

On dördə olar dərbədər,
Dostun İlqarını güdər,
Hara çəksən ora gedər,
Başı bağlı qula bənzər.

On altıda qurd biləkli,
Ürəyi haqqə dilekli,
Elə bil yaşıł örpekli,
Payız əsən yelə bənzər.

On yeddidə dəli-dolu,
Heç bilməz getdiyi yolu,
Gül bağçanın qönçə gülü –
Qız durnada tələ bənzər.

On sekizdə köçər köçü,
Qız oğlanda bular suçu.
Gəlinin əbrisim saçı
İki qoşa yola bənzər.

On doqquzda olur xəstə,
Zülfəri dəstəbədəstə,
Bir kimse durammaz qəsdə,
Qız pətəkdə bala bənzər.

Naçar, Qaracaoğlan, naçar,
Eşqin kitabını açar,
İyirmidə vaxtı keçər,
Keçməz ağça pula bənzər.

BƏNZƏR

On birində bir yar sevdim,
O yar qönçə gülə bənzər.
On ikidə şəker, şərbət
Ömür şirin bala bənzər.

On üçündə gözün süzər,
Zülfünü boynuna düzər,
Qarğı, qamış kimi üzər,
Boyu sərv-i-dala bənzər.

NƏDƏN BİLƏYİM

Yazın gəldiyini nədən biləydim,
Bülbül tikandadır, güller daldadır.
Əyyubun tənində iki qurd qalmış,
Bir sarı əbrisin, biri baldadır.

Əli din uğrunda sancağın açdı,
Nə ki iğid vardi, ayırdı seçdi,
Dünyadan yetmiş min peyğəmbər keçdi,
Məhəmməd yurdunda, Mehdi yoldadır.

Seyid Qazi yolun tikdiler nişan,
Deli könlüm oldu indi pərişan,
Tann kələmiyla söhbət söyləşən
İdris cənnətdədir, Musa Turdadır.

Qaracaoğlan der ki, amandan aman,
Büründü dağları bir bölük duman,
Canım sağdır demək, dünyada yalan
Bədən cənazaçı, salim əldədir.

GƏRƏKDİR

Bu dünyaya gələn insan övladı,
Allah, Allah deyib ölü gərəkdir.
Çıxardılar cənazəni yumağa
İmam namazını qılı gərəkdir.

Ətirləyib qoyun məni sinime,
Göydəki melekler gəlməz ünümə,
Ruhum çıxıb, geri dönməz tənimə,
Hər kəs ölüm günün bili gərəkdir.

Qışnadılar qıl körpünü keçməyə,
Qeyri yolum yoxdur dönüm qaçmağa,
Uçmalı olanlar getdi uçmağa¹,
Günahkarlar döñə külə gərəkdir.

Qaracaoğlan der ki, gidi ustalar,
Dua qılın, geri dönsün xəstələr,
Günahlarım burda məni üstələr,
Haqq yanında yada gələ gərəkdir?

GƏLMƏMİŞDİR

Əvvəl Allah, axır Allah,
Ondan ulu gəlməmişdir,
Haqq Məhəmməddən sevimi,.
Haqqın qulu gəlməmişdir.

Şahi-Mərdan idi adı,
Comərd süfrəsin kimi güdü?!
Əliyə aslanım dedi,
Qeyri Əli gəlməmişdir.

Pir olmayan eşqə gəlməz,
Soy olmayan qurban olmaz,
Əcəl gəlsə, dərman olmaz.
Haqdan belə gəlməmişdir.

Od düşdürü yeri ütər,
Zimistanda gülmü bitər?
Bu bağda çox quşlar ötər,
Bülbül dilə gəlməmişdir.

Qaracaoğlan, haqqı yalvar,
Qənimətdi hər nəyin var,
O dünyaya gedən qalar,
Kimsə hələ gəlməmişdir.

SULTAN MURAD GƏLİR

Sənə derəm, sənə, ey əcəm şahı,
Üstünə məğribdən əsgərdir gelir.
Taxtını yixıb da mülküň almağa
Sultan Murad qalxıb özüdür gəlir.

Otuz mindir hamı meydan deyənlər,
Səksən min də sarı postal¹ geyənlər,

¹ Uçmaq – cennət

¹ Postal – dəridən, göndən düzəldilmiş xüsusi ayaqqabı

Doxsan min də öz başından keçənlər,
Sultan Murad qalxıb özüdür gəlir.

Sultan Murad uluların ulusu,
Hacı Bəktəş vəlilərin vəlisi,
Altmış min də Urum eli dəlisi,
Sultan Murad qalxıb özüdür gəlir.

Gənc Ali Paşa da bir ünlü vəzir,
Yetmiş min mizraqlı yanında hazır,
Haqdan imdad oldu, yetişdi Xızır,
Sultan Murad qalxıb özüdür gəlir.

Qaracaoğlan der ki, cəngdən doyulmaz,
Can dadlıdır, dadlı cana qırılmaz,
Ordusu ulduzdan çoxdur, sayılmaz,
Sultan Murad qalxıb özüdür gəlir.

KİMİDİR

İnsan oğlu yer üzünə gelince
Barsız bağda meyve bitmiş kimidir.
Kamil olub öz sırrını bilince
Vara, cavahirə yetmiş kimidir.

Talana da, dəli könül talana,
Gedə-gedə yer üzünü dolana,
Sevdiyi gözəli yaxın olana
Hər gün elə bayram etmiş kimidir.

Bir igid yaslanıb dizinə vursa,
Yar verən yaylığı gözünə vursa,
Əğər sevgilisi neğmə oxursa,
Göy üzündə durna ötmüş kimidir.

Uca dağ başında yayılan ceyran,
Ovçular gəlirlər, kənardə dolan,

Kim etsə sırrını hamiya bəyan,
Derin bataqlığa batmış kimidir.

Qolda gəzdirərlər şahini, bəzi,
Səraftək seçərlər gelini, qızı,
İgidin ilqarı, gözəlin sözü
Təzə yağı bala qatmış kimidir.

Qaracaoğlan der ki, bizi buyuran,
İki canı bir-birindən ayıran,
Namərd süfrəsində qarın doyuran
İki əlle zəhər yemiş kimidir.

OLUR

Sevda-sevda deyir gelib gedənlər,
Görməyenə bir əcayib hal olur.
Qız böyüyüb yetərsə on yaşına,
Açılmamış bir tumurcuq gül olur.

On birində üzünə nur saçılır,
On ikidə onun qəhri çəkilir,
On üçündə ağ gül kimi açılır,
On dördündə şeker nədi, bal olur.

On beşində sevda düşər başına,
On altıda yadlar girər duşuna,
On yeddidə gəzer başdı-başına,
Sallandıqca zülfəri tel olur.

On sekkezdə qayət yüksəkdən uçar,
On doqquzda gözlərindən qan saçar,
İyirmidə sevənlərdən vaz keçər,
Bir də gördün bir namərdə qul olur.

Qaracaoğlan der ki, qaşları qara,
Ürəyimə vurdun xəncərsiz yara,
Get-gəllər ömrümü tökdü yollara –
Ya məhəbbət, ya da qeylü-qal olur.

UCA DAĞLAR...

Uca dağlar, mənim bir sualı var,
Hanı size köcüb gelən elimiz?
Ərəb ata minib meydan alanlar,
Hanı bizim dəliqanlı dəlimiz?

Ötər pis gün, qara örpək bağlama,
Xəncər alıb dərdli sinəm dağlama,
Gedər oldum, qara gözlüm, ağlama,
Haqq əmridi, ayrı düşdü yolumuz.

Zalim fələk, qıyma, qəlbim nazikdir,
Ayrılıq əlindən bağım əzikdir,
Çekilmiş bülbüllər, bağlar yaziqdır,
Ayrılıq dəmində soldu gülümüz.

Üç kişidir çalıb türkü deyənlər,
Al üstündən yaşıł donu geyənlər,
O qara çadrada keçirir günlər,
Sazımızda köklənməmiş telimiz.

Qaracaoğlan, yazaydım kaş bir sətir,
Qadir Mövləm, dadımıza sən yetir.
Qismət harda işə, orda yol bitir –
Kimse bilməz harda qalır ölümümüz.

OLUR

Gel sənə söyləyim, ay Osman Paşa,
Düşmənlərə qarşı duran mərd olur.
Şahin qocalsa da, verməz ovunu,
Ta əzəldən qurd nəsili qurd olur.

Ərəb ata minen o mavi donlu,
Sərdarlar sərdarı, həm adlı-sanlı,

Şah Bəyazit kimi qamətli, qanlı
Bu da bir gün ona yaman dərd olur.

Bir çıxayıdı sarayına, köşkünə,
Can dayanımadı ənbərinə, müşkünə,
Kaş minəydim qır atının üstünə,
Göstərəydim dava necə sert olur.

Qaracaoğlan der ki, görünən dağlar,
Qoç ığid qovğasın görənlər ağlar,
Ölməyimə qəm etmirəm, ağalar,
İman ilə şəhid gedən mərd olur.

OLMAZ

Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmisə bu dünya başa dar olmaz.
Yixılıb düşənə gülmə heç zaman,
Alçaq təpələrde boran, qar olmaz.

Ovlaqda bağlıdır ığidin atı,
Haraya varsa da, söylənər zati,
Gümüş yehərlidir, dəmirdən qatı,
Əsli dəmirdəndir, zati xar olmaz.

İgid olan ər oğultək atlanar,
Dağlar aşar, hər cefaya qatlanar,
İgid kölgəsində ığid saxlanar,
Namərdərdə kölgə olmaz, ar olmaz.

Qaracaoğlan mələl, məhzun oturur,
Ağlamaqdan göz nurunu itirir,
Her kəs atəşini burdan götürür,
O dünyada atəş olmaz, nar olmaz.

BƏNZƏMƏZ

Gedib seyran etdim Firəngistəni,
Elleri var, bizim elə bənzəməz.
Dürlü-dürlü qonçələri açılmış,
Gülləri var, bizim gülə bənzəməz.

Göllərində ququları üzərlər,
Meşəsində sığınları gəzərlər,
Çığırışib mahni deyər, gəzərlər,
Dilləri var, bizim dilə bənzəməz.

Seyr edibən gəzir Qara dənizi,
Qanları yox, sarı-sarı bənizi,
Donuz eti yemək adətdir düzü,
Dinləri var, bizim dincə bənzəməz.

Ağılları yoxdur, küfrə uyarlar,
İmamları yoxdur, cana qiyarlar,
Başlarına qara şapka qoyarlar,
Bəyləri var, bizim bəyə bənzəməz.

Qaracaoğlan eydir, dosta darılmaz,
Xəstə oldum, bir yol halim sorulmaz,
Veten deyib bu yerlərdə qalınmaz,
Evləri var, bizim evə bənzəməz.



QALX GEDƏLİM YAYLAYA

Yaz gəlir, yol düşür dağa, vətənə,
Qoy eşq olsun vətəninə gedənə,
Baxın bağçadakı körpə fidana,
Allı sonam, qalx gedəlim yaylaya.

Yaz gəlir, meşədə ceyran var olur,
Ov cdənə alici quş yar olur.
Sən getməsən, mənə dünya dar olur,
Allı sonam, qalx gedəlim yaylaya.

Yola baxa-baxa gözüm süzüldü,
Altun test içinde canım üzüldü,
Karvan vardi Sarı Şeyxə düzüldü,
Allı sonam, qalx gedəlim yaylaya.

Yarın qalasından tanınır elim,
İçində oturub inamı bəllim,
Çalması başında körpəcə gülüm,
Allı sonam, qalx gedəlim yaylaya.

Yanarmola Yanıq Xanın fənarı,
Ovçuları dolaşırlar Günları,
Səninləyəm, ay elimin çinarı,
Allı sonam, qalx gedəlim yaylaya.¹

¹ Son bəndi yoxdur.

YOL KƏNARINDA

Ele bir gözələ meylimi saldım,
Ovlaya bilmədim kol kənarında.
Siyah əbrulərin tel-tel eyləmiş,
Altun kəmər oynar bel kənarında.

Gəl, gözəlim, sən də sallanıb gəzmə,
Görən igidlərin bağrını əzmə,
Qaymaq dodaqları incidib üzmə,
İnci dişlər oynar dil kənarında.

Al örpəye bürüyübdür başını,
Hilal sandım kirpiyini, qaşını,
Boylanıb arayar yar-yoldasını,
Gəzer ördək kimi göl kənarında.

O güzel alınıńı bağlamış necə,
Gözəl sevdim, getdi əməyim heçə,
Bəlkə, gözəllərin karvanı keçə,
Ölünce gözlərəm yol kənarında.

Qaracaoğlan der ki, nə gedir məndən,
Can çıxmamış ruhum çıxmaz bədəndən,
Saysalar dərdimi, dönmərəm səndən,
Gözlərəm yolunu yol kənarında.

MƏNDƏN ZİYADA

Nə qacırsan məndən, gözəller şah,
Varmı seni sevən məndən ziyada?!
Durmaz, axar zalim o didəm yaşı,
Aşıq ağlatması qandan ziyada.

Hər səhər önmədə nə firlanırsan?
Cavahır kimisən, tumarlanırsan,

Baxdıqca gözümə xumarlanırsan,
Yanağın şölesi gündən ziyada.

Sədəfdən, gümüşdən ağıdır yanağın,
Laledən rəng alıb qaymaq dodağın,
Yenə şölə verir büllur buxağın
Yanaqdan ziyada, təndən ziyada.

TƏZƏ GƏLINƏ

Endim, getdim yaylasına, elinə,
Heyran oldum mən bir təzə gelinə.
Qadir Mövləm, neçə öymüş, yaratmış,
Gümüş kəmər çox yaraşır belinə.

Telli durna kimi köksü bəzəkdir,
Gözler qara, zərif, bəyaz bilekdir,
Yaylaqda, çəməndə gəzen məlekdir,
Bələnidir çəmen, çiçək gülünə.

Qaracaoğlan der ki, könül əylərəm,
Mənim olsa, belə dilbər neylərəm?
Qürbət eldə yana-yana söylərəm,
Kaş deyəydi bir yol əlim əlinə.

BİLSƏM GƏLƏCƏKSƏN YOLA

Anasıynan gələn maya,
Camalın bənzətdim aya,
Ağ topuğa düşüb saya,
Zülf bürüyüb qiçlarını.

Hər vadidə güllər bitmez,
Bitsə belə budaq atmaz.

Gündüz xəyalımdan getməz,
Gecə gördüm duşlarını.

Evlərinin önü quyu,
Quyudan alarlar suyu,
Xirdacasan, tezcə böyü,
Hesablaram yaşlarını.

Belə, Qaracaoglan, belə,
Bülbül qonar güldən-gülə,
Bilsəm gələceksən yola,
Təmizlərəm daşlarını.

ÜSTÜNƏ

Səherdən uğradım mən bir gözələ,
Çekib örpeyimi telin üstünə.
Darayıb zülfünü tökmüş bir yana,
Sallayıbdır incə belin üstünə.

Xoş durur, xoş durur əda naz kimi,
Arxasında saçı tel-tel saz kimi,
Bir bağça içində top nərgiz kimi,
Qaralarımı geymiş alın üstünə?

Alma-alma yanaqları al kimi,
Uca boyu, sərvə qəddi dal kimi,
Səherdə açılan qönçə gül kimi
Ele bil qan dammış qarın üstünə.

Gəzə-gəzə gəlib yoluna vardım,
Verdiyi çevrəni qoluma sardım,
Uğrunda ölümü gözümə aldım,
Divanına durdum yoluñ üstünə.

GÖRMƏYƏSİYƏM

Yol verin, yol verin, dağlar, köçürəm,
Bir də bu yerlərə gəlməyəsiyəm.
Bağıma xəncəri sapan elli
Bir də dönüb daha görməyəsiyəm.

El köçünü çekdi, mən çəkəmmədim,
Yar əlindən bədə mən içəmmədim,
Yarın cəfasını mən çəkəmmədim,
Onunçun səfalar sūrməyəsiyəm.

Bu qəlbim təmizdir, demədim yalan,
Qərib candan başqa neyim var qalan?
Bir ovuc torpaqdır gözümə dolan,
Arzumun evinə girməyəsiyəm.

Gəzdim dolaşdım da qürbət elli,
Saçıma doladım mən ağ telleri,
Dostun bağçasında açan gulləri
Bir gün qismət olub dərməyəsiyəm.

Qaracaoğlan der ki, sən də mən kimi,
İkimiz də bir təpədə gün kimi,
Yar elinə xına yaxmış qan kimi,
Boyasın yarıma sürtməyəsiyəm.

İNDİ

Turunc məmələrin seyran edəyim,
Kərəm eylə, ağ köksünü aç indi.
Görüb ağ sinəni bayram edəyim,
Siyah zülfün mah üzünə saç indi.

Piyadadır, menim yarım piyada,
Özü yoxsa, amma ağlı ziyada,
Xinalı əllerlə verməzmi bədə?
Yar doldurub deyər mənə: "İç indi".

Eşqin şerabını içib qandığım,
Divanetek eşq oduna yandığım,
Yeter ləbin əmdikcə bal sandığım,
Daha bəsdir, bir kərə də quc indi.

Qaracaoğlan der ki, mən de daşmışam,
Eşq badəsin içib heddən aşmişam,
Unutmuşam, adət-yolu çəşmişam,
Yar oyansa, deyər: "Daha qaç indi".

XƏBƏRMI VAR?

Yaylalar, şirin yaylalar,
Sizdədir yanıq sevdalar,
Soruşdum, qərib durnalar,
Yurd elindən xəbərmi var?

Qayalar görüb yaslandım,
Sanma ki, səndən usandım,
Gah qurudum, gah islandım,
Eşq elində kədərmi var?

Əsən¹ dağ, dörd yanın sünbül,
Yamacında öter bülbül,
Yar saçları olub tel-tel,
Dağ yelində əsərmi var?

Arzumanın yar elində,
Yaylaların ağ gülündə,
Gəzdim yar adı dilimdə,
Bundan ağır səfərmi var?

Uca dağlar könlüm alan,
Əzəl Mövləm sizi quran,
Mənə derlər Qaracaoğlan!
Sözümdə bir kesərmi var?

QALIRMI?

Bu yalan dünyaya gələnlər gedər,
İgid, qəhrəmanlı çağlar qalır mı?
Ölənlər ölüb də borcunu ödər,
Hələ dur baxalı, sağlar qalır mı?

Anacımdan¹ gələn əli gümüşlü,
Qarğısının ucu cavahir daşlı,
Altı ərəb atlı, yanı qılınclı,
Hələ dur baxalı, ağlar² qalır mı?

Alımları şirin sözlü olurlar,
Haqqın divanında nazlı olurlar,
Vəzirlükdən dönüb fəzli olurlar,
Hələ dur baxalı, tuğlar qalır mı?

Qaracaoğlan, de kim öldü, dirildi?
Mustafa üstüne bina quruldu,
Dağlardan göylərə dirək vuruldu,
Hələ dur baxalı, dağlar qalır mı?

QARŞI

Sallana-sallana gelir sevdiyim,
Yenə də rast geldi yol-yola qarşı.
Dili inci tökər, ləbləri şəkər,
Dadlı danışalım dil-dilə qarşı.

Bülbülm, kekliyim öter qəfəsdən,
Tutimi, qumrumu aldım dəstədən,
Üzükler tökdürmüş qaşı almazdan,
Xinalı barmaqlar əl-ələ qarşı.

¹ Dağ adı

² Ağalar

¹ Yer adı

Ağ əllərə, de, xınalar yaxdırılmış,
Qulağına almaz tana taxdırılmış,
Cavahirdən sanki halqa tökdürmiş,
Mərcanlı bileklər qol-qola qarşı.

Qaracaoğlan der ki, qanidir Tanrim,
Yardan ayrılmamı bu səfıl könlüm?
Sinəsi bəmbəyaz uca gərdənlim,
Tökülmüş zülfəri tel-telə qarşı.

GƏLDİ

Qurbət diyarının möhnəti sonsuz,
Menim o yarımı görəsim gəldi.
Sabahın seyrində səcdə edärkən
Yırğanan telləri görəsim gəldi.

Sənin eşqin – məni Məcnun eyləyən,
Xəncər alıb bu sinəmi teyləyən,
Əda ilə, cilvə ilə söyləyən
Tutı dillərini görəsim gəldi.

Qəmzəsi qəm bilməz qara saçımın,
İnidən, sədefdən bəyaz dişlinin,
Top-top əyricəli hilal qaşlinin
Gəzdigi elləri görəsim gəldi.

Qaracaoğlan, çəmənidən ötdüyüm,
Gah küsdürüb, gah hayına yetdiyim,
At çapib bir zaman seyran etdiyim,
O sakit çölləri görəsim gəldi.

GÖZLƏRİ SÜRMƏ

Biz də düşdük bir gözəlin ardına,
Gözəl köçmüş, biz qonağın yurduna.
Yixilası qarlı dağın ardına
Köçər gedər bir gözləri surməli.

Havaya bax, dəli könlüm, havaya,
Ay doğmadan şövqü düşməz obaya,
Düzülmüşdü türk qızları sıraya,
Köçər gedər bir gözləri surməli.

Dəniz kənarında yerlər xurmalı,
Qılavuz göndərdim telli durnalı,
Ağ köksün üstündə sədef düyməli
Çozer gedər bir gözləri surməli.

Qaracaoğlan der ki, ləbin bal kimi,
Boynunu uzatmış sərvı, dal kimi,
Qarışmış reyhana qönçə gül kimi,
Qoxar gedər bir gözləri surməli.

İNDƏN BELƏ

Uca dağda bulaq olsan,
Axaraq ümməna dolsan,
Su verməsən, susuz ölsəm,
İcməm, yarım, indən belə.

Uca dağın qarı olsan,
Gül bağçanın bari olsan,
Cənnətdəki huri olsan,
Almam, yarım, indən belə.

Quş tükündən döşək olsan,
Yorğan kimi yerde qalsan,
Ayaq üstə domub ölsəm,
Yatmam, yarım, indən belə.

Qaracaoğlan, diri olsan,
Çiçək, çəmən yeri olsan,
Övliyanın piri olsan,
Qalmam, yarım, indən belə.

SULAR ÇAĞLAR İNDƏN BELƏ

Yenə geldi bahar dəmə,
Şimşek çaxar indən belə.
Çekiler yaz dumanlığı,
Sular çağlar indən belə.

Qatar-qatar oldu köçlər,
Donun geyindi ağaclar,
Kəsik-kəsik ötən quşlar
Dilmi saxlar indən belə?

Çəmən-çayır geyər donun,
Bülbüller artırın ünün,
Qəriblər anar vətənin,
Anar, ağlar indən belə.

Olma, Qaracaoğlan, xəstə,
Get dərdinə derman istə,
Yol çatdırır dostu dosta,
Ülfət saxlar indən belə.

BİLİRSƏN

Gəl sənə söyleyim, ay Aşıq Veli¹,
Bir name göndərsəm, seçə bilərsən?
Mövlam səni qulum deyə yaratmış,
Boynuna fərz olan beşi bilərsən?

Aşıq Ali² deyər, sözüm söküldü,
Müslüm olan bir dərəyə töküldü,
Kəbəyi Şerifdə üç ev tikildi,
Dolusu hansıdır, boşu, bilirsən?

Aşıq Ömrə³ der, deyirəm vallaha,
Dilim ilə zikr edərəm Allaha,

Kəbəyi Şerifə – o Beytullahə
Ərş-əladan enən daşı bilərsən?

Qaracaoğlan der ki, bu dünya yalan,
Gedənlər gəlməyir inansın qalan,
Həzrəti-əlaya car çəkib varan,
Ayaqsız yeriyən başı bilərsən.¹

ALAR SAN

Nə gəlirsə mənim qərib başıma,
Eldən deyil, gözəllərdən bilərəm.
Onlar girir gecələr də duşuma,
Qoxuların tər gülərdən alaram.

Dağdan-dağa yaylalarda gəzdiyim,
Qələm alıb dastanların yazdığını,
Qürbət eldə seyran edib azdıyım,
Nə ararsam dilberlərdə bularam.

Saralıb da, doğulmayıq qəzəlim,
Könül deyir, diyar-diyar gözəlim,
Soyum türkmən, türkmən olsun gözəlim,
Ölür olsam, o elliərde ölürem.

Qaracaoğlan gezer bulaq başında,
Arzum vardır dilbərimin qasında,
Bunun üçün könül gezer peşində
Sağ ol yarım, bəlkə dönüb gelerəm.

VARAYIM

Baxın dostlar, fəlek mənə neylədi?
Bükdü belim, qəddim kaman eylədi,
Xəstə ikən dilim bunu söyledi:
— Yol ver, əcəl, vətənimə varayım.

^{1,2,3} Aşıq Veli, Aşıq Ali, Aşıq Ömrə Qaracaoğlanın müasirleridir.

¹ Bu misradakı fikir övliyalar haqqındaki rövayetlərdəndir.

Duman çökdü, görəmmədim yolumu,
Kim soldurdu mənim qönçə gülümü?
Yaman olur bu qürbətin ölümü,
Yol ver, əcəl, vətənimə varayım.

Girəm, bülbü'l, girəm yarın bağına,
Baxaydım kaş yarın gül yanağına,
Yetmədim gözəlin gözəl çağına,
Yol ver, əcəl, vətənimə varayım.

Bu dünyada haqqa yarar yox işim,
Əcəl yastiğına qoymuşam başım,
Hanı mənim əzziz dostum, qardaşım?
Yol ver, əcəl, vətənimə varayım.

Quraş eli nə uzundur dərəsi,
Obada gənc quzum bizi görəsi,
Qaracaoğlan deyə murad verəsi,
Yol ver, əcəl, vətənimə varayım.

BİLMİRƏM

Burda bir gözələ kənül bağladım,
Çıxbı qarşısına qala bilmirəm.
Mənim sən deməyə dilim dolaşır,
Hamidian bir söhbət sala bilmirəm.

Gözəllər içində bəlliidir şanın,
Əslin mələkmidir, yaşıldır donun,
Xallidir gərdəni, sinəsi onun,
Rəqəmlə hesaba ala bilmirəm.

Yaşıl çəmən ilə bəzəndi dağlar,
Qırmızı gül ilə alışdı bağlar,
Üzüm güller, amma qəlbim qan ağlar,
Düşdüm niyə qeylü-qala, bilmirəm.

Bəstədir qaməti, incədir beli,
Bağçada açılır o təzə gülü,
Ürəyimə yatan bu tuti dili
Layiqdir, neyləyim, bula bilmirəm.

Qaracaoğlan, dən düşübdür telimə,
Çuxa geyib qurşaq vurdum belimə,
Bir bədə doldurdu, verdi əlimə,
İçdim, amma sərخos ola bilmirəm.

QARA GÖZLÜM

Aşıq bilir aşıqların suçunu,
Cənnət sandım, qız, qoynunun içini,
Daramış zülfünү, tökmüş saçını,
Bürümüş üzünü tel, qara gözlüm.

Aşıq bilir aşıqların arasın,
Kömür sandım qaşlarının qarasın,
Sevdiyim, qapına qulmu ararsın?
Mən ollam qapında qul, qara gözlüm.

Mənəm yol üstündə boynunu əyən,
Sən vurdun sinəmə çal-çarpaz düyün.
Desələr ki, yarın xəstədir bu gün,
Xəstənin üstündə qal, qara gözlüm.

Qaracaoğlan, başda qara dumanmış,
Yardan ayrıları xeyli zamammış,
Köksün ağ, baxışın oxmuş, kamanmış,
Yanağın çevrəsi bal, qara gözlüm.

YARADAN

Qadir Mövləm, səndən bir dileyim var,
Mənim halim dosta bildir, yaradan.
Mənim əgyar ilə başqa davam var,
Aradan əngəli qaldır, yaradan.

Mən yarım istərəm Bari-xudamdan,
Qanlı yaşlar axıdaram didəmdən,
Əsla bir diləyim yoxdur yarımdan,
O da mənim kimi quldur, yaradan.

Gəl indi hey, nazlı yarım, gəl indi,
Ciyərciyim eşq oduna dəlindi,
Ayrılıqdan yada dərman bulundu,
Aynılığa dərman noldu, yaradan?

Qaracaoğlan der ki, yaxıb-yandırma,
İçib eşqin dolusundan qandırma,
Əmr cyleyib Əzrayılı göndərmə,
Canım alan yarım oldu, yaradan.

SEVƏRSƏN

Anacımdan¹ gələn gözəl,
Dur, Məhəmmədi sevərsən.
Səni mənə küskün derlər,
Gül, Məhəmmədi sevərsən.

Boyu məlekden yuxarı,
Bu qızdır ömrün baharı,
Ağız, dodaq bal nubarı,
Ver, Məhəmmədi sevərsən.

Belində xama qurşağı,
Saçaq sallanmış aşağı,
İkimizə yun döşəyi
Sər, Məhəmmədi sevərsən.

Qaracaoğlan deyər pəsden,
Ərməğanım gəlir dostdan,
Bir qol altdan, bir qol üstdən
Sar, Məhəmmədi sevərsən.

QƏMƏR BULAĞINA¹

Bulaq, hanı seyranların?
Hara getdi ceyranların?
Bu fani dünya dönükür,
Hanı səni quranların?

Oymaq-oymaq oba yeri,
Dağılmışdır dilbərleri,
Necə döndü baxtin geri,
Noldu uca eyvanların?

Səhər yeli əsib öter,
Qərib quşlar köçüb gedər,
Məlul-məlul qumru öter
Boşdur yaşıl meydanların.

Qaracaoğlan, bir aç gözün,
İzleri var gəlin, qızın,
Lap qisası budur sözün:
Biri sənsən heyranların.

KÖNLÜM ƏYLƏNSİN

Qadir Mövləm, səndən bir dileyim var,
Ver mənə bir cavan, könlüm əylənsin.
Ellərə vermisən, nədir günahım?
Ver mənə bir cavan, könlüm əylənsin.

Qarayanz olsun, xalsız olmasın,
Gözəl yanaqları alsız olmasın,
O bəyaz qolları qansız olmasın,
Ver mənə bir cavan, könlüm əylənsin.

¹ Yer adı

¹ Maraş elindəki Qəmər bulağı nəzərdə tutulur.

Qaracaoğlan eydir, edərəm niyaz,
Dilbərin sözleri aşağı min naz,
Almadan qırmızı, pəmbədən bəyaz,
Ver mənə bir cavan, könlüm əylənsin.

YAVRUNUN

Yenə əsdi məhəbbətin yelleri,
Baxdim ki, xoş gəlir həli yavrunun.
Axır sənə rast gəldimi yolları?
İşıqlıdır tamam eli yavrunun.

Ayın on dördünə bənzər camalı,
Mən yan görməsem, olaram dəli,
Ağ topuqda şölə verir xalxalı,
Ağqalandan aşar yolu yavrunun.

Ağqalandan uğradınmı çinara?
Qon¹, Qazan² bulaqda zülfünü dara,
İndi, kömür gözlüm, Qonur³ dağında
Düzülmüş çağları, teli yavrunun.

Bu gün keçdiyimiz Kəbənin suyu,
İncədir belləri, üsuldur boyu,
Bu gün qonalqamız Məryəmyaşıl beli,
Oğul bali⁴ verir dili yavrunun.

Sabahdan qalxar da Cinçini⁵ keçər,
Vurar dəli könlüm qaynayıb coşar,
Aldığı yükünü köksünə sıxar,
Köksündə yellənir gülü yavrunun.

Qaracaoğlan, burax qəm ilə yası,
Nə xoş olur bu dağların havası,
Yarın qonalqası Söyüd obası¹,
Oymaq-oymaq olmuş eli yavrunun.

BU ÇÖLÜN²

Çıxdım zirvəsinə, seyran eylədim,
Əcəb seyrangahı vardır bu çölün.
Daim al üstündən geyər cübbəni,
Samur kürklü bəyləri var bu çölün.

Qiblə səmtə bulağının axışı,
Bülbülə xoş gəlir gülin qoxuşu,
Misir xəznəsinə dəyər baxışı,
Qara gözlü ceyranı var bu çölün.

Bülbül fəğan eylər al qönçə gülə,
Gülün əngəli də yanında bılı,
Yaz gələndə qarışacaq el elə,
Əyri başlı gözəli var bu çölün.

Qaracaoğlan der ki, hər dəm öyünən,
Gözəl sevəmmədim mən öz soyumnan,
Övliyanın xırqəsini geyinən
Veysəl – Qaran bəkçisi var bu çölün.

VAR

Qalxdı dəli könül səfər eylədi,
Necə qiym gedim, burda yavrı var.
Önümüzdə yixəsi bu dağlar,
Başımızda əskilməyen ağrı var.

¹ Öylen, bir az dayan

² Türkiyədə yer adıdır.

³ Türkiyədə yer adıdır.

⁴ Beça bali

⁵ Türkiyədə yer adıdır.

¹ Türkiyədə yer adıdır.

² Şeir bütöv əlde olunmadığından yarımcıq bəndlər burada ixtisar edilmişdir.

Sabahdan dostumun bağına vardım,
Dostumun tumurcuq güllerin dərdim,
Qapı arxasında bir cüt el gördüm.
Xinalydi, həm üstündə sarğı var.

Bir məktub yolladım xallı huriyə,
El-aləm içinde girdi araya,
Qolumdan yapışdı aldı saraya,
Dilim söylər, amma qəlbim qan ağlar.

O alçaq dağları əngin sanardım,
Böyüyü, kiçiyi zəngin sanardım,
Men özümü eldən yanğın sanardım,
Demə, məndən betər köksü dağlı var.

Uca dağ başında yanar bir işıq,
Aşıq olan aşiq gözler bir eşik,
Buğdayı bənizlim, zülfü dolaşıq,
Bir bax, ağam, neçə yolu bağlı var¹.

BAYRAM EDƏRLƏR

Bir igid düşməsin elin dilinə,
Söyləyə-söyləyə dastan edərlər.
Neçə yavuz olsa igidin adı,
Onu qürbət elə mehman edərlər.

Sevdiciyim, bunun ilə dörd oldu,
Sarammadım üreyimə dərd oldu,
Öpəmmədim, yalnız adıñ sevdi oldu,
Billahi, sevmədim, böhtan edərlər.

Qaracaoğlan der ki, bütün aləmlə,
Qüdretdən çəkilmiş qaşlar qələmlə,
Vədəm yetib qürbət eldə oləndə
Duyar düşmənlərim, bayram edərlər.

YARIN YAYLASINDA

Yarın yaylasında bir gözəl gördüm,
Qaşları hilaldır, gözü ceyrandır.
Yanaqları aldır gülə benzəyir,
Şirin dillərinə aləm heyrandır.

Çiçeklərdən almış üzün rəngini,
Heyran oldum, bulammadım dəngini,
İncə belə salmış kemerbəndini,
Bildim, gözəllərə bu bir sultandır.

Qaracaoğlan der ki, bunlar harası,
Altun Oluq, Pinarbaşı¹ arası,
İncə belde saçlarının sırası
Boyu sərvi, əndam aqla ziyandır.

NƏDİR

Hər sabah, hər sabah yandan ötersən,
Adət nədir, ərkan nədir, yol nədir?
Xocam, sən də bir mətlebi bilirsən,
Ateş nədir, duman nədir, kül nədir?

İki qardaş bir köynəkdə dururduq,
Köynək durur birim-birim yorurduq,
Günahımız nədir hər dəm bilirdik,
Abdəst nədir, namaz nədir, din nədir?

Cənnət qapısında üç çocuq békler,
İkisi yürürlər, biri iməklər.
Göy üzündə səf-səf olmuş məlekələr,
Onların da şərieti bil, nədir?

Əvvəli Adəmdir, sonradır Əli,
İncədir, kəskindir islamın yolu,

¹ Son bəndi yoxdur.

¹ Yer adları

On iki səlvı, üç yüz altmış altı dahi,
Budağında biten iki gül nədir?

Qaracaoğlan der ki, bu bize ardır,
Dəryanın üzündə bir balıq vardır,
Balığın qarınında üç qutu vardır,
İkisin bilirik, birin bil, nədir?

İSTƏYİR

Gel aşiq, bax, bu məxluqun işinə,
Əməl qazanmadan savab istəyir.
Ömürün halını bilmeyən kişi
Arifin ağızından cavab istəyir.

Dörd qapının yollarını biləmməz,
Başı, canı haqq yoluna qoyammaz.
Oxuyub da əlifbeyi deyəmməz,
Xocaya varmadan kitab istəyir.

Fəhm etməz kəlamı, acıdır sözü,
Nə bilsin şəkəri, bal sanır duzu,
Qulluq məqamına çatmadan özü,
Cənabi-Mövladan xıtab istəyir.

Səfil sofi kimi meydana çıخار,
Yanaşma yanına, nəfəsi qoxar,
Tülükü kimi bir dəliyə baş soxar,
Orda da camidə xəttab istəyir.

Qaracaoğlan der ki, çoxaldı adı,
Seyr etdim caharı, qalmamış dadi,
Kimsə başa çəkdi yersizi, yadı,
Utanmadan donmuş kabab istəyir.

OLUR

Havalanma, dəli könül, düşərsən,
Aşıqlarda hiylə olmaz, can olur.
Bu əlləri sən də görsən, çəsarsan,
Gözəllərdə neçə nazlar şan olur.

Gəzə-gəzə bu bağrimı bişirdim,
Dost bağına doğru şahin uçurdum,
Neçə fürsət düşdü, əldən qaçırdım,
Halim bu dillərdə bir dastan olur.

Köbəlidə bir dilbərə tuş oldum,
Ağlım çəsdı, qəmlərə yoldaş oldum,
Aman bəylər, baxın neçə xoş oldum,
Mən aşiqəm, atəş olur, yan olur.

Qaracaoğlan der ki, burda qalaram,
Bir gözəlin həsrətindən ölərem,
Harun baba izin versə, gelərem,
İnsandır bu – dərviş olur, xan olur.

VURĞUNDUR

Baharın gəldiyi nədən bilinər,
Gül açar, pöhrələr bağda durğundur.
Əsən yel zülfünə dəyər, yellənər,
Bir gözələ mənim könlüm vurğundur.

Budur, qarşı dağlar, Qasıqlı dağlar,
Əlvan-əlvan geymiş bağçalar, bağlar,
Gözəli sevən də çoxalar, çağlar...
Bir gözələ mənim könlüm vurğundur.

Gözəlin yolları sahrahı, daşlı,
Baxamam gərdənə, gözlərim yaşı,

Top-top birçekləri, o hilal qaşlı,
Oyandırma nazlı yarı, yorğundur.

Mən bilirem, sən hamidan gözəlsən,
Ceyran kimi yad ovçunu sezərsən,
Neçün, dilbər, elə-bele gəzərsən?
Baş bir yana, zülfərin pozğundur.

Qaracaoğlan geydirlər donunu,
Dosta doğru döndərsələr yönünü,
Min yaşasam, hesab etməm ömrümü,
Yazsam da dəftərə, elə bir gündür.



AMAN, AY QIZ

Nə baxırsan daldalardan?
Dad əlindən, aman, ay qız.
Kirpiklərin qanım içir,
Cəllad qaşın kaman, ay qız?

Hərdən qarşında əsirsən,
Hərdən barışır, küsürsən,
Gah asırsan, gah kəsirsən,
Yoxmu səndə iman, ay qız.

İstərem, qadəmə əlam,
Gərdəninə qolum salam,
Sənin ucundan abdaləm,
Gel cıləmə güman, ay qız.

Bircə qoymur qanlı fəlek,
Biz də şad oluban gülək.
Əlbət, bir gün ollam gərək,
Olma mənnən yaman, ay qız.

Qaracaoğlan çəkdi cəfa,
Yarla etdi ahdi-vəfa,
Bir vaxt sürdük sənnən səfa,
Keçdi xeyli zaman, ay qız.

Qeyd: Bu bölməyə Azərbaycanda yayılmış ve nəşr olunmuş şeidləri daxil edilmişdir.

BİRİ-BİRİNƏ

Ey ağalar, seyr edin, gül başında
İki yar sarılmış biri-birinə.
Öpməli, qucmalı əcəb çığında
İki yar sarılmış biri-birinə.

Sam yeli onların üzünə əsmiş,
Əsibən onların yönünü kəsmiş,
Birisini qayet onlardan küsmüş,
İki yar sarılmış biri-birinə.

Aşıq odur məşuq hərfini qana,
Məşuqun ahından odlara yana,
Bir dua oxuna, onlar oyana,
İki yar sarılmış biri-birinə.

Çərxi-fələk göz bu dağa düşürmüş,
Sam yeli əsibən, budaq düşürmüş,
Ağ qolların bir-birindən aşırımiş,
İki yar sarılmış biri-birinə.

Qəbul oldu Qaracaoğlanın duası,
Cün şadlığa düşdü onların yası,
Yüz il də sürələr dünya səfəsi,
İki yar sarılmış biri-birinə.

KEÇİLMƏZ

Bahar gəlib, ormanları oyanıb,
Sular daşıb, bu sulardan içilməz.
Aramızda qarlı dağlar dayanıb,
Nə vətəndən, nə də yerdən keçilməz.

Çuxurova, ünüm çatmaz daşına,
Mən gedəli nələr gəldi başına?

Yazıçı canım düşdü qurbət qaşına,
Ömür keçər, qəm-qubardan keçilməz.

Qaracaoğlan, düşdüm qara yellərə,
Yağmur yağdı, köcüm düşdü sellərə,
Qazandığım qismət oldu ellərə,
Kim deyir ki, dövlət-vardan keçilməz?

SƏN HANDA, MƏN HANDA?

Yeri, ey bivəfa dilbər,
Dəxi sən handa, mən handa?
İşi cövri-cəfa dilbər,
Dəxi sən handa, mən handa?

Bağçanız gəlib hasıla,
Qolun boynuma asıla,
Hercayı, yolun kəsilə,
Dəxi sən handa, mən handa?

Bağçanız gətirir barı,
Çox olur heyvası, narı,
Sən oldun özgələr yarı,
Dəxi sən handa, mən handa?

Qaracaoğlan deyir, yandım,
Kərəmullah olsun andım,
Əger qibləm isən, döndüm,
Dəxi sən handa, mən handa?

DEMƏDİMMİ?

Ala gözlü, nazlı dilbər,
Baxtin keçər, demədimmi?
Qaşın cəllad, gözün yağı,
Qanım içər, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrum, döndü közə,
Yaxasız köynəklər bizə
Fələk biçər, demədimmi?

Qaracaoğlan, gəz mərd ilə,
İşim yoxdur namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyub qaçar, demədimmi?

QIZLAR GƏLƏYİR

Şükür olsun ol xudaya,
Yenice yazlar gələyir.
Muştuluq sənə, söyüdlər,
Kölgənə qızlar gələyir.

Gəlir bir böyük göyçəklər,
Ağ üzdə qara birçəklər,
Bağçada əlvən çiçəklər
Dərməyə qızlar gələyir.

Gəlir bir böyük gözəllər,
Ağ üzə inci düzəllər.
Bağçada əlvən xəzəllər,
Döşənin, qızlar gələyir.

Gəlir, ax, yatmalı çağlar,
Gül, reyhan, qönçəli bağlar.
Qarşidakı qarlı dağlar,
Yol verin, qızlar gələyir.

Qaracaoğlan dilek dilar,
Yaylıq alıb gözün silər,
Kafirdən qalma körpülər,
Bərk durun, qızlar gələyir.

OLARMI?

Mənlə aşna olan dilbər,
Aşnanı atmaq olarmı?
Sındırıb şüşə könlümü,
Günaha batmaq olarmı?

Seni görüb düşdüm dərdə,
Eşq ateşi yanar sərdə.
Vəfəli dost olan yerdə
Əğyarı tutmaq olarmı?

Yar gerek gəzə yar ilə,
Əhdə düz vəfadər ilə.
Üzü dönmüş əğyar ilə
İxtilat qatmaq olarmı?

Görəndə yadlar oynunda,
Babalım qalar boynunda.
Zalim, seyrəqib qoynunda
Sarmaşıb yatmaq olarmı?

Olum gözünün qurbanı,
Unutma əhdi-peymanı,
Yazıq Qaracaoğlanı
Xoryada satmaq olarmı?

KÖYNƏKCƏK

Səhər-səhər seyre çıxıb
Baxçaya, bağa köynəkcək.
Nərgiz dərər, dəstə bağlar,
Sancar buxağa köynəkcək.

Mənə də ver güllerindən,
İncimədim dillərindən,

Məlhəm elə əllerindən
Sinəmdə dağa köynəkcək.

Qaracaoglanam, xallara,
Mailəm qəddi-dallara,
Həsrət çəkən cahallara,
Eylə qadağa, köynəkcək.

DEYİŞMƏ

Qaracaoglan:

Bulaq üstə duran gözəl,
Nə durursan tellərinən?
Susamışam, su istərəm,
Tər xinalı əllerinən.

Pəri:

Suyumuz vermərik yada,
İlqar, iman gedər bada.
Əslin kimdi, haraımızda?
Su iç, qalma yollarının.

Qaracaoglan:

Əslim haralı, danmaram,
Düşüb eşqinə yanmaram,
Mən bu suda usanmaram,
Şərbət elə dillerinən.

Pəri:

Gedib desəm qardaşima,
Nələr gətirər başına.
Peşman olarsan işinə,
Su iç, qalma yollarının.

Qaracaoglan:

Qurban olum qardaşına,
Yanındakı yoldaşına,
Kirpiyinə, göz-qasına,
Göz yaylaqda, əllerinən.

Pəri:

Mən Pəriyəm, bil halımı,
Keç bu yana, tut qolumu,
Al busamı, que belimi,
Hər nə gəlsə əllerinən.

Qaracaoglan:

Qaracaoglan kamın aldı,
Göy çəməndə dəmin aldı,
Sən gözələ əmin oldu...

Söyleyəni: İsmayıllı Ələkbərov,
Gədəbəy rayonu

QIZLAR

Yolum düşdü sizin elə,
Bulaq üstə duran qızlar.
Şana çekib qara telə,
Birçeyini buran qızlar.

Mən qurbanam ala gözə,
Şəhdi-şəker şirin sözə.
Hərdən satıb işvə, qəmzə
Aşıqını yoran qızlar.

Şeher gəldim sizə sarı,
Artdı könlümün qubarı,

Dağlar quodu Leyli yarı,
Yurdum oldu viran, qızlar.

Ağladarsız, güldürərsiz,
Göz yaşımı sildirərsiz,
Axır məni öldürərsiz,
Yay-oxunu quran qızlar.

Mailəm yarın qaşına,
Olaydım onnan aşına.
Qaracaoğlanın başına
Yağdırarsız boran, qızlar.

Sevdim bir sərəxş Leylini,
Yadlara vermez meylini,
Küsdürüb sınıq könlümü,
Ala yalvara-yalvara.

Qaracaoğlan sözündə,
Canan xəyalı gözündə,
Qaldım nazlı yar üzündə
Xala yalvara-yalvara.

SƏDƏF

Susayırsan can almağa,
Qaytar, qaşı qara Sədəf.
Vurubdur o kirpiklərin
Bu sinəmə yara, Sədəf.

Sən mənim söhbətim, sözüm,
Səndən ayrı necə dözüm?
Xəstəyəm, düşübdür gözüm,
Qoynundakı nara, Sədəf.

Mən mailəm şirin dile,
Ağ üzündə qara tclə,
Mecnun kimi salib çölə,
Eyləmə avara, Sədəf.

Yaxın dosta hiylə qurma,
Seyraqla yaxın durma,
İnsaf eyle, gəl qucdurma
Tər qonçəni xara, Sədəf.

Sənsən dağların ceyranı,
Olum gözlərin qurbanı.
Çəkme Qaracaoğlanı
Tellərindən dara, Sədəf.

GƏLİN

Gedər ikən obanızdan,
Düşdü size yolum, gəlin.
Qovma məni qapınızdan,
Sənsən mənim gülüm, gəlin.

Əyrəmcədən keçir belin,
Ağ üzə tökülüb telin,
Mən sənin şeyda bülbülün,
Sənsən mənim gülüm, gəlin.

Qaracaoğlan deyer: yağı,
Olmuşam gözün dustağı,
Küsdürmə qərib qonağı,
Qonub sənə meylim, gəlin.

YALVARA-YALVARA

Yar gerək yarın qeydinə
Qala yalvara-yalvara.
Yüz naz ile qol boynuna
Sala yalvara-yalvara.

MÜNDƏRİCAT

<i>Ön söz</i>	4
Altun qəfəslərdə yandı küreym	11
Könül, nə gəzirsen?	69
Bir gözəlin Məcnunuyam	123
Bir gül idin çağın keçdi	157
Arzum vardı qarlı dağlar aşmağa	194
Sevda, sevda deyir gəlib gedənlər	207
Başımızda əskilmeyən ağrı var	223
Vaxtın keçər demədimmi?	245

QARACAOĞLAN

ŞEİRLƏR

“ŞƏRQ-QƏRB”

BAKİ-2006

Buraxılışa məsul: *Əziz Gülaliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*
Korrektorlar: *İlhəmi Cəfərsoy*
Pərvanə Məmmədova

Yığılmağa verilmişdir 27.06.2006. Çapa imzalanmışdır 29.08.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 118.

Kitab “Şərq-Qerb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.